

# Müşfiq XAN

İnsan mətiqinin gücündən qaynaqlanan xəfiyyə adəbiyyatının oxucularına arxayınlıqla "Ünvansız sevgi" ni təqdim edirəm. Detektiv Başırı ilə son dərəcə qarışiq qətlin cinayət sırrının açılmasına siz də şahidlik edin...


Telegram:@pdf\_kitablar

2-ci nəşr

**6000**  
nüsxə

ÜNVANSIZ  
**SEVGİ**  
milli detektiv

ROMAN



Telegram:@pdf\_kitablar

2013  
2587

Müşfiq XAN

ünvansız  
**SEVGİ**  
detektiv

Azərbaycanın daxili işlər və prokurorluq  
orqanlarının qəhrəman əməkdaşlarına ithaf olunur.

Telegram:@pdf\_kitablar

milli detektiv



BAKİ - 2013

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

ARXIV

103098

III 6 (2 = A3) 7-44

Naşir: f.ü.f.d., dos. Şəmil Sadıq

Redaktorlar: Elxan Nəcəfov, Zülfiyyə Sadıqova

Korrektor: Elçin Əfəndi

Dizayn və qrafika: Teymur Fərzi

Müşfiq XAN, "Ünvansız sevgi" (detektiv roman)

Gənc ailədə ağır itki baş verir. Uzun illərdən sonra bu ailəyə uşaq qismət olacağı bir zamanda ailə başçısı Xalid Səlimov öz malikanasında qatla yetirilir.

Qatilin səmərasız axtarışı heç bir nəticə vermir. İşi aparanlar bu qatlin altı il əvvəl baş vermiş hadisə ilə bağlı olduğunu sübuta yetirsələr də, qatili tapmaq mümkün olmur. O, müəmmələ formada yoxa çıxır. Bu andan etibarən cinayət işinin davam etdirilməsi mərhumin qardaşının təkidi ilə müstəqil xəfiyyə polkovnik Tomar Başırlıdən xahiş olunur.

İşi gizli aparan polkovnik tezliklə bu qatlla bağlı heç kəsin bilmədiyi maraqlı faktları aşkara çıxarıır. İndi onu yuxusuz gecələr və müəmmələ alaqqələri aşkara çıxarmaq kimi dəlaşıq bir cinayət işi gözləyirdi. Hələ ki, bu qatlla bağlı ona məlum olan yalnız bir məsələ var idi - rayon polis bölməsi təhqiqatı düzgün araşdırılmamışdı...

Müəllif hüquqları qorunur. Müəllifin razılığı olmadan əsərin təkrar nəşri və roman əsasında film çəkilişi qəti qadağandır.

Haqqında ətraflı: Wikipedia Açıq Ensiklopediyada ([az.wikipedia.org](http://az.wikipedia.org))

Elektron ünvan: [bioloq@list.ru](mailto:bioloq@list.ru)

Müəlliflə əlaqə: (+99450) 568 19 16

© Müşfiq XAN / 2013

© Hədəf Nəşrləri / 2013

Telegram:@pdf\_kitablar

## PROLOQ

Taksi üçmərtəbəli dəbdəbəli imarətin qarşısında dayandı. Cəmilə bir az əvvəl marketdən aldığı bir neçə dolu sellofanı götürüb həyətə girdi. Həyətdə olan səs-küy bir anlıq onu çasdırıldı. Tanımadığı adamlar, qonşular, polis işçiləri həyətə doluşmuşdular. Ətrafdakılar izdihamla evə girib çıxırdılar. Bir anlıq özünü itirən qız əlindəki ərzaq dolu sellofanlarının nə vaxt yerə düşüb dağıldığından xəbərsiz halda sürətlə yuxarıya doğru yüyürdü. Adamlar sanki indi onun nə edəcəyinə maraqla tamaşa etməyi gözlayırmış kimi aralanaraq ona yol verirdilər. Həyəcandan bütün vücudu tir-tir əsirdi. Sürətlə pilləkənləri qət edib ikinci mərtəbəyə çatanda onu burada qaynı Sahib müəllim qarşılıdı. Qız onu görçək qorxudan yerində donub qalmışdı. Deməyə söz tapmadı qızçıqaz. Onun içinde bir qasırğa baş verirdi sanki. Nə isə soruşmaq istədi, dili söz tutmadı. Sahib təmkin göstərməyə çalışsa da, o da həyacanlı idi. Cəmiləyə yaxınlaşışçıyınlarını sıxdı: "Cəmilə, başımıza daş düşdü, məhv olduq, Xalidi öldürüb'lər..." O yalnız bunu deyə bildi... Möhkəm iradəli olmasına baxmayaraq, cavan qardaşının qətlə yetirilməsi hadisəsi onu sindirmişdi. Bir neçə dəqiqənin içində gözlərindən axan yaşa hakim kəsilə bilmədi. Cəmilə bu sözdən sonra yalnız "Yox, ola bilməz!" deyə bildi. Bu sözlər o qədər vahiməli və tükürpədici idi ki, o, bu sözləri deyər-deməz huşunu itirdi. Bir az əvvəl deyib, güle-gülə işə yola saldığı sevimli ərinin ölüm xəberini eşitsə, kim dözə bilərdi axı?!

Qızı yardım edib qonşu otaqdakı çarpayıya uzatdılar. Başının üstündə yaxın qonşulardan biri dayanmışdı. Bu mərtəbədə yerleşən yandakı qonaq otağında isə canı

qədər sevdiyi ərinin – Xalidin meyiti uzadılmışdı. Meyitin üstü ağ mələfə ilə örtülsə də ətrafdakı qan izləri bir az avval baş vermiş dəhşətli qatlin qorxunc anlarını burada olan hər kəsə sanki hissə-hissə yaşadırdı. Hadisə bu otaqda baş vermişdi. Bu hamiya məlum idi. Polislər gələnə qədər meyit divanın üzərində olmuşdu. Sonra isə cinayət-axtarış şöbəsinin rəisi mayor Sabir Qədimovun göstərişi ilə döşəməyə qoyulmuşdu. Rayonun tanınmış ekspertləri hadisə yerində qatlı araşdırırdılar. İlkin araşdırmağa görə qatlı qisas zəminində baş vermişdi. Çünkü hər hansı bir soyğunçuluq hadisəsi baş verməmişdi.

- Siz nəyə əsasən cinayətin qisas zəminində baş verdiyini israr edirsiniz, Sabir müəllim, bilmək olar?! – Sahib ona verilən suallardan təngə gələrək nəhayət ki, qaraqabaq halda soruşdu.

- Yox, Sahib müəllim, mən israr etmirəm, sadəcə İlkin qənaətimiz budur. Sonrakı hadisələri isə cinayət işinin gedişində öyrənə biləcəyik.

- Yaxşı, nəyə görə bu fikirdəsiniz? Məni düz anlayın, mən qatlin bu gün tapılmasını istəyirəm, bu gün, bu gün!.. – sonuncu dedikləri hər kəsin diqqətini ona çəkdi. O iki əli ilə də mayorun yaxasından yapışmışdı. Həminin təmkinli, ziyanlı adam kimi tanıdığı Sahib müəllim indi nə etdiyini bilmirdi. Görünür, düşünmək qabiliyyətini itirmişdi.

- Xahiş edirəm, sakitləşin!.. Qatil qardaşınıza iyirmiye qədər bıçaq zərbəsi vurub. Bu zərbələrin yarından çoxu öldürүү olsa da, o dayanmayıb. Əgər məqsəd öldürmək idisə qatil bunu bir-neçə zərbədən sonra da dayandıra bilərdi! Amma o dayanmayıb, hətta sonuncu zərbələr o öldükdən sonra olub. Yəni, qatil meyiti bıçaqlayıb. Bu isə həmin adının həmin an normal psixi vəziyyətdə olmadığını göstərir. Hər halda, bu mənim fikrimdir... –

yaxınlıqdakı polis leytenantları onun çiyinlərində tutub rəislərindən aralasdırıldılar.

Sahib özü də başa düşürdü ki, etdiyi doğru deyil. Otağın bir küncündə çömbəlib baxışlarını ortadakı cansız meyitə zillədi. Canı qədər sevdiyi qardaş... Xalid ondan kiçik olduğuna görə həmişa çətinliyə düşən kimi onun iş yerinə gələr, ya da zəng edər və hər dərdini Sahiblə bölüşərdi. Hətta tezliklə uşaqlarının olacaqları xəbərini də Cəmilədən duyan kimi ilk zəng edib dediyi adam Sahib olmuşdu. O bir anlıq bunları düşündü və hönkürtü ilə ağlamağa başladı. Amma elə həmin anda da özünü elə almağa çalışdı. Ətrafdakılara xatir susmaq lazım idi. İndi ən azından Cəmiləyə ürək-dirək vermək lazım idi. Ata-anası isə bayramqabağı olduğu üçün rayona qohumlarla bayramlaşmağa getmişdir. İşə bir bax, əgər şirkətdən qonaqları olmasayı Xalid də Cəmiləni götürüb onlarla gedəcəkdi rayona. Qismətdən qaçmaq olarmı ki?! Bunu düşünüb özünü toparladı və qonşu otağa Cəmiləyə baş çəkməyə keçdi. Qız qaynını görək uzandığı yerdən dikəldi:

- Kim, axı, kim Sahib?! – Cəmilə fərqinə də varmadan ilk dəfə idi ki, ona "müəllim"siz müraciət edirdi.
- Bilmirəm, Cəmilə! Amma o alçaq tapılacaq, yerin dibinə də girsa tapacaqlar onu və mən ... – gözləri bərəlmişdi, sanki hirsindən ürəyi partlayacaqdı. Var gücü ilə divara elə bir zərbə endirdi ki, elə o dəqiqli də barmaqları arasından qan süzülüb yerdəki iri xalçanın üzərinə damcılamağa başladı.
- Cəmilə heç vaxt onu belə əsəbi görməmişdi. Ayağa qalxmağa çalışdı, amma qonşusu Rəna xanım imkan vermedi:
- Uzan, Cəmilə, qurbanın olum uzan, sənə stress olmaz. Heç olmasa, övladınızı düşün, ərinin yadigarıdır axı o...

Sahib otaqdan çıxıb müstəntiqin suallarına cavab verən orta yaşı bir insanı yanına çağırıldı. Bu, Nəsimi müəllim idi. Nəsimi müəllim Xalidin şirkətində ən əsas adamı iddi. Həm də dost idilər. Neçə illər idi ki, Xalidla bir yerda işləyirdilər. Hadisəni şirkətə zəng edən Sahibdən eşidib özünü buraya yetirmişdi. Hələ indi də özünə gələ bilməmişdi.

- Nəsimi – Sahib astadan səslənib əlinin işarəsi ilə onu yanına çağırıldı.
- Bəli, Sahib müəllim – Nəsimi müstəntiqin növbəti sualını cavabsız qoyub onun yanına gəldi.
- Cəmilə bacını bizə apar, burada vəziyyəti yaxşı olma-yacaq. mənim də başım qarışqdır. Sonra həyat yoldaşı Samirə xanımı da işarə etdi ki, o da Cəmilə ilə getsin. Həm də uşaqlar evdə tək idi.
- Yaxşı – Nəsimi bunu deyib açıq qapıya tərəf yönəldi.

## I-ci hissə

Hadisədən üç gün keçməsinə baxmayaraq qətlib bağlı hələ ki, dəqiq bir məsələ yox idi. Həmi cinayətin kim tərəfindən törədildiyini hələ də bilmək arzusunda idi. Ümid isə yenə də işi araşdırılanlara qalmışdı. Ötən üç gün çox ağır keçirdi. Artıq axır çərşənbə günü idi. Hamının evində Novruz bayramına hazırlıq getdiyi bir vaxt Səlimovlar ailəsi matəm içərisində qatilin tapılacağı ümidiyi ilə yaşayırdılar. Sahibin ata-anası da rayondan dünən qayıtmışdılar. Bu sarsıcı xəbəri onlara deməyi çətin olsa da, Sahib öz üzərinə götürmüdü. Atası Mahir müəllim özünü bir az toparlasa da, həyat yoldaşı Dilarə xanım hələ də sakitləşmək bilmirdi. Dünəndən bu günə boğazından sudan başqa heç nə keçməmişdi. Mahir

müəllim onu səkitləşdirməyə çalışsa da, dərdini anlayır-  
dı. Evin kiçik oğlu olduğuna görə onu hər ikisi çox  
sevirdilər. Həm də Sahibdən sonra nəzir-niyazla doğul-  
muşdu Xalid. Ona qadər beş-altı uşaqları doğulsa da,  
qalmamışdı. Nəhayət, Sahib on yeddi yaşında olanda  
Xalid dünyaya gəldi. Onda ailədə hamı xoşbəxt idi.  
Mahir müəllim də yaxşı vəzifədə işləyirdi. Oğlu birinci  
sinfə gedəndə yeddi qoç kasib hamisini qohum-qonşuya  
paylamışdı. Dilarə də balaca oğlunu çox sevirdi. Hərdən  
evdə Mahir müəllim zarafatla deyərdi ki, "ay Dilarə  
xanım, böyük oğlun yaddan çıxıb deyəsan". O da həmişə  
cavabında "yox, mən Sahibi də çox istəyirəm, amma  
Xalid evin kiçiyidir də! Bir də, axı, Sahib balaṁ özü də  
qardaşını çox əzizləyir, ay kişi, görmürsən?!" Yaziq ana  
bu iki günə yaxın müddət ərzində şam kimi əriyirdi.  
Qəfəsdəki quş kimi çırpinır, zindanda imiş kimi azadlığa  
can atmağa çalışırdı. Əziz bayram gündündə oğluna bunu  
edənlərə hər cür nala-qarğış yağıdırırdı. Min bir ürək  
ağrısı ilə... İndi kiçik gəlini Cəmilə də onun yanında idи.  
Xalid öldürülüyügün işi aparan cinayət-axtarış şöbə-  
sinin rəisi mayor Qədimov evə girişi qadağan etmişdi.  
Hər gün iki silahlı polis əməkdaşı həmin malikanədə  
gizli keşik çəkirdilər. Hər hansı bir xəbər olsayıdı,  
mərkəz bundan dərhal xəbər tutacaqdı. Amma üç gün  
keçməsinə baxmayaraq, buraya mayor Qədimov və özü  
ilə gətirdiyi iki leytenantdan başqa heç kim gəlməmişdi.  
Hələ ki, şübhəli heç nə yox idi.

\*\*\* \*\*\* \*\*\*

Ev telefonuna gələn zəng Cəmiləni fikirlər  
dünyasından bir anlıq ayırdı. Dilarə xanımın isə zəngi  
hiss etmirmiş kimi heç üzünün cizgilərini belə

dəyişmədi. Sanki damarlarındakı qan donmuşdu və bu saat nəfəsi dayanacaqdı. Zəng edən mayor Qədimov idi:

- Salam bacı, mən Dilarə xanımla danışmaq istəyirəm.
  - Kimdir?
  - Polis bölməsindəndir ...
  - Bala, bir xəbər var? – Cəmilənin telefonu ona uzadıb və kimin zəng etdiyini deməsindən sonra qadının naləli səsi eşidildi.
  - Ana, bir azdan sizi aparmaq üçün adam göndərəcəyəm. Zəng etdim deyəm ki, gələsiniz, bilirəm, sizin üçün çatındır, aynanın inanın ki, oğlunuzun qatillərini tapmağımız üçün sizin də ifadə verməyiniz çox vacibdir...
- Qadının gözləri yenidən yaşla doldu, özünü saxlaya bilmədi, söz deməya təqəti yox idi.
- Cəmilə dəstəyi üstünlə qoyan kimi Sahibə zəng edib polis bölməsindən anasını aparmağa gələcəklərini bildirdi.
- Eybi yox, qoy getsin, Nəsimini də indi göndərirəm evə
  - Sahib bildirdi.

\*\*\* \* \* \*

Polis bölməsində Dilarə xanımgili mayor Qədimov özü qarşıladı:

- Siz qalm – Nəsimiyə işarə edib koridorun sağ tərəfindəki otağa keçməsi üçün qadına yol göstərdi və ardınca özü də otağa keçdi.
- Bala, mənim oğlumun qatillərini nə vaxt tapacaqsınız, axı o kimə nə pislik etmişdi, axı onu kim ... – yənə özünü saxlaya bilmədi. Mayor masanın üstündəki qrafından bir stəkan su doldurub qadına uzatdı:
- Dilarə xanım, inanın ki, əlimizdən gələni edirik. Biz Mahir müəllimi də, Sahib müəllimi də, sizin ailəni də yaxşı tanıyırıq. Elə rəhmətliklə də bir-neçə dəfə

məclislərdə olmuşduq. Yaxşı oğlan idi, gülərüz və bacarıqlı. Allah səbr versin!

- Oğlum, mənə başsağlığı verməyə çağırıbsan buraya?! – qadının mimikası iztehzaedici tərzdə dəyişdi. Söz Qədimovu tutdu:

- Elə isə, birbaşa matləbə keçim. Oğlunuz deyir ki ...

- Kim? – qadın bu dəfə də onun sözünü yarımcıq kəsdi.

- Sahib müəllimi deyirəm, böyük oğlunuzu! Dediyinə

görlə, altı il əvvəl o, Rusiyada olanda Xalidi kimsə döyüb

- mayor axşamdan araşdırıldığı işi üstüörtülü şəkildə xəbər aldı.

- Hə, elə bir hadisə olmuşdu, amma həmin adamı tutub iş verdilər, türmədə yatırındı.

- Bəs, oğlunuz sizinlə tək qalanda öz sırlarından heç sizinlə bölüşdüyü olmayıb? Axı siz onu lap çox istəyirmişsiz, bildiyimə görlə.

- Orası clədir, amma o çox şeyi qardaşına danışardı. Mən də bəzilərini Sahib vasitəsi ilə öyrənə bilirdim. Dərdini mənə deməzdi ki, yaziq balam ... Mən fikir çəkincəyim deyə on xırda problemlərini də mənə deməzdi, bədbəxt oğlum.

- Yaxşı, Dilarə xanım, sizi yola salım gedin – Qədimov bunu deyib düyməni basdı və gələn adama növbəti tapşırığını verdi:

- Dilarə xanımı yola salın, bayırda onu gözləyən Nəsimi adlı adama isə bildirin ki, qadını evə qoyandan sonra özü də gəlib ifadəsini versin.

- Oldu, yoldaş mayor!

\*\*\* \*\*\* \*\*\*

Qara "Toyota" markalı maşın Sahib müəlliminin evinin karşısındakı dayandı. Sükan arxasından səliqəli geyimli

orta yaşı biri düşdü. Bu, Nəsimi idi, Dilarə xanımı evə gətirmişdi. Cəld arxa qapını açıb qadının düşməsini köməklik etdi. Sonra onun içəri keçməsini gözləyib süratla gəldiyi istiqamətdə geri döndü. Maşın ani vaxt ərzində gözdən itdi. Görünür, Nəsimi müəllim olan hadisədən sonra hələ də özünə gələ bilməmişdi. Baş verən hadisə onu çox sarsılmışdı. Həm də bayaq cinayət-axtarış şöbəsinin rəisinin qaraqabaq bir tərzdə onu kordorda gözlətməsini həzm edə bilməmişdi. İndi mayorun göstərişi ilə yənə polis bölməsinə qayıtdı. Qapıda növbətçi onu görəcək irəli yeridi:

- Kimsiniz?
- Bayaq gəlməmişdim, rəisin məni gözləyir, özü çağırıb.
- O, burada deyil.
- Mayor bir az əvvəl məni çağırıdı axı!
- Siz kimi deyirsiniz?
- Mayor Sabir Qədimovu deyirəm!
- Bir dəqiqə gözləyin.

Nahayat ki, Nəsimini Qədimovun otağına buraxdırılar. Rəisin ilk sualı ənənəsi üzrə belə oldu:

- Hadisə baş verən gün harada idiniz?
- Şirkətdə işdəydim.
- Bu hadisədən nə zaman xəbər tutdunuz?
- Sahib müəllim mənə zəng edəndə xəbarım oldu.
- İlk anda kimdən şübhələndiniz?
- Mən hələ indi də kimdənsə konkret şübhələnə bilmirəm...
- Şirkətin işləri ilə bağlı bütün məsələdən xəbərdar adam sizsiniz, Nəsimi müəllim – rəis cavablardan razi olmadığını bürüzə verməyə çalışdı.
- Bəlkə son dövrlərdə, ya da ki, nə vaxtsa kiminləsə münaqişəniz, həll oluna bilməyən probleminiz olub? – soruşaraq fikrini tamamladı.

- Yox, yoldaş mayor, belə bir şey olmayıb, hər halda mən bildiyim qədəri budur.
- Həmin gün ən son Xalid müəllimi saat neçədə görmüşdünüz, xatırlamağa çalışın.
- Həmin gün Xalid müəllim işə gec gəldi, günortaya yaxın idi. Dəqiq yadımdadır ki, günorta 12-də iclasımız var idi. O, təxminən iclasın başlanmasına 6-7 dəqiqə qalmış gəldi. Başı ağrıyırdı. Sonra icası başladıq. Təxminən bir saatdan sonra icası yekunlaşdırıb qonaqları yola saldıq. Mənimlə də az söhbət etdi. Dedi ki, "axşam danışarıq, indi özümü pis hiss edirəm, evə gedib yatacağam" və çıxdı.
- Saat neçə idi çıxanda?
- İkinin yarısı olmamışdı. Çünkü o çıxandan sonra mən kabinetə gəldim, təxminən yarım saat sonra nahar fasılısinin olduğunu nəzərə alaraq iclasın nəticələrinə və müqavilələrə nəzar yetirməyə başladım.
- Bəs xəbəri eşidənə qədər hər hansı telefon danışığınız olmamışdı ki?
- Xeyr, əslində o gedəndən sonra ona zəng etmək istədim. Bir məsələni soruşacaqdım. Sonra onu narahat etməmək üçün fikrimdən daşındım.
- Niyə zəng etmək istəyirdiniz?
- Həmin gün olan iclasın qərarları ilə bağlı məsələ idi – Nəsiminin suallardan bezdiyi açıq-aydın görünürdü.
- Yaxşı, sizi də yordum, sonuncu sualım da var:
- Sahib müəllim sizə zəng edib hadisəni xəbər verəndə saat neçə olardı?
- Təxminən 3-dən keçmişdi, hə, 3-dən təzə keçərdi, nahardan sonra otağıma gəlib çay içməyə təzə başlamışdım ki, bu zəng gəldi.

- Sağ olun, Nəsimi müəllim, yenə də yadınızna nə iş düşsə, mənə mütləq xəbər verin, nə vaxt olur-olsun - bunu deyib vizitkasını ona uzatdı.

## 2-ci hissə

Tələfonuna gələn zəng onu bir anlıq fikirlər dünyasından ayırdı:

- Sahib müəllim, təcili sizinlə görüşməliyəm - zəng edənin təlaşlı səsində qaribə də olsa qalibanə sevinc duylurdu.
- Yoldaş mayor, tapa bildiniz onu?! - Sahib Qədimovun səsini tamiyib nə soruşacağını bilmədən tələsik xəbər aldı.
- Xahiş edirəm tez gələsiniz, telefon səhbəti deyil.
- Yaxşı, bu saat gəlirəm.

\*\*\* \*\*\* \*\*\*

Sahib polis bölməsinə çatanda Qədimov artıq binadan çıxmaga hazırlaşdı.

- Sizin maşınıla çıxaq - mayor bunu deyib Sahibin maşınına keçdi, sonra əlavə etdi:
- Sür gedək, yolda danışarıq, vaxtimız azdır.

Maşın sürətlə binanın qarşısından ayrıldı. Sahib haraya getdiklərini, nə baş verdiyini anlamadan onun dediklərini edirdi. Bir az peşmançılıq hissi var idi baxışlarında. Qardaşı öldürülüyü gündən bəri düşünürdü ki, mayor Qədimov bu cinayətin üstünü aça bilməyəcək. İndi isə peşman olmuşdu bu fikirlərinə görə. Öz-özünə "sən başını itiribson, Sahib, Qədimov neçə illərdir, bu işdə çalışır, dəfələrlə qanlı cinayətlərin üstünü açıb, indi

nəyə görə belə fikirləşirsin ki, o bu cinayətin üstünü aça bilməz?! Ha, nəyə görə?!” Bir anlıq hadisə baş verən günü mayorun yaxasından yapışması, onun üstünə qış-qırmasının yadına düşdüşə də, bu fikirləri kənara qoyub indi haraya getdiklərini öyrənmək üçün sual verməyə hazırlaşdı ki, mayor onu qabaqladı:

- Bilirsin, hara gedirik?

Bir anlıq Sahibin bütün diqqəti Qədimova yönəldi, sükan arxasında oturduğunu unutdu sanki. Elə bil bu dəqiqa özünü qardaşının qatilinin adını eşitməyə hazırlayırdı. Sözsüz ki, çox həyəcanlanacaqdı bunu eşidəndə. Əlleri əsməyə başladı, dərindən nəfəs almağa başladı. Bunu onun sıfətinin cizgilərindən də müşahidə etmək çətin deyildi. Mayor da bunu hiss etdi. Sahibin qəzəblə baxışları indi ona hakim kəsilmişdi. Bu baxışlar qarşısında kına “kim?” deyə hökm edirdi.

- Firuzun yanına gedirik! – mayor bu baxışların altında daha bir saniyə belə olsun əzilmək istəmədi.

- Firuzun?! Nəyə görə? – onun aşkar təəccübünü Qədimov normal qarşılıdı:

- Sahib müəllim, mən hər ehtimala qarşı Firuzun saxlamıldığı təcridxanada olmaq istəyirəm. Qardaşınızın qətlə yetirilməsi ilə bağlı apardığımız cinayət işində onun ifadəsini də mütləq almahiyyət. Hərçənd ki, biz bunu hadisə günü etməli idik, təəssüf edirəm... Bizi altı il əvvəl baş vermiş hadisə ilə bağlı çox gec məlumat verildi. Əgər bir-neçə il əvvəl baş vermiş hadisə mənə qabaqcadan şübhəlilər sırasında bildirilsəydi, bəlkə də, indiyə qədər daha konkret addımlar ata bilərdik.

- Mən başa düşmürəm ki, qardaşımın öldürülməsinin Firuzla nə əlaqəsi ola bilər? O ki türmədədir! – Sahib qeyri-ixtiyari olaraq yenə də hövsləsizlik etdi.

- Hər şeyi öyrənmək lazımdır, bu işlər diqqətsizliyi bağışlamır. Sürəti artırın, mümkünsə tez çataq bir az – mayor növbəti dəfə üstünlük mövqeyini ələ aldı.

\*\*\* \*\*\* \*\*\*

Hava bir-neçə saat olar ki, qaranlıqlaşmışdı. Ətrafda canlı olan hər nə var idisə hamısında yazın gəlişindən soraq verən dəyişikliyi görmək mümkün idi. Amma hələ günlər o qədər də uzun deyildi. Tezliklə yeni bir fəsil başlayacaq, gecə və gündüz bərabərləşəcək, ağaclar çiçək açacaq və təbiət al-əlvan rənglərə boyanacaqdı. Elə insanlar da yazın gəlişini səbirsizliklə gözləyirdilər. Bu qış çox sıxıcı keçmişdi. Qar az yağısa da, qarışq, daha çox qış havasına bənzəməyən günlər insanları yormuşdu. Hamı yazın gəlişini gözləyir, bayram əhval-ruhiyyəsi ilə həyatları, küçələri səliqəyə salır, ayın 21-nə hazırlıq görürdülər.

Səlimovlar ailəsi isə bu günün belə gəlişini heç vaxt arzu etməzdilər. Amma qismətdən qaçmaq olmurmuş. Bu baharın gəlişi ilə onların ailəsi üçün qışın ən şaxtalı anları gəlmişdi elə bil. Heç kimin üzü gülmürdü bu evdə. Sanki sonsuza qədər belə matəm içində yaşayacaqdı bu ailə, bir daha xoş xəbər eşitməyəcəkdilər.

Divanın bir küncündə oturan Mahir müəllim öz düşüncələrində bayaqdan bəri kimisə axtarır, tapa bilməyib dərindən ah çəkir və usanmadan səylə yeni axtarışa başlayırdı. Kişinin qaməti qısa vaxt ərzində bükülmüşdü elə bil. Həyata ümidi tamam kəsilmişdi. Heç vaxt belə aciz hiss etməmişdi özünü. Uzun müddət yüksək vəzifələrdə işləmişdi. Həmişə camaat arasında hörməti hörmət, sözü söz olmuşdu. Amma indi... Bu iki-üç gündə quru nəfəsi gedib gəldi. Ayağı yerdə, ruhu

göylərdə idi. Bu hadisəni kimin törətdiyini öyrənmək, bircə dəfə də olsa qatilin gözlərinin içini baxmaq... Bunu necə də arzu edirdi... Kim bilir, onda nə hissələr keçirəcəkdi?..

Qapı möhkəm çırıldı. Sahib gəlmışdı. Simasında qəzəb və intiqamın qarışığından yaranmış qorxunc bir ifadə var idi. Nəsimini də özü ilə götürmişdi. Evdəkilər onun bu halını görçək hadisə ilə bağlı nə isə ciddi bir xəbər olduğunu o saat anladılar. Hami onun ətrafına toplaşış səbirsizliklə danışmasını gözlayırdılar. Sanki bir az da gecikərsə, müvazinətini saxlaya bilməyib aşacaq-mış kimi stulu çəkib oturdu. Gözlərindəki həyəcan ətrafında olan hər kəsi özündən daha çox həyəcanlandırırdı:

- Firuzu türmədən buraxıblar!

Söz elə tərzdə deyildi ki, hamı heyrətə gəldi.

- Onu Xalid öldürülən gün azadlığa buraxıblarmış. Bu gün işi aparan mayorla həmin tacridxananın rəisi ilə görüşdüük. Novruz bayramı ilə bağlı verilən amnistiya siyahısında onun da adı var idi. İndi onun axtarışına başlayıblar. Amma alçaq yoxa çıxıb. Gəncədəki evləri nəzarət altındadır. Mayorun dediyinə görə, çox güman ki, o, Azərbaycandan kənara çıxmayıb. Çünkü qanunvericiliyə əsasən, hələ ki, ölkə ərazisini tərk edə bilməz. İndi onun saxta sənədlə ölkədən çıxması məsəlesi də araşdırılır. Bəlkə də, şərəfsiz Bakıda gizlənib! Sahibin telefonuna galən zang bir anlıq sükutə səbəb oldu. Deyəsən, o özü də artıq danışmağın lüzumsuz olduğu qərarındaydı. Hər şey göz qabağında idi.

- Axşamınız xeyir, bağışlayın, bayaq bir-iki məsələni demək yadımdan çıxdı – Qədimoyun səsi eşidildi.

- Buyurun – Sahib təmkinlə onu dinləməyə hazır olduğunu göstərməyə çalışdı.

- Sahib müəllim, biz Firuzun Gəncədəki evini tam nəzərə götürmişük. Ailə üzvləri də dindirilib. Sabahdan etibarən bütün əlaqələri araşdırılacaq və onunla təməsda ola bilən hər kəs nəzarətə götürülecek.
- Sonra? - Sahib çox danışan insanları sevmirdi. Mayortun da uzun-uzadı danışqları onu bezdirmişdi artıq. Səbabını özü də bilmədən bu adamın işi bacarmayacağını düşünürdü.
- Demək istayırləm ki, siz də ehtiyatlı olsanız, yaxşı olar. Mən hər ehtimala qarşı sizin binannı da yaxınlığında əməkdaşlarımızdan ikisinin xidmət aparması tapşırığını vermişəm, indi oradadırlar. Firuz tapılana qədər bu rejimlə işləyəcəyik. Sizdən də xahişim budur ki, ailə üzvlərinizin evdən kənardə mümkün qədər az olmasına diqqət edəsiniz.
- Dediklərinizə əməl edərik, amma onu tez tapın, o ... — fikrini tamamlamayıb yumruqlarını düyündədi.

### 3-cü hissə

Cinayət-axtarış şöbəsinin rəisi mayor Qədimovun telefon zəngindən sonra yaranan sükütu bu dəfə Nəsimi pozdu:

- Sahib müəllim, nə deyirlər?
- Heç nə, Nəsimi, sən gedə bilərsən, sabah işə getmə, tapşır, bütün iclasları və görüşləri təxirə salsınlar. Sən sabah bu məsələ ilə bağlı özün Gəncəyə gedirsən. Çalış ki, Firuzun əlaqədə olduğu adamlardan kimisə axtarıb tapasın.
- Yaxşı, narahat olmayım.
- Hə, bir də ki, ehtiyatlı ol, heç kimin şübhələndirmə.
- Oldu, Sahib müəllim, siz məndən nigaran qalmayın.

- Sizə də aiddir, - bunu deyib evdəkilərə baxdı, - heç kim evdən çöla addımını atmasın, nə lazımdırsa, sabahlıq mən, sonra da Nəsimi özü alıb gətirəcək. Görək, bu işin sonu nə olacaq – deyib öz otağına keçdi. Çox yorğun və fikirli idi. Ötan üç gün müddətində çox az yatmışdı. Otaqdakı kreslosuna oturub, başını iş masasının üzərinə qoydu. Fikirləşmək və bununla da olanlara aydınlıq gətirmək istəyirdi. Aimma yorğunluqdan qeyri-ixtiyari halda gözlərini yumdu və qısa bir vaxtda da yuxuya getdi. İndi o öz düşüncəlerinin müşayiəti ilə altı il əvvələ qayıtmışdı ...

Bu hadisə təxminən altı il əvvəl yay aylarında baş vermişdi. Onda Sahib işi ilə əlaqədar ailəsi ilə birlikdə Rusiyada yaşayırırdı. Həmin il Səlimovlar ailəsində xoşa-gəlməz bir hadisə baş verdi. Bu, Xalidin Cəmilə ilə tanış olduğu ərəfədə baş vermişdi.

103098  
Cəmiləni Xaliddən əvvəl Firuz adında bir nafor dəlib cəsinə sevirdi. Cəmilə onunla Firuzun iş yerində təsadüfən tanış olmuşdu. O vaxtlar Firuz şəhərdəki internet klublarından birində işləyirdi. Özü qurmuşdu bu işi. Gəliri də pis deyildi. Günlərin birində buraya tez-tez gəlib gedən Cəmilə adlı qızla tanış oldu. Bu tanışlıq sonrakı aylarda daha da inkişaf edərək Firuzun Cəmiləyə aşiq olmasına qədər gəlib çatdı. Həmin günlər qız da öz növbəsində oğlanın ona qarşı hissərini başa düşür və hətta rədd etməyərək normal qarşılıyırırdı. Cəmilə də gözəl, iyirmi yaşıını təzəcə adlamış və sevgilisi olmayan bir qız idi. Tezliklə onlar görüşməyə başladılar. Bundan sonra onların münasibətləri daha da dərinleşdi. Təxminən bir ilin tamamında Firuz Cəmilə ilə bağlı fikirlərini evdəki ailə üzvlərinə - anasına və bacısına bildirmişdi. Anası da yetimciliklə böyükmiş oğlunun xoşbəxtliyi naməmə öz razılığını verdi. Elə bacısı da çox sevinmişdi bu

xəbərə. Amma Cəmilə Firuzun bu məsələdə ciddi və qərarlı olduğunu tam dərk etmirdi. Firuz isə günlər ötədükçə ona daha çox bağlanır, evlənəcəyi, bir yastığa baş qoyacağı günü səbirsizliklə gözləyirdi. Amma sən saydığını say ...

Firuzglinin evində artıq nişan hazırlıqları gedirdi. Son altı-yeddi ayda Firuz həmişəkindən daha çox qənaat edib xeyli pul da cəhiyat etmişdi. Qəfil bir pis xəbər isə onun bütün xəyallarını yixib, həyatını alt-üst elədi. Cəmilə onu sevmədiyini, onu yalnız dost kimi gördüyünü və sevdiyi başqa birisinin olduğunu deyəndə Firuzun qara günləri başladı. Öz qüruruna sığışdırımayıb bir həftənin içində Cəmilə ilə bütün əlaqələrini kəsdi. Qız artıq dediyini deyib, qərarını vermişdi. Məqsədli və israrlı olduğu da aydın görünürdü. Firuzun bundan sonra edəcəyi mübarizənin mənası yox idi. Bu mübarizə onu daha da aciz vəziyyətə sala bilərdi. Yalnız bir şey düşünürdü – həmin adəmi tapıb qisasını almaq! Necə olur-olsun ...

Həmin adam Xalid idi – şəhərdə bitki yağıları istehsal edən şirkətlərdən birinin prezidenti. İki-üç gün onu izləyib, nəhayət ki, əla keçirə bildi. Xalidlə axşam vaxtı görüşən Firuz elə həmin gün beynində tutduğu planı həyata keçirib qisasını aldı. Həmin günün gecəsi yoldan keçən təsadüfi bir adam Xalidi xəstəxanaya yetişdirməsə, yəqin ki, o indi yox, altı il əvvəl ölmüş olardı. Firuz onu bərk döymüşdü. O ərafadə istintaq gedisi zamanı onların arasındaki mübahisədə Xalidin də günahkar olduğu, nalayıq sözlərlə Firuzu təhqir etdiyi sübuta yetiriləndən sonra Firuza yeddi il iş verdilər. O, həbsxana barmaqlıqları arasına düşəndən təxminən bir ay sonra Xalid Cəmilə ilə evləndi.

Allahummə səlli əla Muhəmmədin və ali Muhamməd – Xalidin məzəri üstündə yasin oxuyan molla sonuncu dəfə salavat zikr edib:

- Allah rəhmət eləsin, Allah səbr versin – deyərək oradan uzaqlaşdı. İndi məzarın yaxınlığında yalnız bir nəfər görünürdü – o da Sahib idi. Bu gün qardaşının doğum günü idi. Günorta olmamış ailə üzvləri ilə buraya gəlsələr də, işdə ürəyi sıxılmış, evdə də rahatlıq tapa bilməyib, yenə də qardaşının məzarını ziyarət etmək üçün qəbiristanlığa qayıtmışdı. Artıq iki aydan çox idi ki, qardaşı onunla dərdləşmirdi ... Və bir daha da onunla öz sirlərini bölüşə bilməyəcəkdi ... Qırmızı mərmərdən dəbdəbə ilə hazırlanmış məzarın önündə diz çökərək doyunca ağlayıb ürəyini boşaltdı. Qardaşının yoxluğu indi onun içində heç zaman sağalmayan bir yara buraxmışdı. Bu yara onun qatili tapılmayana qədər daha da böyüyəcək, onu əzəcək, əzdikcə də sindiracaqdı ...

Bir aya yaxın idi ki, Xalidin qırxi çıxmışdı. Amma hələ də Firuzun tapılması mümkün olmamışdı. Ötən günlərdə qatiləşən bir məsələ var idisə, o da məhkəmənin qərarı ilə Firuzun bu cinayəti törədən şəxs olaraq sübuta yetirilməsi idi. Bütün istintaq prosesləri və dindirilmələr bu cinayətin onun tərəfindən qısqanlıq və qisas zəminində törədildiyini sübuta yetirirdi. Bir aydan çox idi ki, INTERPOL vasitəsi ilə Firuzun axtarışı qonşu ölkələrdə də aparılırdı. O, isə iyna olub yoxa çıxmışdı.

Sahib Firuzun yoxa çıxması məsələsinə heç cür izah tapa bilmirdi. Əvvəl gündən də işi aparan mayor Qədimovun bu işi bacarmayacağımı, qardaşının qatilini tapa bilməyəcəyini düşünürdü. İki ay sonra – bu gün isə

bu məsələyə heç inanmirdi. Sahibin fikrinçə, əgər Firuz haqiqətən qatıldırsa, onu harada olur-olsun axtarıb tapa bilərdilər.

Hava artıq yavaş-yavaş qaralırdı. Ayağa qalxıb qəbiristanlığın girişində saxladığı maşına tərəf getdi. İndi bu hadisənin üstünü açmaq üçün işi bacaran başqa bir nəfər axtarıb tapmalı idi. Birdən, yaxın dostu olan Anarın bir neçə gün əvvəl dediyi adam yadına düşdü. Telefonunu çıxarıb cəld ona zəng vurdu, qarşı tərəfin zəngə cavab verdiyini eşidib bir başa mətləbə keçdi:

- Anar, mənə dediyin adamla görüşə bilərik?
- Hənsi adam?
- Sənin iş yerində cinayət işlərini araşdırın bir nəfərin adını demişdin, yadına düşmədi? – Sahib özü də həmin adamın adını xatırlamağa çalışdı.
- Bildim, polkovnik Başırlıni deyirsən?
- Hə, hə, nə idı onun adı?
- Tomar müəllim.
- Onunla görüşmək istəyirəm – Sahib fikrinin qəti olduğunu ifadə etdi. Görüşdürü bilərsən bizi? – sonra tələsik əlavə etdi.
- Əlbəttə. Amma mənim onunla şəxsi tanışlığım yoxdur, dostlarından biri tanır. Bu saat zəng edib xəbər tutaram. İşi haqqında çox eşitmışəm, əminəm ki, bu işin üstünü gec də olsa, aça biləcək. Axır ki, mən deyənə gəldin də!
- Anar, sən bu məsələni həll edib, mənə xəbər elə də, gözləyirəm. Qaldı ki, polkovnik Başırlının cinayətin üstünü açmasına, mən də bunu istəyirəm. Amma özüm-dən asılı deyil, nə isə içimdən bir səs mənə deyir ki, "boşuna ümidişəm, bundan da bir şey çıxmayacaq!"
- Yaxşı, mən indi ona zəng edərəm. Bir az səbirlə ol, ona da inanmasaq, başqa çıxış yolumuz yoxdur. Mən

düşünürəm ki, polkovnik Başırı Azərbaycanda cinayət-axtarış işi üzrə formalasmış bir neçə əsas adamdan biridir.

\*\*\*\*\*

Gün yeni başlamışdı. Bazar günü olduğu üçün ətrafda adamlar az-az gözə dəyirdi. İş günü olmadığı üçün onlar yəqin ki, adı iş günlərində fərqli olaraq bir neçə saat gec oyanacaq, sonra isə ailələri ilə harayasa istirahətə getmək üçün küçələrə üz tutacaqdılar. İndi isə həndəvərdə hələ ki, sakitlik hökm süründü. Yaxınlıqdakı parkların sakit bir guşəsində dünəndən planlaşdırılan bir görüş baş tutmuşdu. Anar söz verdiyi kimi Başırı ilə Sahibin görüşünü təşkil etmişdi. Saatına baxıb gecikdiyini bildirdi:

- Bundan sonrası, yəqin ki, özünüz rahatca həll edə bilərsiniz. Mənim vacib bir görüşüm var, icazənizlə mən çıxıram.
- Çox sağ ol, Anar müəllim! – Sahib yeni tanışının yanında rəsmiyyəti qoruyub saxladı.
- Mən istayıram ki, qardaşımın qatılı tez bir zamanda tapılsın – Sahib bunu deyib sinayıcı nəzərlə polkovnik Başırılıya baxdı.

Başırı uzun müddət dövlət strukturlarında çalışmış, dəfələrlə qanlı cinayətlərin üstünü açmış 45-47 yaşlarının da təcrübəli cinayət-axtarış eksperti idi. Bir neçə il əvvəl səhhətindəki problemlərə görə öz ərizəsi ilə işdən çıxmışdı. Amma son dövrlərdə aldığı müalicənin effektləri çox yaxşı olmuşdu. İndi Başırı özünü əvvəlkindən daha yaxşı hiss edirdi. Köhnə iş yerinə qayıtmaq istəməsə də, yenə öz fəaliyyətində idi. Orta yaşılı bu adam daha çox idmançılar üçün xas olan xarakterik bədən quruluşuna və üz cizgilərinə malik idi ki, bu da onu yaşından daha

cavan göstərirdi. Diqqətlə həmsöhbətinin fikirlərini dinləyirdi. On beş dəqiqədən çox keçməsinə baxmaya-raq, Sahiblə görüşdüyü müddətdə salamlaşma, özünü təqdimetinə və bir dəfə də təşəkkür bildirdiyi zamanı dediyi kəlmələri çıxsaq, heç nə danışmamışdı. Həmişə az danışmağa üstünlük verən Sahib, deyəsən, bu dəfə həm-söhbətinə uduzmuşdu. Odur ki, fikirlərini yekunlaşdırınb növbəti dəfə sual verdi:

- Tomar müəllim, bu işə razılıq verirsiniz?
- Mən əvvəlcə işlə tanış olmalıyam, amma deyim ki, razılıq verməyim üçün bu o qədər də vacib deyil.
- Onda başlaya bilərik?
- Bilərik! – Başırılı razılışma simvolu olaraq sağ əlini uzatdı və fikrinə davam etdi:
- Amma lazıim bildiyim məqamda işə yenidən baxılması üçün məhkəmə qərarının çıxarılmasını təmin edəcəksiniz – polkovnik konkret şəkildə bildirdi.
- Bu, necə baş verəcək?
- Çox sadə, siza bildirəndə zərərçəkmiş tərəf olaraq özünüz ərizə ilə yenidən məhkəməyə müraciət edəcəksiniz.
- Oldu – Sahib razılığını bildirdi.
- Yaxşı, mən getməliyəm – Başırılı bunu deyib ayağa qalxdı və sonuncu tövsiyəsini bildirdi:
- Sizdən xahiş edirəm ki, bu işi mənim araşdırmağımla bağlı heç kimin məlumatı olmasın.
- Yaxşı, Tomar müəllim, necə istəyirsiniz elə olsun.

### 5-ci hissə

Yeni gün ağır başlamışdı. Səlimovlar ailəsi dünənki növbəti cansızıcı günün təsirindən sonra bu gün yeni ümidiylərə daha bir həftənin necə gəlib keçəcəyini gözla-

yirdilər. Bu, artıq doqquzuncu həftə idi. Amma hələ Firuzdan bir xəbər yox idi. Sahibin dünən bu hadisə ilə bağlı təcrübəli bir adamdan razılıq almasından ailədə hamı xəbərsiz idi. Sözsüz ki, bu, polkovnik Başırının tövsiyəsi ilə gizli saxlanıldı.

\*\*\* \* \*\*\*

Maşın həbsxananın darvazasının önündə dayandı. Sü-rücü cəld aşağı enib arxa sağ oturacaqda əyləşən adamın düşməsi üçün qapını açdı və onun darvazadan içəri daxil olmasını gözləyib maşını xeyli aralıda - diqqət çekməyən bir yerdə saxladı. Özü isə sükanın arxasından ayrılmadan gözləməyə başladı. Onun gətirdiyi adam istefada olan keçmiş cinayət-axtarış eksperti polkovnik Tomar Başırı idi.

Başırı işlə bağlı dünəndən araşdırmağa başlamışdı artıq. Hələ ki, hadisənin necə baş verməsi ilə bir sıra məlumatlara malik idi. Əlində olan yalnız rayon polis bölməsinin apardığı işin nəticələri idi. Firuzla bağlı hər şeyi öyrənmək və qətiləşdirmək üçün buraya galmışdı. Onun fikrincə bu çox vacib idi. Başırı bu qətl hadisəsi ilə bağlı yalnız bir şəyə əmin idi - rayon polis bölməsi işi düzgün araşdırmayışdı.

İçəri keçib qabaqcadan razılaşdırıldığı kimi Firuzun saxlanıldığı kameradakı məhbusla görüşdü. Həbsxana rəisi köhnə tanışlarından olduğu üçün Başırının işi gizli aparmasında heç bir problem olmadı, onun üçün ayrılmış otaqda sorğu-sualı başladı:

- Firuz səninlə bir kamerada qalırdı? – polkovnik sanki məsələni dəqiqəşdirilmiş kimi sinayıcı nəzərlə ona baxdı. Həmişəki kimi sadə və yüngül idman stilində geyinmişdi. Heç də bu peşənin adamlarına bənzətmək olmazdı ilk

baxışdan onu. Amma baxışlarındakı kəsər o qədər güclü idi ki, qarşısında olan insana hakim kəsilirdi bu baxışlar.

- Bəli.

- Necə adam idi?

- Nə bilim, rəis - məhbus tacridxana əhlinin təmumişlak müraciət formasından istifadə edərək Başırılıyə baxdı.

- Mən rəis deyiləm, Firuzun qardaşıyam - Başırılı Firuzun ailədə özündən başqa bir bacısının olduğunu bilsə də belə dedi.

- Qardaş?! Firuzun qardaşı olmayıb axı ...

- Mən ona qardaş qədər yaxın olan dostuyam - bu adəmin Firuzla yaxın olduğunu anlayıb məqsədinə çatdırığına görə rahat oldu. Deməli, ondan az da olsa nə isə öyrənə biləcəkdi.

- Mən on ildən çoxdur burada deyildim, təzə gəlmmişəm. Onunla aranız necə idi?

- Dost olmuşduq - məhbus düşünmədən cavab verdi. Sonra şübhələnib soruşdu:

- Ona nə olub? Niyə bunları məndən soruştursunuz?

- Heç nə olmayıb, narahat olma. Onun haqqında bir az danış mənə, yəni, buradakı həyatı ilə bağlı. Adətən, nə deyirdi, nə danişirdi səninlə?

- Yox, mənə deməsiniz ki, ona nə olub, heç nə danişmayacağam! - məhbus qaşqabağını yığdı.

- Dostum, Firuz yoxa çıxıb. Başa düşürsən, azadlığa buraxıldığı gündən sonra onu görən olmayıb. Mən onu tapmaliyam, sən öz dostuna kömək etmək istəmirsen?!

Axı, elə indi dedin ki, Firuzla dost olmuşduq.

Məhbus heç nə demədən başını əlləri arasına alıb sakitcə ağlayındı. Başını aşağı saldığı üçün üzünü görmək mümkün deyildi. Amma bu göz yaşları həqiqi dostluğu əks etdirən ehtiramından başqa bir şey deyildi, bu yaxşı hiss olunurdu. Başırılı əlini onun ciyninə qoydu:

- Ağlama, mən onu tapacağam. Nə bilirsən danış ...

Məhbus, nəhayət ki, yola gəlmişdi, deyəsan. Üzünü çirkli köynəyinin qoluna silib danışmağa başladı.

Firuz məndən sonra gəlmişdi bura. Dediyiñə görə, sevdiyi qız onu aldatmışdı. O da əvvəlcə qızın təzə sevgilisini öldürmək qərarına gəlib. Sonra isə bu fikrindən daşınıb, onu bərk əzişdirməklə kifayatlanıb. Amma hərif imkanlı adam imiş. Firuzu məhkəməyə verib tutdurmuşdular, yeddi il də iş vermişdilər. Bir ili qalırdı ki, amnistiyaya düşdü. Onun yerinə çox sevinmişdim. Elə hey deyirdi ki, "buradan çıxandan sonra çox vacib bir işim var yarımcıq qalan, onu davamına çatdıracağam, bundan sonra mən də xoşbəxt olacağam". Hər dəfə belə deyəndə mən yalvarırdım ki, bir daha alçaq, şərəfsiz insanlarla işi olmasın. Qorxurdum ki, çıxandan sonra altı il əvvəl döydüyü həmin adamı öldürər. Yazığın kimi var idi ki?! Gəncədəki evlərində kasib anası və bacısından başqa heç kimi yox idi. Yetimciliklə böyümüşdü. Mən altı ilin içərisində onu çox yaxşı tanımişdım ...

- Baş, Firuz altı il əvvəl döydüyü həmin adamdan heç danışmırıldı?

- Türməyə təzə düşdürüyü vaxtlarda olurdu, çox danışardı. Sonralar isə peşman olmuşdu etdiyi əmələ görə. Özünü bağışlamırdı xəstə anasını, cavan bacısını tək qoyub bura girdiyinə görə.

- Yəni, deyirsən nifrəti keçib getmişdi? – Başırlı növbəti dəqiqləşdirməni aparmaq istədi. Söhbətin sonuna gəlmişdilər.

- Hə, siz deyən kimi idi, son aylarda ümumiyyətlə onu çox sevincli gördüm. Hiss edirdim ki, kimisə sevir ürəyində. Amma soruşturmağa ehtiyac bilmirdim. Gözləyirdim ki, özü bu barədə nə vaxtsa danışacaq. Nədənsə o

gedəndə də bu barədə heç nə demədi. Mən indi fikirlə-şirəm ki, səhv etmişəm.

- Nəyi?
- Onun kimisə sevməsini düşünməyimi ...
- Onun yanına kimlər gəlirdi buraya?
- Ayda, iki ayda bir dəfə anası gəlirdi dostu ilə, amma dostu özü tək, demək olar ki, hər həftə gəlirdi onu görməyə.

\*\*\* \*\*\* \*\*\*

Bəşirli bayaq onu gətirən maşına oturan kimi maşın gəldiyi yolun əksi istiqamətində sürətlə irəliləyib bir neçə saniyədə gözdən itdi.

İndi o Gəncaya gedirdi. Yolun uzunluğunu nəzərə alıb yerini rahatladı, sonra isə arxa oturacaqdə yarımcıq oxuduğu kitabı götürüb diqqət yetirməyə başladı. Bu anlar onun beynində yalnız Xalid Səlimov cinayətinin necə törədilməsi ilə bağlı fikirlər seriyası cərəyan edirdi. Bütün diqqəti ilə bu hadisənin araşdırılmasına hakim kəsilmişdi.

Firuzun məhbəbus yoldaşı ilə görüşdən sonra dünən düşündüklərinin doğru olduğunu bir daha əmin oldu. Mayor Qədimovun rəhbərliyi ilə aparılan işin düzgün istiqamətdə araşdırılmadığı fikrinə indi daha çox inanır-di. Amma hələ ki, hadisənin əsl təfərruatlarını öyrənmək üçün ciddi axtarışlar aparmalı idi.

## 6-cı hissə

"BMW" markalı maşın yeni salınmış asfalt yolda sürətlə irəliləyirdi. Bayaqdan öz düşüncələri dünyasında cinayətkarın izinə düşməyə çalışan Bəşirli əlindəki kitabı

bir yana qoyub nə isə yazacaqmiş kimi qeyd dəftərçəsini çıxartdı. Bir az əvvəl təcridxanada olarkən yazdığını qeydə baxaraq:

- Geriyə qayıdırıq! – sürücüsünü göstəriş verdi.

İndi maşın bayaqından daha artıq sürətlə Bakı kəndlərindən birinə doğru irəliləyirdi. Həmin qəsəbəyə o qədər də çox məsafə deyildi. Bu sürətlə təxminən 15-20 dəqiqəyə çatardılar. Məqsədi Firuzun burada yaşayan dostunu təbib onunla görüşmək idi. Bu adam haqqında bayaq danışındırğı məhbusdan yetəri qədər məlumat əldə etmişdi. Hətta telefonunu da öyrənə bilmışdı.

\*\*\* \*\*\* \*\*\*

Qara rəngli "BMW" qəsəbənin mərkəzindən nisbətən aralıda yerləşən ərzaq mağazalarının yaxınlığında olan ət dükanının düz qarşısında dayandı. Firuzun dostu bu dükanda işləyirdi. Amma indi Bəşirlini qarşlayan o özü deyil, qardaşı oldu:

- Qardaşım evə getdi, bir-iki saata gələr.
- Eviniz uzaqdadır? – Bəşirli xəbər aldı.
- Yox, çox da uzaq deyil.
- Qardaşınla vacib işim var, bizi evinizə apara bilərsən?
- İstəyirsiz, zəng edim danışın. Yox, ehtiyac yoxdur, məndə nömrəsi var. Telefon söhbəti deyil.
- Yaxşı, dükanı bağlayım, gedək.

Təxminən 10-15 dəqiqə sonra polkovnik qəsəbənin avtobaza deyilən sakit bir yerində Firuzun həmin dostu ilə görüşüb söhbətini yekunlaşdırırdı artıq:

- Sən onunla sonuncu dəfə nə vaxt görüşmüştün?
- Azadlığa buraxılacağı gündən iki gün əvvəl. Mən, demək olar ki, hər həftə onun yanına gedirdim.

Polkovnik məhbusla bayaqkı səhbətini xatırladı. Səhv etmirdi, o da bu adamın tez-tez Firuzun yanına gəldiyini deyirdi.

- Bəs, buraxılacağı günü necə oldu ki, onu qarşılamağa gəlmədin? Axı, dediyin kimi, xəbərin var idi amnistiyadan. Oğlan Bəşirlinin qəfil sualını təmkinlə qarşıladı.

- Bəli, iki gün əvvəl razılaşmışdıq. Onu mən qarşılayacaqdım. Anasıgilə də xəbər göndərmişdi ki, yol uzaqdır, gəlməsinlər. Bir gün bizdə qalib Gəncəyə gedəcəkdi. Amma həmin gün mənim tacili işim çıxdı, uşaq bərk xəstələnmişdi. Onu hükiqətə aparıb-götərdiyim müddətdə bir az gecikdim. Sonra taksi tutub birbaşa Firuzun yatdığı təcridxanaya getdim. Sən demə, onları lap tez buraxıblarmış. Yəni bizim danışdığımız vaxtdan təxminən üç saat əvvəl.

- Bayaq dediyin qızı, sənəcə, Firuzun anası tanırı? - Bəşirli səhbətlərinin əvvəlində onun dediyi fikirlərə sonuncu dəfə aydınlıq gətirməyə çalışdı.

- Mənəcə, yox. Çünkü Firuz məktubu mənə verəndə tapşırılmışdı ki, "hələ heç kimin xəbəri olmasın".

\*\*\* \*\*\* \*\*\*

Polkovnik orta yaş dövrlərinə yenica qədəm qoyan bu oğlanla olan səhbətindən razı qalmışdı. Fikrinə, o, bütün səhbətlərində çox səmimi idi. Çünkü səhbət əsnasında onu bir neçə dəfə yoxlamışdı.

Maşın yenidən Gəncə istiqamətində inamla irəliləyirdi. Bayaqından fərqli olaraq, indi polkovnik qərarlarında özünə daha əmin idi. Firuzun dostu ilə apardığı səhbət işə yaramışdı. Elə məhbusun dediklərinin də çox köməyi olmuşdu. Bəşirliyə artıq məlum idi ki, Firuz türmədə

olarkən bir qızı sevirmiş. Bu da məlum idi ki, o, Cəmilia deyildi. Deməli, Firuzun nifrət hissələri azalıbmış keçmişdə olanlarla bağlı. Tomar müəllimin fəlsəfəsinə görə bir ürəkdə həm nifrətin, həm də sevginin böyüməsi heç vaxt mümkün deyildi. Elə bir vaxt ola bilərdi ki, hər ikisi bir yerdə qərarlaşmışın, amma biri inkişaf etdiyə, o birisi kiçilərək yox olmalı idi. Və əgər indi Firuz yeni bir eşq yaşayırdısa, deməli, nifrətin çox kiçildiyini, hətta heç olmadığını söyləmək mümkün idi. Bunun üçün həmin qızla görüşmək lazımdı. Elə bu gün. Çalışıb onu tapmaq lazımdı. Həm də ki, Firuzun dostunun danişdiyi həmin məktub tapılmalı idi. Təbii ki, əgər qalırırsa ...

### 7-ci hissə

Uzaq yoluñ yorğunluğunu çıxarmaq üçün Gəncəyə çatan kimi Başırılı yaxınlıqdakı istirahət guşalarından birində az da olsa, dincəlmək fikri ilə qarşısında dayandığı zövqlə bəzədilmiş yeni tikilinin piyada qapısından içəri keçdi. Bütün fikirləri həmin qızın axtarışında idi. Görəsən onu necə tapacaqdı?! Əgər Firuzun anası o qızı tanımadısa, çox çətin ola bilərdi onun tapılması. Bəlkə Firuzun bacısı nə isə bilirdi qız barəsində? Hər halda onların hər ikisi ilə də görüşməli idi.

Özü üçün yalnız çay sıfəriş edib, növbəti dəfə qeydiyyat dəftərçəsini əynindəki gödəkçənin cibindən çıxartdı. Bu gün Firuzla bağlı bütün məsələri dəqiqləşdirə biləcəkdirmi?! Qarşısındaki çaydan bir qurtum içib beynini sürətlə çalışdırmağa başladı. Doğrudanmı Firuz bu qətli törətmüşdür? Elə isə o indi haradadır? Yox, cinayət belə sadə plan üzrə həyata keçirilibsə, qatili ifşa etmək çətinlik törətməməli idi axı. Həbsxana barmaqları arasından çıxan yetim oğlan həmin

gün belə dəqiq və sahvsiz cinayəti necə törədə bilərdi? Bəlkə onun köməkçiləri olub? Elədirsa, nəyə görə mayor Qədimov onlardan heç birinin izinə düşə bilməyib? Yaxşı, deyək ki, Qədimov işi düzgün araşdırmayıb. Bəs bu məktub məsələsi, qız məsələsi, sevgi ... Başırılı dünənki günü xatırladı ...

Dünən Sahiblə razılışından sonra birbaşa Xalidin evinə getmişdi. Həmin evdə, ikinci mərtəbədə qətlin törədildiyi yerdə təxminən yarım saatlıq tədqiqat aparmışdı. Şübhələndiyi əşyaları toplayıb ekspertizanın rəyi üçün yaxın dostlarından birinə vermişdi. Bu gün axşam ya da ən gec sabaha nəticələr bilinəcəkdi. Baxmayaraq ki, hadisədən sonra Başırılıdən əvvəl bu evdə dəfələrlə təhqiqat aparılmışdı. Bundan başqa polkovnik bu qətl hadisəsi ilə bağlı həmin dostundan bir-neçə məsələni də tamamilə gizli şəkildə öyrənməsini xahiş etmişdi.

\*\*\* \*\*\* \*\*\*

Firuzun anası ilə söhbəti təzəcə yekunlaşdırıb qadının onun üçün süzdüyü kəklikotu çayının dadına baxırdı ki, evin növbəti sakini nəhayət gəlib çıxdı. Bu, Firuzun bacısı idi. Qız onu görcək bir anlıq duruxub yerində qaldı. Qardaşından sonra çox qorxmuşdu. Gözlənilməz qonağın kim olduğunu öyrənməyə çalışırdı ki, Başırılı onun fikirlərini oxudu:

- Mən qardaşının işini araşdırıram, Bakıdan gəlmışəm. Bu gün qardaşının dostu ilə görüşdüm. Sizin ünvanınızı da o verdi. Narahat olmayın. Sizinlə bir az söhbət edib gedəcəyəm.
- Yaxşı, nə deyirəm? – qız sanki çarəsizmiş kimi mızıldandı. Mağazadan alıb-gatirdiyi içərisində ərzaq olan

kiçik sellofanı köhnə darışqal otağın bir küncünə qoyub, boş stullardan birini altına çəkdi. Stullar da otaqdan geri qalmırıldı köhnəliyinə görə. Hamısı sınıq-salxaq vəziyyətdəydi. Qızın oturduğu stul elə pis halda idi ki, elə bil onun ağırlığına dözməyib bu saat sınıq-sınıq olacaqdı. Halbuki orta məktəbi yenicə bitirmiş bu qızçıqaz nərmənazik biri idi. Stulun cirilti sözlərindən utanıb ayağa qalxdı. Başırılı bunu hiss etmişdi. Qızın pərt olmaması üçün:

- Elə mən də qalxacaqdım, etiraz etmirənənə səninlə açıq havada bir az səhbətləşək. Bu sözlərdən sonra qız o saat anasına baxdı və onun baxışlarındakı "hə"ni oxuyub:  
- Yaxşı - dedi.

\*\*\* \*\*\* \*\*\*

- Anam xəstədir, yaxşı ki, aşağı düşdük - qız həyətə düşər-düşməz bildirdi.
- Mən də bunu hiss etdim, ona görə sənə aşağı düşməyi təklif etdim - Başırılı qızın hazırlıq və səhbətcil birisi olduğunu anlayıb ürəyində xeyli sevindi. Çünkü Firuzun anası ilə səhbətdən o qədər də razı qalmamışdı. Qadın oğlunun kimi sevdiyini bilmirdi. Bu məsələlərlə bağlı yeganə bildiyi təxminən yeddi-səkkiz il əvvəl Zibeydə adlı bir qızın oğluna aşiq olması, oğlunun isə ona məhəl qoymayıb Bakıya işləməyə getması idi. Başırılinin hesablamalarına görə bu Firuzun Cəmilə ilə tanış olmasından təxminən iki il əvvəl baş vermişdi.
- Qardaşından sonra onun səhhəti lap pişəşib - qız ümidsiz bir tərzdə əlavə etdi.
- Mən qardaşınızın sevdiyi qızla görüşüb, səhbət etmək istəyirəm - Başırılı anı sualından sonra kəskin sinayıcı nəzərlə qızı baxdı. Qızı tapmaq üçün bu onun sonuncu

şansı idi, bəlkə də. Əks halda nəinki qız haqqında, heç məktubda yazılılanlarla bağlı da heç nə öyrənə bilməyəcəkdi.

- Necə? Siz də tanıyırsız onu? Bəs, bəs ... - qızın dili topuq vurdu.

- Bəs nə? - Bəşirli daxildən gələn qalibanə bir həvəslə növbəti sualının cavabını verməsi üçün onu tələsdirdi.

- Firuz demişdi ki, hələlik bu sırrı təkcə mənə deyib, amma siz də bilirmissiz, ona görə qəribə gəldi mənə ... - qız deməyə söz tapmadı.

- Bəs anana niyə deməyib, burada qeyri-adi nə var ki?

- O qız, yəni Zibeydə əvvəllər qardaşımı sevdiyini deyəndə Firuz bu işə ciddi baxmayıb onun sevgisini cavabsız qoymuşdu. Onda mən beşinci sinifdə oxuyurdum, yaxşı yadımdadır, ibtidai sinfi təzə bitirmişdim. Qardaşım tez-tez məktəbə mənim dərslərimlə maraqlanmağa gələrdi. Zibeydə onda məktəbdə təşkilatçı işləyirdi. Qardaşımı da məktəbdə görüb sevmişdi. Qardaşım da hərbi xidmətini çəkib Gəncəyə gəlmışdı onda. Qızın onu sevməyə başladığı vaxt Firuz Bakıya işləməyə getdi. Sonralar Zibeydə mənə danışmışdı ki, əslində qardaşımı onun getməsindən dörd-beş ay əvvəl sevirmiş. Amma utanırmış bunu ona bildirməyə. Firuz Bakıya gedəndən sonra bir müddət ona olan acığım soyumadı. Axi Zibeydə kimi gözəl, savadlı bir qızı gözüyaşlı qoyub getmək doğru deyildi. Sonra bu məsələ tədricən unuduldu. Mən qardaşımı da başa düşürdüm. Ona haqq qazandırmağa çalışırdım. Bilirdim ki, sevgi məcburən ola bilməz. Onda artıq yuxarı siniflərdə oxuyurdum. Sonra Cəmilə məsələsi ... Siz hamısını bilirsiz də?

- Hə, onu bilirəm. Bəs necə oldu ki, qardaşınız Zibeydəni sevdidi?

- Qardaşım bir müddət bu işi anamdan gizli saxlamağımı istəmişdi. Açığı utanırı bir az, amma tezliklə deyəcəkdi. Mənçə, qardaşım höbsxanada olarkən Zibeydənin sevgisini cavabsız qoyduğuna görə peşman olmuşdu ...

### 8-ci hissə

Gecədən xeyli keçməsinə baxmayaraq, polkovnik Başirlinin iş otağında işiqlar hələ də yanmaqdə davam edirdi. Nəhayət, sonuncu qeydlərini aparıb ayağa qalxdı. Yatmaq lazımlı idi. Sabah onu daha gərgin iş günü gözləyirdi. Papiroş yandırıb çarpayısına uzandı. İndi gün ərzindəki yorğunluqlarını bir yana qoyub dincəlmək istəyirdi. Amma bir-iki sualın cavabını tapmadan gözlərinə yuxu getməyəcəyini anlayıb yenidən ayağa qalxdı. Özünə kəklikotu çayı gətirmək üçün mətbəxə keçdi.

İsti kəklikotu çayının xoş ətrini ciyərlərinə çəkdikcə beyni canlanırdı sanki. Gün ərzindəki görüşləri bir-bir düşünməyə başladı. Zibeydə ilə görüşüb məktubu ala bilmışdı ondan. Yaziq qızçıqaz məktubu on əziz bir nemət kimi qoruyub saxlamışdı. Firuz itkin düşəndən sonra tək ümidi yeri bu məktub olmuşdu. Elə bil Firuzun ona ömründə ilk və son dəfə yazdığını bu məktub Zibeydə üçün həyatının sığorta kağızı idi. Onu heç kim Firuzdan ayıra bilməzdı ... Polkovnik siyirmənin gözündəki məktubu götürüb bir daha nəzərdən keçirdi:

*"Zibeydə, məni bağışla. Səkkiz il əvvəl səni başa düşmədim, sənin sevginin qədrini bilmədim. Amma bu sevgimin nə olduğunu indi mən səndən daha yaxşı bilmışəm burada. Az qalib buradan çıxmığımı. Bilirəm, hələ də məni sevirsən. İstəyirəm buradan çıxan kimi nişanlananı və tezliklə də evlənək. Mən də səni sevirəm!..*

*Səni incitdiyinə görə peşman olan Firuz"*

Məktub adı karandaşla yazılığına görə çox aydın oxunurdu. Rəngi bir az saralmış kağız parçasının üzərində qrafitin saldığı izlər bərq vururdu. Yazılanları bir da-ha oxuyub yerinə qoydu. Zibeydənin danişdiqlarını xatırladı ...

"Mən onu ilk gördüğüm gündən bu günə qədər hər gün daha çox sevmişəm ... Firuz məni atıb Bakıya gedəndən sonra da onun həsrəti ilə yaşayirdim. Onun bir gün qayıtmasını, peşman olmasını ürəkdən istəyirdim. Amma Firuzun məni sevəcəyinə inanmaq özümü aldatmaq kimi gəlirdi mənə. Onsuz günlərdə nəyə görə yaşadığımı düşünürdüm. Onu sevirdim, onun başqasını sevdiyini biləndən sonra da bu sevgim səngiməmişdi. O isə yanında deyildi. Həç yerini də bilmirdim haradadır, indiki kimi ... Amma mən onun bir gün yenə qayıdacağına inanıram. Ünvanını, yerini bilməsəm də, onu sevməyə davam edəcəyəm ..."

Ünvansız sevgi, yazıq qız, bunu yaşamağı Allah heç kimə nəsib etməsin ... Bunu düşünürdü ki, telefonuna zəng gəldi:

- Tomar müəllim, yatmadığınız? – Zəng edən adəti üzrə yenə də gecəyə qalmışdı.
- Yox, yox, xəbər var? – Başırıli zəng edənin səsini tanıdı. Deyəsən evdən zəng edirdi. Bu adam polkovnikin dostu idi. Dünən Xalidin evindən götürdüyü bir-neçə əşyanı ekspertiza üçün ona vermişdi.
- Hə, nəticəni elə indi zəng edib mənə bildirdilər. Özüm tapşırmışdım ki, gec də olsa, bildirsinlər. Evdəki əşyalarla hər hansı bir kənar admanın barmaq izləri aşkar olunmayıb, Tomar müəllim.
- Dəqiq yoxlayıblar?
- Bəli, ən təcrübəli adamımız araşdırıb.
- Eybi yox. Bəs o biri məsələ, bir şey öyrənə bildiniz?

- Bəli, video görüntüləri xahiş etmişik. Arxivdən gətirəcəklər sabah. Maşının da nömrəsini oradan əldə edə biləcəyik, arxayı olun.
- Yaxşı, başqa çarəmiz yoxdur ki, onsuz da. Sabahı da gözləyərik ...
- Gecəniz xeyirə qalsın, yoldaş polkovnik!
- Sağ olun, sizin də.

## 9-cu hissə

May ayının sabitləşməkdə olan yeni bir günü yarı olmağa hazırlaşırdı. İnsanlar qarşidakı isti aylara indidən hazırlıq görürmüşlər kimi havalar qızar-qızmaz nazik yay paltarlarına keçmişdilər. Bu hali an çox şəhərboyu səpələnmiş cavan qızların geyimlərində müşahidə etmək mümkün idi. Qışdan bəri həsrət ilə gözlədiyi günlər, nəhayət ki, gəlib yetişmişdi. Bu qızçıqlar hər gün daha başqa rənglərdə və formalarda libaslar geyinərək ətrafdakı cavanların diqqətini özlərinə çəkməyə çalışırdılar. Hər şey keçən il, ondan avvalki illərdə olduğu kimi təkrarlanırıldı. Onların geyimləri zəmanə ilə həməhənglik təşkil edirdi sanki. Bircə təbiətin əksinə idi bu pal-paltar məsələsi. Qış gəldikcə təbiət əyninini soyunar, bu cavanlar isə soyuqdan qorunmaq üçün əlinə keçəni geyinərdilər. Yayda isə əksinə, təbiat gözəl bir qiyafəyə sahib olub bütün eyiblərini örtər, bunlar isə əynindəki olan-olmazlarını da soyunub əndamlarını camaata nümayiş etdirərdilər. Və beləcə, fəsillər bir-birini əvəz etdiyə bu işlər də təkarlanar, yaşlıların bu barədə danışmaq üçün sözü olardı. Amma ki, çifayda ... Belə olduğu halda da, hər şey tərsinə dövran edəcəkdi təbii ki ... Mütəxəssislər və alımlar milli adət-ənənələrin itib getməsinin səbəbini hələ çox axtaracaqdılar. Bəlkə də, qəbul etmək istəmirdi-

lər bu iyrənc reallığı. Amma həqiqət olan o idi ki, əcnəbi xislətli insanların günü-gündən artmasının əsas səbəbi cavan-cavan qızların dürüst olmayan geyimləri idi. Moda və dəblə ayaqlaşmaq, avropalaşmaq millətin sümüklərinin iliyini zəli kimi sovururdu. Tələbə qızlar universitetlərə oxumaq üçün yox, min oyuna alət olmaq, müslimləri ilə eşq hayatı yaşamaq üçün gəlirdilər bu zamanlar. İmkanlı adamin uşaqlarının vəziyyəti, bu ədabaz qızlar tərəfindən "qiymətləndirilməsi" xüsusi özəlliklərə malik idi. Qızlar da belələrini görəndə onların olmaq üçün əldən-ayaqdan gedirdilər. Sözsüz ki, mütənasib olmasa da, cəmiyyətdə hər təbəqədə vicedanlı və namuslu insanlar da az deyildi, hələ ki. Amma getdikcə onların sayı azalırdı. Sanki son illərdə dünyaya göz açan uşaqların doxsan faizi anadangəlmə vicedansız doğulurdular. Natural formada ... Bu isə cəmiyyəti illər keçdikcə məhvə sürükləyən dəhşətli bir epidemiyə idi. Nə qədər ki, qarşısı alınmayaçdı, fəlakətlərdən uzaq olmaq da mümkün olmayıacaqdı ...

\*\*\* \* \* \* \*

"BMW" markalı maşın şəhərin sakit bir yerində yerləşən parkın yaxınlığında dayandı. Buraya insanlar çox da gəlib-getməzdilər. Sovetin vaxtında bura məhşur yer olsa da, indi baxımsız hala gəlməşdi. Bəlkə də, buralar kiminsə şəxsi mülki idi artıq. Amma hər halda hansısa hasar-filan yox idi. Adətən belə yerlərə "əl uzatdıqda" sahibini tanımaq olurdu. Başırıli bu fikirlə maşından düşdü. Özü idarə edirdi. Saata baxıb vaxtı dəqiqləşdirdi. Bir neçə dəqiqlidən sonra Sahib gələcəkdi. Başırıli onunla burada görüşmək üçün çağırılmışdı. O gələnə qədər köhnə skamyaların birinin üzərində oturub

son iki gündə bu cinayət işi ilə bağlı apardığı tədqiqatın nəticələrini düşünmək və öyrəndikləri arasında əlaqə qurmağa çalışırdı. Papiros yandırıldı. Dünənki məktub haqqında bir daha düşünməyə başladı. Sonra yenə də Zibeydənin dediklərini xatırladı. Nədənsə yadına ancaq Firuzla bağlı olanlar düşürdü. Firuzun qəssab dostunun dedikləri, bundan əvvəl isə onun həbsxananadakı məhabus yoldaşının danışdıqları. Hamısı bir-birini tamamlayırdı. Burada yalan və uydurmanın olması mümkin idimi?!

Parkdakı sükutu sürətlə buraya yaxınlaşan maşının səsi pozdu. Ağ "Mazda" markalı maşın Bəşirlinin maşının arxasında dayandı. Gələn Sahib idi. O da polkovnikin xahişi ilə tək gəlmişdi.

- Siz deyənlərin hamısı buradadır – Sahib ona çatar-çatmaz əlindəki içi kağızlarla dolu qovluğu Bəşirliyə uzatdı. Bu, Qədimovun qətl hadisəsi baş verdiyi gündən bu günə qədər apardığı tədqiqat işlərinə dair sənədlər idi.
- Çox sağ olun. Əminəm ki, bunu nə üçün istədiyinizi mən dediyim kimi izah etdiniz.
- Hə, elədir. Özüm üçün, sadəcə şəxsi araşdırımmam üçün istədiyimi bildirdim. Yeri gəlmışkən mən özüm də ixtisasca hüquqşunasam. Amma ikinci ixtisasım olduğuna görə heç vaxt vəkillik etmək, prokuror olmaq arzusunda olmamışam.
- Hüquqşunas olduğunuzu bilirdim – polkovnik ani nəzərlə Sahibə baxıb fikrinə davam etdi:
- Qardaşınızın birinci həyat yoldaşı ilə görüşmək istəyirəm. Siz onun harada yaşıdığını bilirsiz?
- Yox, amma tapmaq olar. Sizcə ondan şübhələnmək olar? Aciz bir qadından?!
- Mən sizdən başqa hamidan şübhələnə bilərəm və xahiş edirəm bunu normal qarşılıyın.
- Yəni ata-anamdan da?! Ailə üzvlərimizdən də?!

- Ata-ananız hadisə günün burada olmayıb. Yadınızdan çıxıb?!
- Bəs, məndən niyə şübhələnmirsiniz? Bilmək olar?
- Sahib müəllim, galin konkret işlərə üstünlük verək – Bəşirli normadan artıq danışdıqlarına işarə vurdu. Hiss etmişdi ki, Sahib də çox danışan adam deyil. Amma bu hadisəyə görə özünü oda-közə vurması da başadüşülən idi.
- Məndən bu işi aparmağımı istəyən adam mənim üçün şübhəli ola bilməz. Məni tanıyanlar bu işin zarafat olmadığını yaxşı bilir. Bir də ki, siz məni düz anlama-dınız. Mənim sizin və ya qardaşınızın ailə üzvləri ilə işim yoxdur – polkovnik dediyi sözlərinin ona yaxşı təsir etmədiyini düşünüb bir az təsəlli verməyə çalışdı.
- Vallah, qorxutdunuz məni, Tomar müəllim. Belə zarafat olar?!
- Mən zarafat etmədim. Xahiş edirəm, qardaşımızın birinci həyat yoldaşı haqqında danışın. Mümkünsə bir az ətraflı.
- Xalid onunla təxminən altı il bundan əvvəl ayrılib. Onda mən Rusiyada idim. Dörd il bir yerdə yaşasalar da uşaqları olmamışdı. İlk vaxtlar problemin Ayanda olduğunu düşünürdük. Elə Xalid də Ayanın hamilə qala bilməməsinin səbəbini özündə deyil, onda axtarırdı. Onun qadın xəstəliyi olmuşdu uzun müddət. Həkimlər təxminən bir il uşaqlarının olmasını qadağan etmişdi. Amma sonrakı üç ildə də qardaşımgil övlad üzünə həsrət qaldılar. Bu müddət ərzində Xalidlə onun arasında çoxlu münaqişələr olurdu. Hətta qardaşım neçə dəfə mənə Ayandan ayrılməq istədiyini demiş, məsləhət almaq istəmişdi. Mən işimlə əlaqədar xaricdə yaşadığım müd-dətdə isə onlar boşandılar. Təəssüf ki, sonralar problemin qardaşında olduğunu öyrəndik. Hətta Ayanın ikinci

dəfə ailə həyatı qurduğunu və övlad dünyaya gətirdiyini də eștdik. Xalid yazıq Cəmili ilə evlənəndən sonra bir neçə il ciddi müalicə aldı. Keçən il ABŞ-da aldığı müalicədən sonra həkimlər onun ata ola biləcəyini söylədilər. Bundan sonra da Bakıda müalicəsini davam etdirirdi. Nəhayət ki, dörd-beş ay əvvəl tezliklə qardaşıngilin övladlarının olması xəbərini eștdik. Bu xəbərə hamımız sevinmişdi. Amma mənca qardaşımla Ayanın ayrılması tək səbəbi uşaqlarının olmaması deyildi. Onlar heç bir-birlərini sevmirdilər.

- Bunu da sənə qardaşın danışmışdı? – Bəşirli sual verməyə məcbur oldu.
- Yox, xeyr, mən öz həyat yoldaşım ilə müqayisə aparan-da hiss edirdim bunları. Yəni, necə deyim, bir-birini sevdiklərini hərəkətlərində görmürdüm heç vaxt.
- Aydındır. Mənim üçün Ayanın ünvanını tapmağınızı istəyirəm.
- Yaxşı.
- Qardaşınızın şirkətində işlər nə yerdədir?
- Nəsimi gecə-gündüz nəzarət edir, sağ olsun. İki-üç gündür evinə də gedə bilmir işlərin çoxluğundan. Nəyə görə soruştunuz?
- Elə mən də işlərə görə xəbər aldım. Düşünürəm ki, işi mənim aparmağımla bağlı Nəsimi müəllimə də xəbər verməyimiz lazımdır. Mənca, mənə çox köməyi dəyəcək. İnciməyin, amma sizin qardaşınızın iş həyatı ilə bağlı verdiyiniz məlumatlar mənim üçün yetərlidir.
- Yox, mən incimirəm. Siz necə deyirsiz, elə də olsun! – Sahib bu xəbərdən razı qaldığını aşkar bəlli etdi.

Bəşirli ilk gündən bu işlə bağlı heç kimin xəbərinin olmamasını tapşırımsıdı ona. Buna görə də Sahib polkovnik Bəşirli kimi təcrübəli ekspertin Xalidin qətl hadisəsinə araşdırması məsələsini Nəsimiye deməmişdi. Amma

qardaşının yaxın dostuna bunu demədiyi üçün üç gündür narahat gəzirdi. İndi isə çox rahat oldu bu xəbərdən. Çünkü indi fikirlərini bölüşmək üçün on azından Nəsimi - qardaşından qalan şirkətin on vacib işçisi yanında idi.

## 10-cu hissə

Saat zənginin özünaməxsus cingiltili səsi gecədən bəri otaqda hökm sürən ölü sassızlıyi pozdu. Başırı ilk zəngdən saatın səsini kəsib, yerindən qalxdı. Yorğun olduğu üçün gecəboyu heç oyanmamışdı.

Pəncərəni açıb otağın havasını dəyişdi. Özünü gümrah hiss edirdi. Bu günlər əlində olan cinayət işinin araştırılmasına xeyli əmək sarf edirdi. İşin əslini tezliklə açmaq, qatılı tapıb ifşa etmək və Səlimovlar ailəsində aylardır davam edən gözləntilərə son qoymaq günü yaxınlaşırırdı, deyəsən.

Hava da yaxşı idi bu gün. Belə gözəl havada yaxşı istirahət etmək olardı... Bir anlıq ailəsini, oğlunu xatırladı. Yadına düşdü ki, keçən gecə rahat yatsa da yuxu görənmişdi. Oğlu ondan ötrü darixmiş və yanına gəlmışdı...

\*\*\* \*\*\* \*\*\*

Evdən təzə çıxmışdı ki, telefonuna zəng gəldi. Sahib idi:

- Sabahınız xeyir, Tomar müəllim! Yəqin ki, oyanmışdır.
- Sabahınız xeyir! Hə, Nəsimi ilə görüşmək üçün şirkətə gəlirəm indi. Oradadır?
- İş dalınca gedib, indi gələr harada olsa. Mən özüm şirkətdəyəm, gəlin.

- Ayanın ünvanını öyrənə bildiniz?
- Bəli, elə onu deməyə zəng etmişdim, görüşəndə verərəm.
- Yaxşı.

\*\*\* \* \*\*\*

Polkovnik Xalidin şirkətinə çatanda Nəsimi artıq gəlmişdi. Foyeda Sahib müəllimlə səhbət edirdilər. Görünür Başırlı haqqında danışırdılar. Polkovnik onlara yaxınlaşanda bunun doğru olduğunu əmin oldu.

- Bax, Tomar müəllim özü də gəldi – Sahib müəllim məşhur cinayət-axtarış eksperti, polkovnik Başırılı Nəsimiyə təqdim etdi.
- Nəsimi ... – böyük bir şirkətin ikinci adamı olmasına baxmayaraq, Nəsimi müəllim özünü məhz belə təqdim etdi. Sonra təbəssümünü gizlətmədən əlavə elədi:
- Sizi tanımağımı şad oldum, Tomar müəllim. Sahib müəllim də bayaqdan sizdən danışır.
- Çox sağ olun, mən də şad oldum.
- Keçək kabinetə - Sahib təklif etdi.

Hər üçü Nəsiminin girişdən o qədər də kənardə olmayan otağına tərəf getdilər. Xalid öldürüləndən sonra onun otağına demək olar ki, heç kim girmirdi. Bu, çox ağır gəlirdi onu tanıyanlara ...

- Nəsimi müəllim, bilirəm işləriniz çoxdur. Odur ki, birbaşa mətləbə keçək.
- Ha, elədir.
- Xalid müəllimlə uzun müddətdir bir yerdə işləyirdiniz. Dostluğunuz var idi. Məncə Sahib müəllimin də bilmədiyi bəzi məsələlər ola bilər ki, sizin onlardan xəbəriniz olsun. Yəni elə məsələlər ki, sizin fikrinizcə, onlar xırda

şeylər ola bilər və yaxud da bu cinayət ilə əlaqəsini görə bilməzsiniz.

- Raziyam. Gündəlik iş hayatında çoxlu xırda problemlər olur – siz dediyiniz kimi. Amma biz heç vaxt belə məsələlərin uzun-uzadı davam etməsinə imkan vermirdik.

- Neca?

- Xalid müəllim şirkətin işləri ilə bağlı çox sabırsız idi. Kiçik bir məsələ olan kimi onu elə həmin gün həll etməyə çalışırı. Bununla bağlı hər zaman bir yerdə məsləhətləşmələrimiz olurdu.

- Son aylarda da şirkətdə belə problemləriniz olmuşdu?

- Bəli, böyük şirkətlərin qayğıları da çox olur. Siz də yaxşı bilərsiniz.

Bəşirli başı ilə razılığını bildirib, söhbəti rahat davam etdirməsi üçün onun fikrini kösmədi.

- Son aylarda da, son həftələrdə də həmişə - Nəsimi nə isə fikirləşdiyini bürüza verib fikrinə davam etdi:

- Təxminən üç ay əvvəl şirkətimiz yeni filialını açmaq istəyəndə binanın tikilacayı yerin bizdən əvvəlki sahibi ilə olan adamlarla problemimiz son dövrlərdə ən çox yaddaşımızda qalanıdır.

- Niyə?

- Bizim şirkəti məhkəməyə vermişdilər. Amma biz vaxtında bütün məsələləri rəsmi formada həyata keçirmişdik. Həmin torpağın Xalid müəllimin şəxsi mülkü olması ilə bağlı sənədlər də öz qaydasında idi. Məhkəmə də bizim ədalətli olduğumuzu bir daha təsdiq etdi.

- Siz bu barədə mayor Qədimova danışmışdırınız?

- Bəli.

- Bəs, sonra? – Bəşirli daha çox məlumat almaq istəyi ilə ənənəvi suallarından növbəti birindən istifadə etməli oldu.

- Sonrası indi dediyim kimi – biz həmin ərazidə şirkətimizin yeni filialı üçün nəzərdə tutulan binanı inşa etdirdim. Tezliklə fəaliyyətə başlayacaq.
- Həmin adamları tanıyırsız?
- Kimi? Torpağın keçmiş sahiblərini? – Nəsimi dəqiqləşdirməyə çalışdı.
- Hə, onları deyirəm. Yəni, adlarını, ünvanlarını bilirsiniz?
- Əlbəttə ki. Telefonları da var bizzə. Üç qardaşdır. Amma torpaq sahibi atalarının adına idi – Fikrətin. Büyük oğlunun adı Camaldır. Həmin vaxtlar onlarla çox görüşmüştüm bu işlə bağlı. Hamisının adını əzbər bilirdim. Hətta məni və Xalid müəllimi öldürəcəyi, şirkəti partladacağı ilə hədələmişdi də böyük oğlu – bir anlıq Nəsiminin üzündə kinayəli təbəssüm yarandı və dərhal da keçdi.
- Yaxşı mən gedim. Yenə də görüşərik – Bəşirli ayağa qalxdı.
- Buyurun, Ayanın indi yaşadığı ünvan burada qeyd olunub, telefonu da var - Sahib əlindəki kağız parçasını polkovnikə uzatdı.
- Mümkündürsə, siz də mənə üçqardaşın ünvanını elə indi verin – Bəşirli bunu deyib Nəsimiyə təzəcə yekunlaşdırıqları səhbəti xatırlatdı.
- Bu dəqiqə - Nəsimi bunu deyib otaqda çoxlu sənəd qovluqları yiğilan şkafa tərəf getdi.

## 11-ci hissə

Günorta yaxınlaşındı. Artıq Bəşirli şirkətdən ayrılib Nəsiminin ona verdiyi ünvana gəlib üç qardaşın evini tapmışdı. Qapıda onu evin kiçik oğlu Nihad qarşılıdı:

- Sizə kim lazımdır?

- Atan evdədir?
- Yox, evdə deyil. Böyük qardaşın neçə?
- O da yoxdur, atamlı gediblər. Bu vaxt evin ortancı  
oğlu Elnur qapıda göründü. Qardaşlar bir-birinə çox  
bənzayırdılar. Biri o birindən yaşca o qədər də fərqli  
görünümürdülər. Zəhmətkeş olduqları aydın hiss olunurdu.
- Uşaqlar, atanızgil nə vaxt gələcəklər?
- Onlar axşama ancaq gələrlər əmi, rayona gediblər – bu  
dəfə evdəkilərin harada olmasından daha çox xəbərdar  
olan Elnur dilləndi.
- Rayona? Bəs mən niyə deməyiiblər? Demişdim axı,  
mən də getmək istəyirdim! – Nihad atasığının hara  
getdiklərini indi öyrənib hay-küy salmağa başladı.
- Yaxşı, onda mən gedim – Bəşirli bunu deyib çıxməq  
istəyirdi Elnurun səsi eşidildi:
- Əmi, gələndə nə deyim bəs? Deyim kim idi gələn?
- Narahat eləmə atam, man sabah imkan tapsam  
gələcəyəm yənə.

Bəşirli üç qardaşın həyatından çıxan kimi dostuna  
zəng edib tapsırdığı işlərin nəticəsi ilə maraqlanmışdı.  
Həm də üç qardaşın ailə üzvlərini, əsasən də böyük  
qardaş – Camalın araşdırılmasını istəmişdi dostundan.  
İndi isə Xalidin birinci həyat yoldaşı ilə görüşmək üçün  
Sahibin verdiyi ünvana gedirdi.

\* \* \* \* \*

Təxminən yarım saat sonra Bəşirli Xalidin birinci  
həyat yoldaşı Ayan xanımın yaşadığı binaya gəldi.  
Dördüncü mərtəbəyə qalxıb kağızda qeyd olunan  
mənzilin zəngini çaldı. İlk zəng nəticəsiz oldu. Növbəti  
dəfə qapı zəngini basmağa hazırlaşırkı ki, kimsə içəridən

qapını açdı. Qapı açılar-açılmaz dörd-beş yaşlı oğlan uşağı cold bir hərəkətlə ev sahibəsinin başının qarışq olmasından istifadə edib gələni qarşılıdı. Çox yəqin ki, bu Ayanın oğlu idi. Qapı yarıya qədər açıldı və ev sahibəsi səliqə ilə geyinmiş, qamətli və ciddi görkəmli tanımadığı bir insanla qarşılaşanda bir anlıq çəşib qaldı. Elə Bəşirli də nə deyəcəyini unutmuşdu elə bil. Qadının şux qaməti, ev xanımlarına məxsus zövqlə tikilmiş aşırma xalatı ona xüsusi gözəllik verirdi. Gününün əksər vaxtını evdə keçirməsinə baxmayaraq, bu xanımın özünə çox yaxşı diqqət etdiyi hiss olunurdu. Qaydasında istifadə etdiyi dodaq boyaları onu bu gün daha da gözəlləşdirmişdi. Bəlkə də həmişə belə cazibədar görünürdü. Bəşirli isə bu qadını ilk dəfə idi ki, gördü. O isə polkovnikə nə vaxtsa tanındığı, amma indi yada sala bilmədiyi çox yaxın bir adamı kimi baxırdı. Həqiqətdə də Bəşirli də çox qadınların diqqətini özünə cəlb edə bilən əsl kişi görkəmi var idi. İdmənci bədən quruluşu bu görkəmi, demək olar ki, sona qədər tamamlayırdı. Elə bu an onların baxışları toqquşdu. Qadın bu baxışların hökmünə bir an tab gətirə bilməyib sanki yuxudaymış kimi özünə gəlməyə çalışdı. Tələsik xalatının yaxasını səliqəyə salmağa çalışıb soruşdu:

- Sizə kim lazımdır? – bir az əvvəl yaxasının çox açıq olmasını və sinəsinin yarıya qədər açıqda qalmasını düşüb çox utandı.
- Siz, siz Ayan xanımsınız? – bir anlıq öz fikirlər dünyasına qərq olan Bəşirli qeyri-ixtiyari halda “siz” sözünü iki dəfə təkrar etdi. Qadın da qonağın özünü itiriyini hiss etmişdi. Bunu ani düşünən qadının simasında məgrurluğun və qalibənəliyin birgə tacəssümündən doğan emosiyani hiss etmək çətin deyildi. Əslində isə qonağının niyə belə çəşqin olmasının əsl səbəbini bilmir-

di. Başırı qapının ağını kəsdirən balaca oğlan uşağına baxaraq öz oğlunu xatırlamışdı. Bir anlıq axşamkı yuxusu yadına düşmüdü. Bir az əvvəl bu qadının gözlərinin içini baxanda xoşbəxt ana obrazı canlanmışdı gözlərinin qarşısında. Sevimli həyat yoldaşı da işdən gələndə onu belə qarşılayardı.

- Bbbəli ... - qadın da tutuldu.
- Tomar Başırı - özünü təqdim edən kimi vaxt itirməyin mənasız olduğunu nəzərə alıb, gəlişinin məqsədini bildirdi:
  - Sizinlə danışmaliyam, mən sizin tanıldığınız bir adamın qatlı hadisəsinin araşdırılması ilə bağlı buradayam.
  - Xalidin?! - üstündən iki aya qədər vaxt keçdiyinə görə Səlimovlar ailəsini tanıyan hamı bu hadisədən xəbərdar olmuşdu, demək olar ki. Televiziyyada da kriminal verilişlərin bir neçəsində qatlla bağlı süjet efirə getmişdi.
  - Bəli.
  - Buyurun keçin - qadın onu evə dəvət etdi. Başırının iri qonaq otağındaki divanda əyləşdiyini görən uşaq gəlib onun yanında oturdu.
  - Oğlum, get öz otağında oyna, əmi də sənin necə ağıllı oğlan olduğunu görsün - Ayan xanım bildirdi.
  - Allah saxlasın, şirin uşaqdır - Başırı uşaqdan xoşlanlığını ifadə etdi.
  - Çox sağ olun! İcmək üçün nə istəyərsiniz?
  - Mümkünsə çay - Başırı həmişə kəklikotu çayı içməsi nə baxmayaraq, tanımadığı yerdə qonaq olanda bunu çox da dilə gətirməzdı.

Bir az sonra mətbəxdən geri dönen ev sahibəsi gətirdiyi çayları stolun üstüne qoyub:

- Sizə kəklikotu çayı dəmlədim, mən çox xoşlayıram, dedim, bəlkə ...

- Hə, mənim də xoşuma gəlir – Bəşirli onun fikrini tamamladı. Nədənsə bu kəklikotu məsələsi ona maraqlı və qəribə gəldi.

## 12-ci hissə

Bəşirli Ayan xanımla görüşündən sonra birbaşa evə gəldi. Günortadan keçirdi. Bu gün hələ bir-neçə yera getməli idi. Nahar edib Nəsimi müəllim ilə danışdı. Şirkətdə olduğunu öyrənib yanına getdi.

Şirkətə çatanda Nəsimi binanın girişində dayanıb papiroş çəkirdi.

- Sizi də işinizdən edirik Nəsimi müəllim – Bəşirli bunu deyib özü də papiroş yandırdı.

- Narahat olmayın, Tomar müəllim, biz də qatilin, nəhayət ki, tapılmasını istəyirik. Onsuz da Xalid müəllimin öldürülməsindən sonra hələ heç birimiz rahat ola bilməmişik. O eclaf da tapılmış ki, tapılmış – Firuzu işaret etdi.

- Mən Ayan xanımla bağlı bir-iki məsələni sizinlə dəqiqləşdirməyə gəlmışəm.

- Buyurun, əslində mən bayaq bir şey demək istəyirdim. Amma sizin tələsdiyinizi hiss edib sonraya saxladım.

- Nəyi?

- Xalid müəllim Ayan bacıdan ayrılandan sonra qızın qardaşı zəng edib Xalid müəllimi öldürəcəyi ilə hədələmişdi.

- Bunu sizə kim deyib?

- Həmin gün Xalid müəllim bu telefon zənginə görə çox əsəbiləşmişdi. Mənə bu məsələni araşdırmağımı, Alikin həmin vaxt harada olmasını, nə işlə məşğul olduğunu öyrənməyimi istəmişdi.

- Alik dediyin adam Ayanın qardaşıdır?

- Bəli. Əslində biz onun Rusyanın əyalət ərazilərindən birində fəhləlik etdiyini, səfil həyat tərzi keçirdiyini bilirdik. Sadəcə olaraq, bunu bir daha dəqiqləşdirib öyrəndim ki, Alik hələ də oradadır və Azərbaycana qayıtmaga pul tapa bilməyəcək səviyyədə aciz bir haldadır.
- Ailəsi var onun?
- İndi bilmirəm, amma o vaxt yox idi. Miskin və yersiz adam kimi tanıyıram onu. Amma o özü haqqında heç vaxt bu cür düşünmürdü. Qürurlu hesab edirdi özünü. Xalid müəllim Ayan bacı ilə evlənəndən sonra Aliki də yanına işə götürmək istədi. Yaxşı da iş idi. Alik işə olmayan "qüruruna" sığışdırmadı kürəkən yanında işlamayı guya və Rusiyaya çıxıb getdi.
- Gərək bu barədə bayaq mənə danışaydın. Mən sizdən ayrıldan sonra Ayan xanımın evində oldum.
- Dediym kimi, həm tələsdiyinizə görə, həm də bunun işə yarayacağını düşünmədim. Necə olsa, Alikin həmin zəngindən dörd ilə yaxın vaxt ötür və o, bir daha zəng etməmişdi bundan başqa.

\*\*\* \*\*\* \*\*\*

Şirkətdən ayrılib Sahib müəllimlə danışan Bəşirli Cəmilə xanımla görüşmək istədiyini bildirdi. Artıq peşəkar cinayət-axtarış eksperti, polkovnik Tomar Bəşirlinin Xalidin qətl hadisəsini araşdırduğunu Səlimovlar ailəsində hamı biləcəkdi. Bəlkə də, bir az rahatlaşacaqdılar kim bilir.

Gizli əməliyyatlar öz səmərəsini vermişdi. İndi aşkar həmlə vaxtı idi. Bir-iki günə kimi video görüntülərin qeydə alındığı disklər də gəlib çıxacaqdı. Polkovnikin fikrinə bu disklər bir çox qaranlıq mətləblərə aydınlıq gətirməli idi. Amma vaxtı yaxşı dəyərləndirmək lazımdı.

idi. Hadisələrin gedişi isə hələ ki, yekun bir nöqtəyə gedib çıxmağa imkan vermirdi. Dünən axşam məmkün versiyaların hamısını götür-qoy edən Başırı bu gün üçün planlaşdırıldığı sonuncu görüşü üçün Cəmilənin qaldığı evə – Xalidin öldürülüyü həmin imarətə getməli idi. Sahibdən Cəmilənin iki gün əvvəl öz istəyi ilə evinə qayıtmasını öyrəndiyi üçün birbaşa ora getdi.

Darvazanın zəngini basıb gözlədi. Qapını cüssəli bir cavan oğlan açdı. Görünür evin mühafizəsi üçün burada idi. Birdən yadına nə isə düşdüsə içəri keçməyib darvazadan bir az aralı çəkildi.

- Sahib müəllim, qardaşınızın öldürülüyü gün həyətdəki mühafizəçi harada olub? – tələsik edilən telefon zəngində Başırının həyəcanlı səsi eşidildi.

- Tomar müəllim, mühafizəçi yox idi həmin vaxtlarda.

- Bəs, indi həyətdə mühafizəçi var. Bu təzə götürülüb işə?

- Hə, demək olar ki, siz deyən kimidir. Lazımdırsa gəlim?

- Yox, lazımlı deyil. Özüm sizinlə əlaqə saxlayacağam – Başırı mühafizəçi məsələsini işin əvvəlində soruşub-öyrəniməməsinin doğru olmadığını anladısa da, bunu bürüzə vermədi. Amma Sahib müəllimin dediyi "demək olar ki, siz deyən kimidir" sözlərini də tam anlamadı. Hər halda onunla görüşəndə ilk soruşacağı bu olacaqdı. Qapıdakı gözətçi hələ də onun yaxınlaşmasını gözləyirdi. Kim olduğunu bildirib içəri keçdi.

İkinci mərtəbəyə qalxdı. Başırı bu evda cinayət işinin tədqiqinə başladığı gün olmuşdu. Evin bütün giriş-çıkışını əzbər bilirdi. Onun üçün bircə dəfə görmək kifayət idi. Cəmilə onun gəlişindən xəbərdar olduğu üçün pilləkənin başında onu qarşılıdı.

Qadın heç bir kosmetikadan istifadə etməmişdi. Əy-nindəki paltarların hamısının qara rəngli olması onun hələ də ağır günlər keçirdiyindən xəbər verirdi. Saçlarını adı qaydada şəliqə ilə yiğib arxadan bağlamışdı. Belə sədə görkəmdə qadın bəzənməməsinə baxmayaraq, çox gözəl görünürdü. Mütənasib bədən quruluşuna malik olan bu qadının hamilə olduğu hələ ki, hiss olunmurdu. Başırı bir anlıq qadın seçimində Xalidin zövqünün yaxşı olduğunu düşündü.

- Buyurun, ayləşin. İçmək üçün nə gətirim sızı?
- Çaxır olmaz evdə təsadüfən? – Başırı utansa da, nə istədiyini dedi.
- Xeyr, yoxdur. Amma deyərəm bu saat alıb gətirərlər – qadın bunu deyib qulluqçunu səslədi.
- Yox, lazımlı deyil, narahat olmayın. Çay da içə bilərəm
- Başırı Cəmilənin çağırmasından sonra qonaq otağına gələn qulluqçudan çay gətirməsini xahiş etdi. Düşüncələrində isə "deməli, bu evdə qulluqçu da var imiş, bəs Xalid öldürülüyü gün bunlar harada olublar görəsən?" sualının cavabını axtarmaqdır idi.
- Tomar müəllim, Firuzun axtarışı ilə məşğul olursunuz?
- Bəli – polkovnikin cavabı qısa oldu, sonra əlavə etdi:
- Xahiş edirəm, həmin günü bir daha xatırlayasınız, bilirəm, sizin üçün çox çətindir – Başırı bunun vacib olduğunu nəinki sözləri ilə, həm də üz cizgiləri ilə bildirdi.

Qadını asməcə tutdu yenə. Hiss olunurdu ki, sevimli ərinin öldürülüyü günü düşünəndə çox qorxurdu. Bir anın içərisində gözləri yaşıla doldu.

- Bağışlayın – üzrxahlıq edib söhbətə başladı.

Həmin gün Xalidin başı bərk ağrayırdı. İşə getməyacəkdi. Amma sonra vacib iclasının olduğunu bildirib bir neçə saatlıq da olsa, şirkətə getməli olduğunu dedi.

Təxminən günortaya yaxın idi. Dedi ki, iclas bitən kimi evə qayıdacaq. O gedəndən bir az sonra mən adətim üzrə marketə üz tutdum. İstəyirdim ki, qayıdana kimi xırda alış-veriş işlərini bitirim. Həm də evdə çatışmayan bir neçə ərzaq var idi. Mən çox vaxt bazarlığı özüm edərdim. İndiki kimi qulluqçu-zad olmayıb evimizdə heç vaxt. Yaziq Xalid həmişə mənim bişirdiyim yeməkləri tərifləyərdi. Marketdən qayıdanda bu hadisə ilə üzləşdim ... Qadının gözləri yenə də yaşıla doldu. Bu dəfə onun ağladığı açıq-aydın hiss olunurdu. Bəşirli daha danışmaq üçün bir söz olmadığını düşünüb ayağa qalxdı:

- İcazə versəniz, ikinci və üçüncü mərtəbədə olan otaqlara baxmaq istəyirəm.
- Hə, hə, buyurun – qadın özünü ələ almağa çalışdı və özü də ayağa qalxıb ona yol göstərdi.
- Narahat olmayın, etiraz etmirsinizsə, mən tək gəzəcəyəm, sizə əziyyət verməyim – Cəmilənin hamilə olduğu üçün çox yormaq istəmədiyini işarə etdi.
- Necə istəyirsiz, ələ də edin - qadın da bunu anlayışla qəbul etdi.

Bəşirli otaqları nəzərdən keçirə-keçirə qatılın evə necə daxil olmasına bir daha xəyalında canlandırmağa çalışdı. Yavaş-yavaş hadisənin başvermə səhnəsi ona aydın olmağa başlamışdı. Üçüncü mərtəbəyə həyətdən ayrıca bir giriş pilləkəni qalxırdı. Bu da o demək idi ki, bu üçmərtəbəli imarətin hər mərtəbəsinə ayrıca giriş vardır. Çünkü ələ ikinci mərtəbənin özünə də həyətdəki yay evindən ensiz bir dəhliz uzanırdı. Bu dəhliz həyətdən girişə olan yay evini ikinci mərtəbədə yerləşən mətbəx ilə əlaqələndirirdi. Mətbəxə keçdi. Burada da səliqa-sahman hökm süründü. Deyəsən, mətbəxdəki simmetriyanı pozan yemək masasının üzərində olan içərisində yarısına qədər su olan stəkan və hansısa dərmanın kağızı var idi.

Dərmanların çox hissəsi içilmişdi. Kağızı qaldırıb dərmanın adına ani nəzər saldı, amma qadının şəxsi həyatına qarışdığını hiss edib bunun doğru olmadığını düşündü. Dərhal da mətbəxdən həyətdəki yay evinə açılan dəhlizə keçdi. Bura xüsusi zövqlə hazırlanmış o qədər da böyük olmayan bir yer idi. Buna baxmayaraq, təchizatı yaxşı idi. Hətta yorulanda açıq havada uzanıb dincəlmək üçün yer də nəzərdə tutulmuşdu.

"BMW" markalı avtomobil sürətlə imarətin qarşısından ayrılib gəldiyi istiqamətdə hərəkat edərək gözdən itdi. Bəşirli sürücüsünü valideynlərinə baş çekmək üçün rayona göndərmişdi. Buna görə yənə də özü sürürdü maşını. Sükan arxasında olarkən düşənub qərarlırlara gəlməyin effektini öz üzərində dəfələrlə sınaqdan keçirmişdi. Yüksək diqqəti sayəsində buna rahat nail ola bilirdi. Çox yorğun idi. Demək olar ki, bu gün üçün nəzərdə tutduğu bütün işlərini görüb qurtarmışdı. Özünə hesabat verirmiş kimi bunları bir daha düşənub əmin olduqdan sonra evə qayıtmaq qərarına gəldi. Yatıb dincəlmək istəyirdi bu dəqiqliq ...

### 13-cü hissə

\* Gecənin səssiz saatları sürətlə bir-birini əvəz etdikcə ətrafdə olan canlılar da bunu hiss edirmiş kimi səhəri və bu səhərin özü ilə gətirəcəyi günüşi qarşılamamağa hazırlaşırıldılar. Yaxınlıqda o qədər də sıx olmayan ağacların quşlarının səsi indilərdə daha aydın eşidilməyə başlamışdı. Getdikcə daha çox səs-səsə verərək, sanki, burada yaşamağın çətin olduğunularından şikayət edirdilər. İnsanlar isə hələ ki, səhər yuxusunun şirin dəqiqlərini yaşayırıldılar.

Bəşirli qarışq halda gördüyü yuxudan öz səsinə ayıldı. Bu dəfə gördüyü yuxu da ötən gün gördüyü yuxuya bənzəyirdi. Ailəsi, oğlunu görmüşdü. Cəld ayağa qalxıb divardakı saata baxdı. Gecikmişdi, deyəsən. Sahib müəllimə zəng edərək evdən çıxdığını bildirdi.

Təxminən iyirmi-iyirmi beş dəqiqə sonra artıq polkovnik Sahiblə onun iş yerinin yaxınlığında sakit bir yerdə görüşərək dünəndən bəri onu narahat edən bir-neçə sualın cavabını axtarıb tapmağa çalışırıdı:

- Sahib müəllim, mən dünən qardaşınızın evində bir daha oldum. Amma hələ ki, qəti bir qərara gələ bilməyəcəyik – Bəşirli bildirdi.
- Sizin hələ də şübhələndiyiniz adam yoxdur?
- Bu işlərdə kimdənsə şübhələnmək asas deyil. Əsas odur ki, həmin adamdan şübhələnmək üçün inkaredilməz sübutun olsun.
- Yəni deyirsiz ki, qəti bir şey söyləmək mümkün deyil?
- Bir az da səbr etmək lazımdır. Mən indilik bunu deyə bilərəm.
- Bəs Firuz məsələsi necə olacaq? – Sahib dəqiqləşdirməyə çalışdı.
- Onun axtarışını bu sahədə xüsusi səriştəsi olan dostumdan xahiş etmişəm. Əgər Azərbaycandadırsa, əmin olun tapacaqlar. Qardaşınızın evində əvvəllər mühafizəçi olmayıb? – polkovnik söhbətin mövzusunu xüsusi ustalıqla dəyişdi.
- Olub. Amma təxminən beş-altı ay əvvəl Xalid onu işdən qovmuşdu.
- Başqa mühafizəçi götürməmişdi işə?
- Götürmək istəyirdi, bir-iki nəfər tapıb Nəsimiyyə gondərməmişdim ki, seçsin. Amma nə Xalid, nə də Nəsimi on-

ları bəyənmışdı, deyəsən. Buna görə də son aylarda evin mühafizəçisi yox idi. Həm də Cəmilə hamilə olandan sonra qardaşım özü evə tez-tez gəlirdi.

- Onun adını xatırlayırsınız?
  - Mühafizəçinin? Hə, adı Habil idi. O, xeyli vaxt qardaşımın evinin mühafizəçisi olmuşdu. Hamımız onu tanırırdıq.
  - Qardaşınız onu nə üçün işdən qovmuşdu?
  - Əslində elə ciddi bir səbəb olmamışdı. Cəmilə evdə olmayanda Habil evi yiyəsiz qoyub dostları ilə yeyib-içməyə gedibmiş. Xalid də buna görə onu tənbəh etmişdi. O da qardaşımı cavab qaytarmışdı. Bundan sonra aralarında mübahisə olmuş və hətta qardaşım onu döymüşdü.
  - Bir dəqiqa, necə yəni döymüşdü? Nəyə görə? – Sahibin sonuncu fikirləri Başirliya qəriba gəldi.
  - Əslində Habil yaxşı işçi idi. Amma son aylarda dəyişmişdi birdən-birə. Həm də çox dəyişmişdi. İpə-sapa yatmadı. Mənçə, Xalid də düz edib onun dərsini vermişdi.
  - Aydındır. Bir şey də soruşum – qardaşınız çox içirdi?
  - Xalid?! Siz nə danışırsız, Tomar müəllim?.. Əvvəller toyda-ziyafətdə olanda içərdi. Amma son iki ildə müalicə aldığı üçün, ümumiyyətlə, içmirdi.
  - Sizcə, həmin hadisə olan gün qardaşınızın hər hansı xüsusi qonağı ola bilərdimi?
  - Mənçə, olmamışdı. Hər halda hansısa xüsusi qonaq olsaydı, mənim də xəbərim olardı.
- Bəşirlinin telefonuna gələn zəng yerinə düşdü, o da qalxmaga hazırlaşındı.
- Sahib müəllim, sağ olun ki, əlinizdən gələn köməkliyi edirsiniz – həmsöhbətinə təşəkkür edib ayağa qalxdı. İti

addımlarla bir-neçə metr aralıda saxladığı maşının tərəf  
getdi və Sahibdən kənarlaşan kimi telefonu açdı:

- Eşidirəm! – zəng edən Başırının dostu idi. Disklərin  
tapılmasını ondan xahiş etmişdi.
- Tomar müəllim, şad xəbərim var – həmin gün qeydə  
alınan görüntülər artıq mənim əlimdədir. Harada görü-  
şək?
- Tələsmə, mən özüm galəcəyəm bir azdan. Zənglərlə  
bağlı yeni xəbər yoxdur hələ?
- Gələn zənglər çoxdur, hamisini araşdırmağımız üçün  
daha bir-neçə gün vaxt lazımdır. Hələ ki, şübhəli heç  
kim yoxdur.
- Çox sağ ol. Görüşənə qədər.
- Siz də sağ olun, Tomar müəllim – dostu da belə bir  
vacib işi ona tapşırığına görə polkovnikdən razi qaldığı-  
ni hiss etdirdi.

#### 14-cü hissə

Papirosun qoxusu ətrafda olan hər nə varsa hamisini  
üzərinə çökmüşdü. Başırlı bayaqdan bəri gizli tapşırığı  
ilə dostunun onun üçün əldə etdiyi video görüntüləri bir-  
neçə dəfə seyr edirdi. Əvvəldən-axıra kimi hər şey aydın  
görünürdü. Heyrat içərisində idi. Bu cinayət işini araşdır-  
mağa başladığı ilk günü xatırladı.

Xalidin evinə getmişdi həmin gün. Cinayət baş verən  
qonaq otağında olmuşdu. Götürdüyü maddi dəlillərdən  
nə isə öyrənməyə çalışsa da götürdüklərində şübhəli heç  
nə tapılmamışdı. Birçə o kağızdan başqa... Başırlı həmin  
kağızı son ümid olaraq özündə saxlamışdı. Heç eksperti-  
zayada verməmişdi. Bu video görüntülər də qatilin  
həmin gün etdiyi səhvin davamı idi. Hətta, bəlkə də,  
başlangıcı ... Hələ ki, bu, məlum deyildi. Amma həm

diskdə olan video görüntülər, həm də həmin kağızda qeyd olunanlar eyni adamın adı ilə bağlı idi. Başırı bu adamdan cələ ilk gün şübhələnmişdi. İndi isə onun bu cinayətdə tək olmadığını, gizli əlaqələri olduğunu düşündürdü. Bəlkə də, bunu düşünmək doğru deyildi. Növbəti papiroso yandırıb otaqdakı hər iki pəncərəni açdı. Hiss edirdi ki, achiqdan mədəsində ağrılar başlayır. Bu gün özünü çox da yaxşı hiss etmirdi. Düşünürdü ki, sabah necə olur-olsun özünə vaxt ayırbə həkimə gedəcək. Bu dəqiqlərdə beyni o qədər sürətlə işləyirdi ki, sanki yemək hazırlığına başlayıb süfrə açmağa çalışsaydı bütün düşündükləri bir anın içərisində silinib gedəcəkdi. Külqabının kənarında tüstüleyən papirosonun acı tüstüsünü növbəti dəfə ciyərlərinə çəkib söndürdü. Ayağa qalxıb taybatay açılmış pəncərənin qarşısına dikəldi.

Yəni bu ola bilərmi?! Öz-özünə sual verir və çətin suallar qarşısında aciz qalmaq istəməyərək bu suallarına tez də cavab tapmağa çalışırıdı. Başa düşürdü ki, bu cinayət hadisəsində onun bilmədiyi çox vacib bir məqam var. Və bütün məsələlər də burada düyüñə düşürdü. Sabah Nəsimi ilə görüşüb onunla da ətraflı danışmalı idi. Hər halda bu adam Xalid haqqında Sahibdən az bilmirdi. Yəqin ki, Nəsimi müəllim Başırılıyə kömək etmək üçün sabah da əlindən gələni edəcəkdi.

\*\*\* \*\*\* \*\*\*

- Buyurun, Tomar müəllim! – telefonun o başından Nəsiminin səsi eşidildi. İş vaxtının təzə başlamasına baxmayaraq Başırı artıq Xalidin şirkətinə çatmağa hazırlanmışdı. Görünür, gecəni yenə narahat yatmışdı.

- Nəsimi müəllim, mən bir azdan sizin iş yerinizdə olacağam. Yəqin siz də gəlmisiniz? – Başırlı dəqiqləşdirməyə çalışdı.
  - Bəli, bəli, buradayam. Yaxşı edirsınız gəlin, sizin üçün kəklikotu çayı da dəmlətdirirəm bu saat.
  - Çox sağ olun! – polkovnik ixtisasca hüquqşunas olan bu adamın ona qarşı göstərdiyi diqqətdən razı halda xüsusi ahənglə minnətdarlıq etdi.
- Telefonunu cibinə qoymağa hazırlaşırkı ki, dostu zəng etdi:
- Sabahınız xeyir, yoldaş polkovnik! Telefon zəngləri ilə bağlı bir nəfər şübhəli tapmışaq axı, deyəsən.
  - Sabahın xeyir. Ünvanını öyrənə bilmisiniz?
  - Hə, deyirəm. Yazırsınız?
  - De! - Başırlı bunu deyib cəld qeyd dəftərcisini çıxartdı.

\* \* \* \* \*

Nəsimi ilə şirkətdə görüşəndən təxminən qırx dəqiqa sonra polkovnik Başırlı dostundan aldığı ünvana getdi. Nəsimi ilə mühafizəçi Habil barəsində səhbət edərək onun telefonunu öyrənə bilmışdı. Xahiş etmişdi ki, Habilin harada olmasını da öyrənib bu gün ona bildirsin. Hər halda belə xırda işləri də dostundan xahiş etmək istəməmişdi. Həm də, necə olsa Nəsimi müəllim Habilin yerini daha tez öyrənə bilərdi.

“BMW” markalı avtomobil şəhərin mərkəzindən otuz-qırx kilometr kənardə yerləşən qəsəbəyə çataraq, yavaş-yavaş içərilərə doğru irəliləyiirdi. Polkovnik Başırlı dostunun bir az əvvəl verdiyi ünvana gəlmişdi. Maşından düşüb binaya girdi. Yeddinci mərtəbəyə qalxmalı idi. Mənzilə çatana qədər bir az da düşünmək

istəyirdi. Odur ki, liftdən istifadə etməyib, ayaqla qalxmaq qərarına gəldi.

Buraya konkret nə üçün gəldiyini özü də tam düşünə bilməmişdi. Amma artıq geri qayıtmanın mənəsi yox idi. Xalidin qətlində şübhələndiyi bir neçə adamın mobil telefonuna gələn zəngləri izləməyi dostundan xahiş etmişdi. Sonra bu insanlardan kimlərin təsadüfi, kimlərin tanış adam olduğunu araşdırmağa iddi. Məhz indi gəldiyi ünvanda yaşayan adam kim idisə, şübhəli şəxsə də zəngi o etmişdi. Bəlkə də zəng edən o yox, bu evdə yaşayan başqa birisi idi. Təbii ki, əgər bu evdə yaşayanların sayı birdən çox idisə. Amma hələlik bu zənglə bağlı Bəşirliyə bir şey məlum idi. O da bu iddi ki, qətl hadisəsi törədildiyi gündən iki həftə əvvəl bu evdə şübhəli şəxsə zəng gəlmışdı. Özü də zəng ev telefonundan edilmişdi. Tacribəli xəfiyyə ev sakinləri ilə bağlı o qədər də çox məlumat toplamamışdı. İndi isə Bəşirli buraya gələrək, evdə yaşayanların Xalidin qətli ilə əlaqəli olub-olmamasını yoxlamalı idi.

Növbəti pillələri qalxmağa hazırlaşındı ki, artıq yeddinci mərtəbəyə çatdığını hiss edib dayandı. Çox fikirli idi. Qapının zəngini çaldı. Bir neçə saniyədən sonra qapını sarışın, orta boylu bir xanım açdı:

- Buyurun, sizə kim lazımdır?
- Mən polis bölməsindən gəlmİŞƏM, – polkovnik Bəşirli!
- bunu deyib vəsiqəsini göstərdi. Əslində bu vəsiqənin müddəti çoxdan bitmişdi. Bəşirli işdən istefə verdikdən sonra gərgin iş illərininin xatirəsi kimi bu vəsiqəni özündə saxlamışdı. Hərdən belə hallarda lazım olurdu. Çünkü bu, hansısa, uzun-uzadı söhbətlərdən daha səmərəli idi. Göstərirən və içəri keçirən?
- Nə lazımdır?

- Mən bir cinayət işi ilə bağlı sizin də ifadənizi almalıyam – qadınla səhbətinin çox da asan olmayacağımı hiss edən Bəşirli bilərəkdən onu bir az qorxutdu.
- Hansı cinayət hadisəsi? – qadın hələ də heç nə başa düşmədiyini, bu adamin onun evinə nəyə görə gəldiyini üzündəki bütün cizgilərlə ifadə etməyə çalışdı.
- Mümkündürsə, içəri keçib danışaq – Bəşirli səhbətin ayaqüstü olmadığını işaret etdi.
- Buyurun! – qadın nəhayət ki, qapıdan çəkilib onun içəri keçməsinə şərait yaratdı. Amma ürkək baxışları hələ də qonağının üzərində idi.

\*\*\* \*\*\* \*\*\*

- Şikayətiniz nədəndir? – həkim ənənəvi sualını səsləndirdi.

- Başım tez-tez ağrıyır – Bəşirli qısa cavab verdi. O, buraya bir az əvvəl - dostunun verdiyi ünvandakı Sevinc adlı həmin qadınla görüşəndən sonra gəlmişdi. Əslində elə dünən də qərara gəlmişdi ki, özünü müayinə etdirsin. Bu cinayət işini araşdırmağa başladığı gündən yenə də başında ağrılır kəskinləşmişdi. Görünür, son günlər gecə narahatçılıqları və ailəsi ilə bağlı gördüyü qorxulu yuxuların da səbəbi bu ağrılır idi. Həmin qadınla görüşdükdən sonra isə buraya gəlməyin vacib olduğunu düşünmüdü.

Polkovnik baş həkimlə də görüşdükdən sonra buranı tərk edib Nəsimiyə zəng etdi:

- Nəsimi müəllim, mən sizi yenə də narahat etməli oldum.
- Xoşdur, narahat olmayın, Tomar müəllim. Elə mən də indicə sizə zəng edəcəkdir. Habilin ünvanını tapmışam.

- Hə, elə mən də onu soruşacaqdım. Bir dəqiqə - Bəşirli bunu deyib gödəkcəsinin cibindən sevimli qeyd dəftərçəsini növbəti dəfə çıxartdı. Tələsik ünvani yazıb, təşəkkür edərək telefonu söndürdü. Nəsimi son günlərdə polkovnikə çox kömək edə bilmışdı. Bəşirli bunu çox yaxşı anlayırdı və artıq bu insana bağlı təmam başqa fikirlərdə idi.

\*\*\* \*\*\* \*\*\*

Təxminən yarım saat sonra Bəşirlinin idarə etdiyi maşın Abşeronun şəhərdən aralıda yerləşən kəndlərindən birində köhnə bir evin qarşısında dayandı. Bura Habilin evi idi. Həyətdə qara rəngli "07" markalı maşın görünürdü. Polkovnik həyətdəki köhnə birmərtəbəli evin qapısını döyüb gözləməyə başladı. Bir az sonra qapı açılmaq əvəzində arxadan tanış olmayan bir səs eşidildi:

- Buyurun, kim lazımdır? – həyətin bağça hesab olunan meyvə ağacları olan hissəsindən Habilin səsi eşidildi. O, bir az əvvəl piyada qapısının cirili səsini eşidib həyətin qurtaracağındakı tövlədən çıxıb gəlmışdı. Görünür, heyvanlara qulluq edirmiş. Həyətdə duyulan xarakterik heyvan peyininin qoxusu da onun təsərrüfatla məşğul olduğundan xəbər verirdi.
- Salam. Mənə Habil lazımdır – Bəşirli kim üçün gəldiyini bildirdi.
- Mənəm – iyirmi səkkiz-otuz yaşlarında olan bu adam nədənsə qısa cavab verib, qonağının gəlişinin məqsədini özündən duymaq üçün gözləmə mövqeyi tutdu.
- Mən keçmiş müdirinlə bağlı sənin yanına gəlmışəm. Yəqin xəbərin var ki, onu öldürüb'lər.
- Hə, televizordan eşitdim. Allah rəhmət eləsin – oğlan bunu deyib bir anlıq susdu. Sonra əlavə elədi:

- Məni işdən qovsa da, pis adam deyildi. Onun yanında çox işləmişdim ...
- Elə mən də onu yaxşı tanığını bildiyinə görə buraya gəlmişəm.

## 15-ci hissə

İki gündür davam edən küləkli havalar öz yerini günçüslü günlərlə əvəz etmişdi. Belə bir hava şəhər sakinlərinin də ürəyincə olmuşdu. Günlərlə evdə dörd divar arasında qalan uşaqlar da bunu gözləyirmişlər kimi həyatı çıxmış, günün çox hissəsini burada keçirmişdilər. Qışdan bəri həsrətlə arzusunda olduqları oyunlardan oynamış, gözəl havanın dadını çıxarmışdilar. İndi artıq günortadan xeyli keçmiş, axşama yaxınlaşırıldı. Samirə havanın sərinləşdiyini hiss edib övladlarını səslədi:

- Uşaqlar, gəlin evə qalxaq. Yəqin baba da gəlib indi. Onlar yuxarı qalxmağa hazırlaşdırlar ki, Sahibin idarə etdiyi maşın sürətlə binaya yaxınlaşdı. Maşını pərakəndə şəkildə saxlayıb, tələsik düşdü.
- Samirə, həyatdə neyləyirsiz? – binanın girişində liftə minməyə hazırlaşan həyat yoldaşını və uşaqlarını görən Sahib baş verən hadisədən onların xəbərdar olub-olmamasını dəqiqləşdirmək üçün ötəri halda soruşdu.
- Nə yaxşı tez gəlibsen, Sahib? Elə biz də bayaqdan uşaqlarla gəzişib evə qalxmağa hazırlaşırıq. Yəqin Mahir əmi də gələr indiyə.
- Hara getmişdi ki, atam? – Sahib evlərinin hadisədən bixəbər olmasına başa düşüb təlaş yaratmamaq üçün səkitcə soruşdu.
- Heç, şəhərə çıxıb bir az gəzişəcəkdi. Nə olub sənə, nə-yə görə soruştursan?

- Uşaqları aparaq evə, sonra xəstəxanaya gedirik. Cəmilənin hələ pisləşib, indi mühafizəçi zəng etmişdi. Xəstəxanaya aparıblar.
- Nə?! Uşağına bir şey olub?
- Bilmirəm, Samirə. Cəld ol, uşaqları anamın yanına qoysaq, biz gedək. Sənин getməyin yaxşıdır. Yanında olarsan, mən də həkimlərlə danışaram.
- Yaxşı, yaxşı.

\*\*\* \* \*\*\*

Cəmilənin vəziyyəti ağır idi. Həkimlər uşağıının tələf olduğunu, özünü isə təhlükə altında olduğunu deyirdilər. Bu xəbər qısa vaxt ərzində Səlimovlar ailəsinə yaxılmışdı. İndi evdə uşaqlara nəzarət edən Mahir müəllimdən başqa hamı burada idi – xəstəxanada. Nəsimi də hadisəni eşidər-eşitməz buraya gəlmüşdi. Həkimlərin buyruğu ilə o da bayaqdan ora-bura qaçıır, əlindən gələni edirdi.

Dilarə xanıma bu xəbər çox pis təsir etmişdi. Canını qoymağın yer tapmırı. Sevimli oğlundan qalan tek yadigarı da bu gün işıqlı dünyanın ağrı-acısını, sevinc-kədərini bilmədən tələf olmuşdu. Bayaqdan ağlayan qadın indi artıq çarəsizlikdən susub qalmışdı. Xəstəxana koridorundakı skamyada oturub səssiz-səmirsiz elə hey bir nöqtəyə baxırdı. Sanki ruhu bədənindən çıxmışdı. Oğlu ilə görüşməyə getmişdi xəyallarında. Ona şikayət edəcəkdi. Onu bu dərdlə, bu acı ilə qoyub getdiyinə görə bəlkə də ömründə ilk dəfə onu tənbeh edəcəkdi. Qadının üzündə qəribə emosiyalar sürətlə bir-birini əvəz edirdi. Hətta bu aralar kənardan onun bu vəziyyətini izləyən olsaydı qadının ruhi xəstə olduğunu düşünərdi. Qeyri-ixtiyari olaraq kədərlənir, sevinir, sonra qaşları çatılır -

əsəbilişirdi. Bu gün oğlum öz balası ilə görüşəcək... Belə düşündükcə üzündə qəribə acı təbəssüm yaranırdı. Özünü əla almağa çalışdı. "İlahi, bizə kömək ol!" – döndə-döndə qəlbində bunu deyib, ovunmaq istəyirdi.

Hökimin otaqdan çıxdığını görüb hamısı ayağa qalxdılar:

- Sahib müəllim, xəstəmizin vəziyyəti sabitləşdi. Qorxulu bir şey yoxdur! – həkim onlara çatar-çatmaz ən son məlumatı gecikdirmədən dilə gətirdi.
- Onu görə bilərik? – Samirənin səsi eçidildi.
- Bir saatdan sonra o ayılacaq. Mümkündürsə, bu vaxta qədər gözləyəsiniz.
- Yaxşı, həkim.
- Burada çox qalacaq? – Sahib öyrənməyə çalışdı.
- Bir neçə gün burada saxlayacaq. Sonra işə zəruri müalicəni evdə ala bilər. Dilarə xanım da çox yorulub istəyirsiz onu evə aparin. Burada bir nəfər olsa, kifayətdir.
- Deyirsiz, narahatçılığa əsas yoxdur? – bu dəfə yenə Sahib xəbər aldı.
- Yox, qatiyyən. Mən özüm bu gün növbətçiyməm onsuz da. Cəmilə xanım nəzarətimiz altındadır. Telefonumu bilirsiz, istədiyiniz vaxt zəng edib, xəbər tutma bilərsiz.
- Sağ olun.

Sahib bunu deyib anasına yaxınlaşdı:

- Ana, sən də yorulmusan, Nəsimi səni evə aparsın, bir az dincəl. İndi nəvələrin də səndən ötrü darixib – bunu deyib onun könlünü almağa çalışdı.
- Bala, bəlkə sən Samirəni də götürüb gedəsən, mən burada qalaram gecəni.
- Yox, ay ana. Sən nə danışırsan, özün də xəstəsən. Bəs, həkimlər sənə dincəlməyi tapşırmamışdır?! Eşitdiyimə görə, son günlər dərmanlarını da qaydasında içmirsən.

Dilarə xanım oğlunun haqlı olduğunu görüb, yersiz mübahisə aparmaq istəmədi. Ayağa qalxıb:

- Yaxşı, nə deyirəm, ay bala.
- Ana, mən də bir-iki saata evə gələcəyəm, narahat olma
- Sahib onu yola saldı. Amma onu da hiss etdi ki, anası könülsüzdür, getmək istəmir...

## 16-cı hissə

Gün faydalı keçmişdi. Başılı sutka ərzində apardığı təhqiqatların nəticəsini bir daha araşdırıb dincəlmək istəyirdi. Yorğunluq öz sözünü deməyə başlamışdı. Oturduqca daha da passivləşirdi. Evdən çıxıb təmiz havada bir az gəzişmək qərarına gəldi. Papiros yandırıb, həyatə düşdü.

Ətrafda səssizlik hökm sürürdü. Gündüzün səs-küyündən indi özüna gələn şəhər bu səssizliyə həzin-həzin nəğmə oxuyur, onun çox davam etməsi üçün sanki dil tökürdü. Bunu hərdənbir viyildayan küləyin səsindən də duymaq olardı. Amma hər kəs bunu bacarmazdı.

Təmiz havanı papirosun tüstüsü ilə qarışdırıb ciyərlərinə çəkdikcə bu gün görüşdüyü adamların üzlərini gözlərinin qarşısına gətirirdi. Sanki ömründə ilk dəfə gördüyü bu adamlar hansısa machul qaranlıq bir qapının arxasında dayanıb Başılının tək-tək onları qəbul etməsini gözləyirdilər. Biri gəlib, biri gedirdi. Polkovnik isə onları təmkinlə dinləyir, heç bir sual vermədən fikirlərini öyrənirdi. Sanki bununla hansının səmimi, hansının isə saxta olduğunu müəyyən etməyə çalışırı. Oxuduğu əsərlərdən birinin mənfi qəhrəmanlarının yerinə qoyurdu bu adamları. Müqayısə aparıb kiminə bərəat qazandırır, kiminə etdiyi cinayəti görə ittihəm edirdi.

Bir-az da gəzişib yaxınlıqdakı parka çatdı. Bura gündüzlər uşaqların istirahət etməsi üçün nəzərdə tutulan kiçik bir yer idi. Parkın kənarındaki bir neçə lampa buranı maraqlı formada işıqlandırırdı. Elə bil, ətrafdə olan yelləncəklər də gecənin səssizliyində dincəlirdilər. Ona yaxın olan yelləncəklərdən biri isə indilərdə yavaş-yavaş tərpənməyə başladı. Bu an Bəşirli oğlunu düşünürdü yənə. Sanki oğlu da indi onunla burada idi. Gecə olmasına baxmayaraq həmin yelləncəkdə oturmuş, yuxuya qalmışdı. Atasının gəldiyini görəcək şirin yuxudan ayılaraq ona tərəf gəlirdi. Və gələ-gələ də "Ata, yaxşı gəldin. Bayaqdan çox qorxurdum. Üşüyürəm, məni evə apar..." sözlərini deyirdi. Bəşirli birdən sağ tərəfdən ayağının üstündə istilik hiss etməyə başladı. Canlı idi... Bir an nə edəcəyini bilmədi. Büttün diqqəti ilə bayaqdan hərəkət edərək, dayanmaq üzrə olan yelləncəyə tamaşa edirdi. Yalnız indi özünü ələ almağa çalışaraq yavaş-yavaş sağa tərəf çevrilməyə başladı. Çiyinlərindəki ağır bir yük ona rahat dönməyə imkan vermirdi sanki. İlahi, bu nədir belə. Dönməmiş əlini həmin tərəfdən budunun üstündə gəzdirməyə çalışdı. O nəfəs alırdı. Özünə gəlib skamyanın üstündəkinin qara rəngli pişik olduğunu gördü. Havanın soyuq, Bəşirlinin isə sakit vəziyyətdə oturduğunu goran heyvan sığınacaq üçün onun gödəkçəsinin yanında yataraq, ön pəncələrini xilaskarının ayağının üstünlə qoymuşdu. Çox yəqin ki, bu həmin yelləncək tərpənməyə başlayanda olmuşdu. Buna görə də Bəşirli bunu hiss etməmişdi. Pişiyi götürmədi. Yenidən bayaqkı tərəfə dönüb həmin yelləncəyə baxdı. İndi ətrafdakı digər yelləncəklər də yavaş-yavaş tərpənidilər. Deyəsən küləyin işi idi. Gecə keçdikcə hava bir az da soyumuş, külək başlamışdı. Pişiyi də götürüb evə qayıtdı.

Bəşirli evə qayıdan sonra yata bilmədi. Başında yenə də ağrılar qalxmışdı. Bir az əvvəl gəzişməyə çıxdığına görə də peşman idi. Bəlkə, bayaq yatmağa çalışsaydı, indi yuxuya getmişdi. İndi isə bu ümumiyyətlə mümkün deyildi. Bir tərəfdən başındaki ağrılar, digər tərəfdən də fikirlər yatmağa imkan vermirdi. Özü üçün kəklikotu çayı götürüb kreslosunda oturdu.

Qeydiyyat dəftərçəsini vərəqlədikcə daha aydın düşündürdü. İndilərdə kəklikotu çayı da sözünü demişdi. Hiss edirdi ki, başındaki ağrı tədricən səngiyir. Dəftərçəsində apardığı qeydiyyatlara baxdıqca gün ərzində keçirdiyi görüşləri bir daha xatırladı. Habil ilə bağlı dostuna növbəti tapşırığını vermişdi. Xahiş etmişdi ki, bu adamın Xalidin öldürülüyü gündən əvvəl və sonrakı bütün telefon danışçılarının siyahısını çıxartdırınsın.

Daha sonra Sevinc adlı həmin qadınla şübhəli adam barəsində etdiyi söhbəti xatırladı.

"Biz onunla universitetdə bir fakültədə oxuyurduq. Sonralar onunla tanış oldum. Çox aktiv idi. Həmin illərdə fakültənin bütün tələbələri, demək olar ki, onu tanıyırdılar. Məndən iki kurs aşağıda oxuyurdu. Həmişə güclü olmaq arzusunda idi. Fərqlənməyi sevirdi. Bəlkə də yeganə çatışmayan xüsusiyyəti var-dövlətə həddən artıq bağlı olması idi. İndiki zamanda axı kim belə deyil e?! Kimi aşkar, kimi gizlində öz var-dövləti üçün çalışır... Universiteti bitirdikdən sonra onu görmədim. Onun harada yaşadığını da bilmirdim. Təsadüfən keçmiş qrup yoldaşlarından birini görmüşdüm. Telefon nömrəsini də o vermişdi mənə. Onun telefonunu öyrənəndən sonra elə olurdu ki, ayda bir-iki dəfə danışındıq. Ailə qurandan sonra xasiyyətcə xeyli dəyişdiyini hiss edirdim. Hətta

deyərdim ki, əvvəlki adamdan əsar-əlamət qalmamışdı. Telefonda da mənimlə çox soyuq danişirdi. Universitet illərində isə mənə qarşı o heç vaxt belə olmamışdı. Qərara gəldim ki, bir daha ona zəng etməyəcəyəm və bu günə qədər də sözümün üstündə durmuşam."

Bəşirli bir-neçə günlük gərgin təhqiqtəndən sonra, demək olar ki, qatilin izinə düşməşdi. İndi bunu qətiləşdirib, sübuta yetirmək lazımdı. Cinayət isə çox düşünləmiş plan üzrə baş vermişdi. Bu hadisə adı qətl hadisələrinə o qədər də bənzəmirdi. Qatil hər şeyi qabaqcadan yazılmış ssenariya uyğun şəkildə həyata keçirmişdi. Bu ssenaridə nəzərə çarpacaq bütün xətalar ustalıqla kəsilib götürülmüşdü. Təhqiqatı ardıcıl aparmaq mümkündür deyildi. Cinayət işi qırılmış zəncirə bənzəyirdi. Sənki bu zəncirin hissələri qatil tərəfindən bilərkəndən naməlum yerlərə səpələnmişdi.

Yenə də Sevincin ona göstərdiyi albomda olan fotoskil yadına düşdü. Fikrincə, həmin qırılmış zəncirin bir hissəsi burada olmalı idi. Əgər Bəşirlinin düşündüyü kimi idisə, deməli, qatil bu qəqli törətməmişdən əvvəl planlı şəkildə başqaları ilə cinayət əlaqəsində olub. Qatil tərəfindən Xalidin öldürülməsi üçün seçilən uğurlu gün də bunun həqiqət olduğunu deyirdi...

### 17-ci hissə

Əl telefonuna gələn zəng Bəşirlini yuxudan oyadı. Deyəsən, elə qalxmaq vaxtı idi. Hiss etdi ki, yaxşı istirahət edə bilib. Ötən gün olan yorğunluqdan əsar-əlamət qalmamışdı. Ayağa qalxıb gecədən iş stolunun üstündə qalan və hələ də zəng çalan telefonunu götürdü. Dostu idi:

- Sabahınız xeyir, Tomar müəllim! Mən yenə də sizi narahat elədim. Demişdiz ki, xəbər tutan kimi məlumat verim. Buna görə də gecikmək istəmədim.
- Sabahın xeyir. Mən də ela indi qalxmahı idim. Yaxşı ki, zəng elədin. Yeni nə xəbər var?
- Yoldaş polkovnik, üç qardaşın evini dediyiniz gündən nəzarətə götürmüştük. Böyük qardaş Camal həmin gündən bəri bir dəfə də olsun evə gəlməyib. Nəhayət, uşaqlar bu gün öyrəniblər ki, o, burada deyil.
- Yerini öyrənə bilibsiniz? – Başırı soruşdu.
- Əldə etdiyimiz məlumatə görə Qazaxistana gedib.
- Sənəcə, bu nə vaxt olub, yəni Camalın Qazaxistana getməsi?
- Biz bunu dəqiqləşdirdik. Bu gün səhər tezdən ərnakdaşlarımızdan birini dəmiryol vağzalına göndərmişdim. Məlum oldu ki, Camal Qazaxistana getmək üçün biletini Xalidin öldürdüyü gündən bir gün sonra alıb.
- Aydır. Çox sağ ol, yoldaş mayor.
- Siz də sağ olun, Tomar müəllim. Borcumuzdur! Siz də az kömək etməmisiniz biza.
- Yeni bir xəbər olan kimi mənə dərhal bildirin. Hə, bir də ki, Habilin telefon zəngləri ilə bağlı hələ bir xəbər yoxdur?
- O işi araşdırırlar. Sabaha zənglərin siyahısını bizə çatdırmağa söz veriblər.
- Yaxşı.

Polkovnik Başırı dostu ilə telefon danışığından sonra üç qardaşın evinə getdiyi həmin günü xatırlamağa çalışdı. Gödəkcəsinin cibindən qeyd dəftərcəsini çıxarıb həmin gün qeyd etdiklərinə nəzər saldı. Deməli, Başırı onlara getdiyi həmin gün əvvəlcə evin kiçik oğlu Nihad onu qapıda qarşılımlaşdı. Daha sonra ortancıl qardaş Elnur evdən çıxıb atasının və böyük qardaşı Camalın

hansısa işdən ötrü rayona getdiyini demişdi. Bir az əvvəl isə dostunun öyrəndiyinə görə Camal Xalidin qətlə yetirildiyi günün səhəri bilet alıb ölkə ərazisini tərk etmişdi. Və əgər hələ də getdiyi yeri tərk etməmişdisə, deməli, Camal indi Qazaxıstanda olmalıydı. Hər halda buna əmin olmaq çətin idi. Məlum olan isə bu idi ki, Elnur həmin gün Bəşirliyə yalan deyib. Çünkü həmin vaxt Camal nəinki rayonda, ümumiyyətlə, Azərbaycanda olmayıb. Polkovnik bu cinayət hadisəsi ilə bağlı apardığı tədqiqatın qaydasına düşdүünü fikirləşdiyi vaxtda üç qardaşla bağlı olan bu məsələ onu yenidən seçimlər qarşısında qoymuşdu. Camalın axtarışına başlamaq bu mərhələdə işə yarayacaqdımı?! Onun tapılması da bir neçə gün vaxt alacaqdı. Firuzun axtarışlarının hələ də səmərəsiz qalması ağır qətlin tam təfərrüatları arasında əlaqə qurmaqdə çətinlik yaradırdı. Deyəsən, düşündükcə fikirləri daha da qarışmışdı. Papiros yandırıb həyata düşdü.

\*\*\* \* \* \* \*

Günaşlı hava qayğıları çox olan şəhər sakinlərinin lap ürəyinçə olmuşdu. Şəhər açılar-açılmaz küçələr insanlarla dolmuşdu. Bu saatlar hamı həvəslə öz işinə tələsirdi. İnsanların simasında xoş havanın tasirindən doğan qəribə bir razılıq və rahatlıq əlaməti var idi. Sanki, belə günaşlı havalar əbədi davam edəcək, bir daha heç vaxt qış gəlməyəcəkdi. Belə bir düşüncə tərzi çərasız şəhər sakinlərinin yeganə təskinlik yeri idi. Sözsüz ki, hamı belə düşünmürdü. Düşünə bilməzdi... Amma bu bir reallıq idi ki, qışın şaxtalı və kəskin soyuqlarla davam edən aylarında əhalinin həmin təskinliklə ovunan hissəsi şəraitsizlikdən dözülməz hala gəlirdi. Xoşbəxtlikdən

ötən qış xeyli mülayim keçmişdi. Yoxsa həmin insanların çöhrəsindəki bugünkü rahatlığı da görmək mümkün olmazdı...

\*\*\* \* \* \* \*

Bayaqdan bəri dostunun üç qardaşla bağlı araşdırıldığı məlumat barəsində düşünən Bəşirli fikirli halda gəlib maşını Sahibin iş yerinin yaxınlığında saxladı. Necə gəldiyini hiss etməmişdi sanki. Hələ də fikirləri qarşıq idi. Bir az əvvəl Qazaxıstanda işləyən tələbə yoldaşına zəng edərək Camal məsələsini araşdırmağı tapşırılmışdı. Əsasən də onun indi harada olması və nə işlə məşğul olmasını bilmək polkovnik üçün çox vacib idi. Əgər Camalın bu cinayətlə əlaqəsi var idisə, qatilin ifşa olunması bir az da uzana bilərdi. Bəşirli isə bunu qətiyyən istəmirdi. Bir neçə günün içərisində çox yorulmuşdu. Həqiqətən də, Xalid Səlimovun qətl hadisəsi motivləri heç kəs üçün bəlli olmayan bir zəminda törədilmişdi. Rayon polis bölməsinin əməkdaşları isə cinayət işinin tədqiqatını düzgün aparılmışdır. İş ziddiyyətli bir formada aparılmışdı. İşə rayon polis bölməsinin cinayət-axtarış şöbəsinin rəisi mayor Sabir Qədimov bilavasitə rəhbərlik etmişdi. Amma bu gənə qədər qatıl tapılmamışdı. Onun kimliyi müəyyən olunsa da, hələlik əla keçirilməmişdi. Və burada da bütün şübhəli məqamlar işin düzgün aparılmışlığını deməyə əsas verirdi. Firuzun tapılmaması işi daha da çətinləşdirirdi.

Bəşirli ikinci mərtəbəyə qalxıb Sahibin kabinetinə daxil oldu. Bura Bakıdakı nüfuzlu banklardan birinin filialı idi. Sahib bu filialda müdər vəzifəsində işləyirdi. Polkovnikin gələcəyindən xəbərdar olduğu üçün otaqdan

çixmağa hazırlaşırdı ki, qapının astanasında onunla qarşılaşdı.

- Xoş gördük, Tomar müəllim – Sahib onu xüsusi səmimiyyətlə qarşıladı.
- Sizi də xoş gördük. Dünən sizə zəng edəcəkdir. Amma sonra gec olduğunu görüb narahat etmək istəmədim – Sahibin təklifi ilə içəri keçən Bəşirli otaqda qonaqlar üçün nəzərdə tutulmuş kreslolardan birinə oturdu.
- Gərək zəng edərdiniz. Onsuz da səhərə kimi oyaq olmuşuq hamımız.
- Niyə?! – sözün deyiliş tərzindən nə isə baş verdiyini anlayan xəfiyyə dəqiqləşdirməyə çalışdı.
- Cəmilənin yanındaydım. Xəstəxanada... Dünən uşağı tələf olub.

Bəşirli bu xəbərdən çox pis oldu. Bunu gözləmirdi. Nəticədə günahsız bir körpə işıqlı dünyani görmədən qaranlıq və soyuq torpağa qismət olmuşdu. Bir anlıq nə deyəcəyini unutdu. Sanki dili donmuşdu ağzında. Hər şeyi qabaqcadan araşdırırsa da, bunu, həqiqətən də, gözləmirdi. Gözləmirdi... Nə üçün Sahiblə görüşməyə gəldiyini unutmuşdu. İndi onun xəyalları tamam başqa bir yerdəydi. Necə olmuşdusa bir anlıq yenə oğlunu, sonra isə həmin günü xatırlamışdı. Bu, bir neçə gün əvvəl baş vermişdi. Bəşirli məhz həmin gün Xalidin qətli ilə bağlı yeni xəbər öyrənmişdi. Çox vacib bir xəbər...

- Sizə nə oldu? – Sahib polkovnikin eşitdiyi xəbərdən sonra dərin fikirlərə qərq olduğunu hiss etdi. Nəhayət ki, onun sualını bir neçə saniyə cavabsız qoyan Bəşirlinin səsi eşidildi:
- Bu, çox pis oldu!
- Hə, çox pis oldu! – Sahib nə deyəcəyini bilmədən onunla razılışdığını bildirdi və sonra əlavə etdi:

- Həm də... belə bir vaxtda. O uşaq qardaşından bizi qalan yeganə yadigar idi. İndi kim bilir Cəmilə özünü necə də yalnız hiss edir... Yazıq qız özünsə gəlməyə çalışırı. Bir neçə gün əvvəl öz evlərinə getmək istəmişdi. Mən də razılıq vermişdim. İndi o evdə necə yaşayacaq bundan sonra?!

- Mənəcə, onu yena də evinizə gətirin. İndi çətin anlar yaşayır. Hər halda bu, tək qalmaqdən daha yaxşıdır - Başırlı öz məsləhətlərini əskik etmədi. Təcrübəli xəfiyyənin çox yaxşı psixoloqluq qabiliyyəti var idi. İnsanlarla ünsiyyət qurmağı çox yaxşı bacarırdı.

- Çox sağ olun. Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Sahib bu insanın daxili aləminin simasındaki soyuq üz cizgilərindən çox fərqli olduğunu hər görüşündə daha çox hiss edirdi. Bu səhbətdən sonra bir daha şahid oldu ki, Başırlı əslində üzdə göründüyü kimi sərt və soyuqqanlı bir insan deyil. Lazım gəldikdə o, kədərlənmək, sevmək, kömək etmək kimi müləyim hissələrlə də yaşaya bilərdi.

### 18-ci hissə

Katibə gətirdiyi çayı iş stolunun üstüne qoyub otaqdan çıxdı. Sahib stolun üstündəki sənədləri bir kənara çəkib çaydan bir qurtum içdi. İndi o, bir az əvvəl polkovnik Başırlı ilə etdiyi səhbət barəsində düşünürdü. Telefonuna gələn zang onu xəyallarından ayırdı. Samirə idi, həyat yoldaşı.

- Sahib, həkimlərlə elə indicə görüşdüm. Deyirlər ki, Cəmilənin hayatı ilə bağlı qorxulu heç nə yoxdur. Vəziyyəti yaxşılaşıb.
- Lap yaxşı. Bəs evə nə vaxt buraxacaqlar?
- Dediklərinə görə, sabah buraxılmışdır.

- Özün necəsan? Yorulmayıbsan?
- Dilarə xala bir-neçə saatlıq manı əvəz etsaydı, evə gedib palтарlarını dəyişərdim. Tez də qayıdaram. Onsuz da Cəmilə indi yatar.
- Hazırlaş, gəlib səni götürirəm. Amma əvvəlcə evə gedib anamı götürüm sonra.
- Yaxşı.

\*\*\* \*\*\* \*\*\*

Polkovnik Sahibin iş yerindən ayrılandan sonra dostu ilə görüşüb Habil ilə bağlı apardıqları təhqiqatın nəticələrini öyrənə bilmışdı. Artıq Bəşirlinin istədiyi zənglər siyahıstı da gəlib çıxmışdı. Bu siyahıda Xalidin öldürülüyü gündən əvvəl və sonra olan bir neçə gün müddətində Habilin telefonuna gələn zənglərin aid olduğu telefon nömrələri qeyd olunmuşdu. Əvvəlcə daha şübhəli telefon nömrələri araşdırılmalı idi. Vaxta qənaət etmək üçün dostu ilə siyahıdakı nömrələri öz aralarında bölmüşdülər. Bəşirli gələn zəngləri, dostu çıxan zəngləri araşdıracaqdı. Beləcə, iş daha da sadəleşmişdi.

Təxminən üç-dörd saat müddətində aparılan araşdırımlar hələ ki, bir səmərə verməmişdi. Bəşirlinin axtardığı adamlardan təsadüfi olani yox idi. İndi yalnız Xalidin qətlə yetirildiyi günə aid olan zənglər qalırdı. Siyahının sonundakı bir nömrə diqqətini çəkdi. Diqqətlə siyahının əvvəlindən sonuna qədər yoxlamağa başladı. Kimə məxsus idisə, bu nömrədən Habilin telefonuna cəmi bir dəfə zəng olunmuşdu. Bəşirli düz yolda olub-olmamalarını dəqiqləşdirmək üçün beynini daha da çox işlətməli idi.

Papiros yandırdı. Açıq havada sakit bir yerdə oturmuşdu. İndilərdə ona mane ola biləcək heç bir səbəb yox idi. Deməli, həmin nömrənin sahibini tapıb danışdırmaq

lazımdır. Cəld telefonunu götürüb dostuna zəng edərək həmin nömrə sahibinin ünvanını öyrənmələrini istədi.

\*\*\* \*\*\* \*\*\*

"BMW" markalı maşın yaxınlıqda yerləşən çörək mağazasının qarşısında dayandı. Polkovnik dostunun verdiyi məlumatə əsasən buraya gəlmışdı. Həmin adamı tapmışdılar. Əvvəlcə adamin evində olan Bəşirli onun ailəsindən məhz bu çörək mağazasında satıcı işlədiyini öyrəniib birbaşa yanına gəlmışdi. Fikrinçə, onunla görüşüb danışması çox vacib olacaqdı. Kişinin nömrəsini bilsə də ona zəng etməmiş, işi çatınə salmaq istəməmişdi. Mağazanın qapısını açıb içəri girdi. İçəridə digər müştərilərin olmadığından istifadə edib ilk fürsəti əldən vermədən kişinin adını soruşub, dəqiqləşdirdi. Bəşirli axtardığı adamı tapmışdı. Xalidin öldürüldüyü gün Habilin telefonuna gələn siyahının sonundakı həmin zəngi çörək mağazasında satıcı işləyən bu kişi etmişdi.

- Mənimlə gedəcəksiniz, mağazanı bağlayın. Çıxırıq! – Bəşirli vəsiqəsini göstərib dediyi sözlərin hökmü az imiş kimi, üz cizgiləri ilə də taxirəsalınmaz bir iş üçün gəldiyini ifadə etdi.

- Niyə, ay oğul? – kişi bir anda daha çox yaziq insanlar üçün xarakterik olan bir görkəm aldı.

- Uzatma, kişi! Cəld ol, bir azdan bilərsən! – Bəşirli sərt şəkildə bildirdi. Son günlərin yorğunluğu və qatilin səmərasız axtarışları təcrübəli xəfiyyəni kəmhövəsələ etmişdi. Kişi çarəsiz qalıb onun dediklərinə əməl etməli oldu.

Bəşirlinin idarə etdiyi maşın sürətlə gəldiyi istiqamətdə irəliləyərək, tez də gözdən itdi. Görəsən kim idi bu kişi?! Polkovnik bayaqdan bəri beynində olan yeganə

sualın cavabını, nəhayət ki, elə indi biləcəkdi. Maşını sakit bir yerdə saxlayıb, kişiyyə tərəf döndü:

- Həbili çoxdan tanıyırsan? – ani sual kişi üçün gözlənilməz oldu.
- Hansı Habil, oğul? – kişinin bayaqkı yazılı görkəmi indi daha da betər vəziyyətə gəlmışdı. Bəşirli bu adamla yumşaq davranışmaq istəmədi.
- Neçə Habil tanıyırsan?

Bu sual daha kəskin oldu. Kişi getdikcə daha çox qorxuya düşməyə başlamışdı. Dinməzə başını aşağı salıb dodaqaltı nə işə mizildənirdi. Sanki Bəşirlinin sonuncu sualından sonra tanıldığı "habilləri" saymağa başlamışdı.

- Bitmədi?! – kişini həddən artıq qorxutduğunu hiss edən tacrübəli xəfiyyə bu dəfə müləyim tərzdə xəbər aldı. Amma bu sualın özündə də qəribə bir istehzaedici ahəng var idi.

- Ay oğul, vallah və billah mən Habil-zad tanımırıam. Bir əmimoğlu Habil var idi kənddə. O da çoxdandır rəhmətə gedib.

- Telefonunu mənə ver – Bəşirli göstəriş verdi.

Kişi pencəyinin cibindən telefonunu çıxarıb ona uzatdı. Ucuz telefon olsa da, təzə idi.

- Təzə almışan bunu? – Bəşirli bunu deyə-deyə Habilin nömrəsini kişinin telefonunda yiğib zəng edərək, tez də söndürdü. Bu bir-neçə saatda zənglər siyahısını o qədər araşdırmışdı ki, artıq Habilin nömrəsini də əzbər bilirdi. Habilin nömrəsi kişinin telefonunda hər hansı adla qeyd olunmamışdı.

- Hə, iki-üç ay olar ki, almişam.

- Səndən başqa kim istifadə edir telefonundan? – polkovnik məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq istədi.

- Heç kim, Evdə hamının telefonu var. İsləyib öz zəhmətimlə almışam. Ən axırda da özümə almışam. Bala, mənim günahım nədir?! Məni niya buraya gətirmişən?!

- Sualları man verirəm, son isə cavablarını deyirsən! Razılaşdıq?! – Başırlının bir az mülayimləşməsindən istifadə etmək istəyən kişi növbəti xəbərdarlığını aldı. Kişi susdu. Başırlı gödəkcəsinin qoyun cibindən Habilin şəklini çıxarıb kişiyo uzatdı:

- Tanış ol, Habildir! – sonra deyirsən ki, sənin telefonundan heç kim istifadə etməyib. Amma bu adamın telefonuna sənin nömrəndən zəng olunub. Təxminən iki aydan artıq ola. Yəqin ki, san onda telefonu təzə almışdin.

Kişi dərin fikrə getdi. Yadına salmağa çalışırdı. Bu, kim ola bilərdi?! Bir az əvvəl Başırlının cavab tapmaq istədiyi oxşar suala indi çörəksatan kişi cavab axtarırdı. Deyəsən, yadına kimsə düşmüdü. Bəlkə o idid?

Təcrübəli xəfiyyə təxminən beş-altı dəqiqə heç nə soruşmadan sakit halda gözlədi. Kişi yalan danışmirdisa, yəni həmin gün zəngi Habilə özü etməmişdisə, deməli, bu işin içində başqa kimsə var. Necə olur-olsun, həmin adamı xatırlatmalı idi ona.

- Yadıma bir adam düşdü. İnanıram o ola. Amma siz deyən vaxta uyğun gəlir. Təxminən iki-üç ay bundan əvvəl görmüşdüm həmin adamı. Mağazadan çörək aldı. Sonra dostuna zəng etmək üçün məndən telefonumu istədi. Görkəmindən kasib adama oxşayırdı. Mən də insanlıq xatırına telefonumu ona verdim ki, zəng etsin. Nə isə ola biləcəyini düşünmədim də heç...

\*\*\*  
Kişinin danışdıqlarını diqqətlə dinləyən polkovnik Başırlı hələ də öz beyninə yol tapmayan vacib bir şeydən şübhələnməyə başlamışdı. Bu neçə gündə işin gedisi zamanı bunu heç düşünməmişdi. Çörəksatan kişi həmin

adamı təsvir etdiyə təcrübəli xəfiyyənin gözünün qarşısında tamıdıqı bir adamın xəyalı canlanırdı. O idimi?! Cəld gödəkcəsinin cibindən daha bir şəkil çıxardıb kişiyo uzatdı. Həmin şəkil Bəşirli üçün kişini danışdırmasında son ümid idi:

- Bu adam idi? - əsəbi halda soruşdu.
- Bəli, bəli, bəli! Bu idi, bu idi!
- Alçaq! – Bəşirli əsəbindən başqa söz deyə bilmədi. Var gücü ilə maşının sükanına elə yumruq vurdu ki, zərbənin təsirindən maşın bir anlıq silkələndi.

### 19-cu hissə

Həyat qapısı sakitcə açıldı. Gələn adam səssizcə bir-başa evə yaxınlaşdı. Bu, Bəşirli idi. Fikrətgilin evinə gəlmişdi. Bir neçə gün əvvəl burada olmuşdu. Həmin gün üç qardaşdan ortancılı – Elnur yalan da danışmışdı polkovnikə. Bəşirli həmin çörəksətan kişi ilə görüşəndən sonra buraya gəlmişdi. O adamı danışdırandan bəri fikirləri tamam alt-üst olmuşdu.

Təcrübəli xəfiyyə üç qardaşın evinə gələrkən yolboyu bu cinayətin başvermə motivlərini yeni mülahizələr üzərində düşünməyə çalışmışdı. İndi on vacib məsələ Firuzun bu cinayətlə hansı formada əlaqədar olmasına qəti aydınlıq götürmək idi. Eyni zamanda bütün şübhələri bir daha araşdırmaq lazımlı gəlirdi. Diqqətdən qaçan nə isə var idi. Amma nə?! Xalidin qətlə yetirilməsi konkret bir nəfərin adı ilə bağlı ola bilməzdi. Xüsusi amansızlıqla təradilmiş bu ağır cinayət hələlik üzvləri tam bəlli olmayan qrup tərəfindən həyata keçirilmişdi. Bəşirli qətlən qrup cinayəti olması fikri üzərində əvvəllər çox dayanmırıldı. Amma son günlər, xüsusilə, bu gün çörək mağazasında satıcılıq edən həmin kişi ilə

söhbətindən sonra bu ehtimalına daha çox inanmağa başlamışdı. Bu günə qədər qətl hadisəsində təqsirli bilinəcək bir nəfərin adını müəyyən etmişdi. Bu gün isə təqsir-lilərdən daha birini tapa bilmüşdi. İstəsəydi, onları cina-yat məsuliyyətinə calb elətdirə bilərdi. Amma Bəşirli tələsərək səhvə yol vermək istəmirdi. Çünkü, onun fikrin-cə, bu qrupun başçısı hələ ki, onun təqsirkar kimi müəyyən etdiyi adamlardan heç biri deyildi. Və bir də ola bilsin ki, qrup üzvlərinin sayı onun düşündüyündən çoxdur.

\*\*\* \* \* \*

Polkovnik Bəşirli üç qardaşın evindən ayrılib Xalidin şirkətinə getməyə hazırlaşırdı. Artıq çıxmışdı. Bir azdan çatacaqdı. İndi onun nə fikirləşdiyini oxuya bilən olsayıdı, bir az əvvəlki görüşünü beynində götür-qoy etdiyini hiss edərdi. Buna görə də çox gərgin görünürdü.

Üç qardaşın atası Fikrətlə görüşüb onu danışdırıa bilmişdi. Oğlanları barəsində ətraflı söhbət etmişdilər. Xüsusilə böyük oğlu Camal barəsində. Onun indi harada olması sualını atası evdən küsüb getməsi kimi izah etmişdi. Hətta, Fikrətin dediyinə görə, Camalın açıq edib getməsi lap elə bu yaxınlarda olmuşdu – təxminən altı-yeddi gün əvvəl. Bəşirli isə bunun doğru olmadığını bildirdi. Bəlkə, Camal Qazaxıstandan qayıdışmış? Sonra, ata ilə oğul arasında hansıa mübahisə olub və oğlan evi tərk edib. Əgər belədirsa, deməli, o, bu dəfə çox da uzağa getməyib. Hər halda bunu dəqiqləşdirmək lazımdı.

Bəşirlinin idarə etdiyi maşın Xalidin şirkətinin qarşı-sında dayandı. Nəsimi müəllimin də maşını buradaydı. Ona məxsus "Toyota" markalı qara avtomobil şirkətin

işçilərinə məxsus maşınlar cərgəsində ən birinci dayanmışdı. Təxminən iki ay bundan əvvəl burada qara rəngli "Mazda" markalı ən son model maşın dayanardı – Xalidin maşını. Qardaşı ilə eyni vaxtda almışdilar maşınlarını. Heç bir il keçməmişdi. Sahibin ad gündündə ağ rəngini ona hədiyyə etmişdi Xalid. Özüne isə cyni modelin qara rənglisini seçmişdi. Elə bil, bir il sonra ölücəyini bildirdi...

Polkovnik binaya girib, yuxarı qalxdı. Nəsiminin otagini girməmişdən əvvəl nə isə düşündü. Hiss etdi ki, son günlər buraya çox tez-tez gəlib-gedir. Amma başqa çarəsi də yox idi. Xalidlə bağlı əsas məlumatları ya Sahibdən, ya da Nəsimidən soruşa bilərdi. Cəmilə isə bu aralar narahat və xəstə olduğu üçün onunla belə tez-tez görüşmək mümkün deyildi.

Qapını döyüb içəri girdi. Nəsimi onu görçək qarşısındakı sənədləri bir tərəfə çəkib, ayağa qalxdı:

- Buyurun, Tomar müəllim! Xoş gəlmisiniz! – bunu deyib otaqdakı işçiye çıxmاسını işarə etdi.
- Salam, Nəsimi müəllim. Vaxtınız var?
- Əlbəttə ki!
- Aliklə bağlı bu günə bir şey öyrənmək olar? – Başırı birbaşa gəlişinin məqsədində keçdi.
- Alik?!
- Hə, onun indi harada olduğunu öyrənmək lazımdır. Ola bilsin ki, mən onu görməli oldum.
- Yaxşı. Mümkün qədər çalışıb bu gün öyrənərəm.
- Burada internet şəbəkəsi var?
- Bəli, var. İstifadə etmək istəyirsinizsə deyim sizin üçün buraya kompyuter gətirsinlər.
- Narahat olmayın. Bir-iki dəqiqlik işdir. "Google earth"da bir ərazini dəqiqləşdirmək istəyirəm.

- Elə isə, buyurun burada ayləşin – Nəsimi bunu deyib oturduğu kreslədən qalxaraq Bəşirlini öz kompyuterinə dəvət etdi.

Poikovnik internet vasitəsi ilə istədiyi axtarışı edibayağa qalxdı:

- Nəsimi müəllim, mən artıq gedim. Sizinlə ilk dəfə Aliklə bağlı danışanda onun o vaxtlar Yakutskda yaşadığını demişdiniz axı. Təsadüfən oraya yaxın bir ərazidə yaşayan dostumu xatırladım.

- Ha, Alik indi də orada yaşayırsa, onun ünvanını öyrənmək yaqın ki, çətin olmaz.

- Mən də belə düşünürəm.

- Dostunuz dediniz, hansı ərazidə yaşayır?

- O, Maraxa adlanan ərazi yaxınlığında yaşayır. Oradan Yakutska o qədər də uzaq deyil imiş. Elə mən də məsafəni təyin etmək üçün baxmaq istəmişdim.

- Narahat olmayın, mən də bu gün Alikin qaldığı yeri öyrənməyə çalışacağam.

- Çox sağ olun, Nəsimi müəllim, inanın, çox kömək etmiş olacaqsınız.

## 20-ci hissə

- Qızım, dünəndən acsan. Axı, niya belə edirsən?! – Dilara xanım yenə də stulunu çəkib Cəmilənin yanında oturdu. Onun cavab vermədiyini görüb dil tökməyə davam etdi:

- Az da olsa, nə isə yeməlisən. Özünə zülm vermə, bala. Nə etmək olar, qismət bu imiş. Yazını pozmaq olur bəyəm?!

Cəmilə isə susurdu. Danışmağa nə təqəti, nə də həvəsi qalmamışdı. İçərisində sixici bir ağrı var idi. Sözlə ifadə edilməsi mümkün olmayan bu duyguların

bütün nəfəsini kəsməyə və belə etdiyə onu daha da sarsıtmışa davam edirdi. Qayınanاسının ona qulluq göstərməsini laqeydiliklə müşahidə edirdi. Gözlərində qorxu, həyəcan və nifratdən doğan bir ifadə əks olunmuşdu. Sanki bu mənfi emosiyalar heç vaxt onun simasından silinməyəcəkdi. Xalidin ölümündən sonra qız sanki onunla birlikdə ölmüş, bütün günü Salimovlar ailəsinin digər üzvləri kimi o da fikirli halda gəzib dolaşırıdı. İndi də bu hadisə. Üzündə qandan əsər-əlamət qalmamışdı qadının. Belə bir vəziyyətdə yataqdan qalxması, dirçəlməsi də müşkül məsələ kimi görünürdü. İndi o ətrafindakı hər şeydən təcrid olunaraq bir nöqtəyə baxırdı. Susmaq bilməyən Dilarə xanının da səsi get gedə kükə çevrilərək ondan uzaqlaşırdı. Cəmilə qeyri-ixtiyari olaraq həmin günə qayıtmışdı – Xalid ilə tanış olduğu günə. Sonra isə onunla keçirdiyi anları kino lenti kimi gözlərinin önündə canlandırmağa başlamışdı. Bunu onun solğun bənzində də müşahidə etmək olardı...

\*\*\* \* \*\*\*

Polkovnik Bəşirli Xalidin şirkətindən çıxan kimi onun malikanasına gəlmişdi. Xalidgilin qonşusu Rəna xanımıla görüşəcəkdi. Bu qadını tanımasa da, mayor Qədimovun ondan aldığı ifadəni diqqətlə araşdırmışdı. Və yalnız indi, elə bu gün qərara gəlmişdi ki, Rəna xanımıla mütləq görüşməlidir. Çünkü Rəna Xalidgilin qonşusu idi. Onlar haqqında, evə gəlib-gedənlər haqqında, hadisə baş verən günü nə isə görə biləcəkləri haqqında yəqin ki, yənə də danışacağı nalaşsa var idi. Həm də, Rəna Cəmilənin rəfiqəsi idi. Onlar buraya köçəndən sonra tanış olub dostlaşmışdılar. Yaxşı da münasibətləri var idi. Yaxın qonşu olaraq həmişə bir-birinə kömək

olmağa çalışmışdılar. Cəmiləgiliin uşaqlarının olacağı xəbərini də elə ailə üzvlərindən sonra bilən ilk adamlardan biri Rəna idi. Qonşu olmalarına baxmayaraq, o, Cəmilə üçün bir çox qohumlarından daha yaxın, daha doğma idi.

Bəşirli tərəddüd etmədən küçəyə baxan darvazanın yanındakı zəngi çalıb, gözləməyə başladı. Çox keçmədi ki, içəridən kiminsə səsi eşidildi:

- Kimdir? Nə lazımdır? – gözətçi qapını açmadan həyətdən dilləndi. Bura Xalidin evi idi. Cəmilənin başına gələn həmin hadisədən sonra onu xəstəxanadan birbaşa qayınanasının yaşadığı evə - Sahib müəllimgilə gətirmişdilər. Odur ki, indi öz evlərində gözətçidən başqa heç kim yox idi. Qulluqçunu da yola salmışdır.
- Mən polis bölməsindənəm - Bəşirli məlumat verdi. Keçən dəfə Cəmilə xanımıla görüşmək üçün buraya gəlmişdim.
- Gözətçi "polis" sözünü eşidən kimi qapını açdı. Hər halda bu Sahibin göstərişi idi.
- Məni tanıdin, cavan oğlan? Bir-neçə gün əvvəl gəlmişdim buraya - Bəşirli nə düşündüsə, tanışlıq verdi. Sonra əlavə etdi:
- Buraya elə-bələ döndüm. Əslində qonşunuz Rəna xanımıla görüşmək üçün gəlmişəm. Onun evini tanıyırsan?
- Hə, gedək, göstərim. Yəqin ki, indi evdə olar...

\*\*\* \*\*\* \*\*\*

Bəşirli həyatə girəndə Rəna xanım ikimərtəbəli evin qarşısında yerləşən kiçik bağçadakı güllərə qulluq edirdi. Bu bağça xüsusi zövqlə tikilmiş imarətə özünəməxsus gözəllik verirdi. Yazın sonlarına doğru buradakı bütün

güllər çiçək açmış və bu mənzərə daha da baxımlı olmuşdu. Qadın qonağı görüb həyətə tərəf gəldi:

- Buyurun, kimi soruşursuz?

Polkovnik ev sahibəsinin səsində qəribə bir əda hiss etdi. Odur ki, onunla öz üslubunda danışmağı düşünərək bir qədər ətraflı cavab verdi:

- Tanış olaq – Tomar Bəşirli. Yəqin ki, siz Rəna xanımınız. Elə deyilmə!

Bəşirli qiyabi olaraq bu qadını tanıydı. Xalidin qətl hadisəsi ilə bağlı cinayət işini təhvil aldığı gün onu görmüşdü. Həmin bazar günü Sahiblə işin gizli formada tədqiq olunmasını razılaşandan sonra Xalidin evinə gəlmişdi. Və o gün təsadüfən həyat yoldaşı ilə gəzintidən qayıdan Rəna xanımı bir neçə ev aralıda yerləşən imarətlərinin qarşısında maşından düşərkən görmüşdü. Elə onda da bu qadının ədalı davranışları, əl-qol ölçərək danışması, hətta geyimi uzaqdan Bəşirlinin diqqətini çəkmışdı.

- Bəli, Rəna xanım! – qadın bununu deyib qonağa bir az da yaxınlaşdı və görüşmək üçün əlini uzatdı. Bu vaxt onun simasındaki məmənunluq hissi təbəssümə qarışaraq mütənasib həməhənglik yaratmışdı. Güclü marağını bir an olsun boğa bilməyib dərhal da soruşdu:

- Biz tanışıq?!

- Yox, sadəcə olaraq, təxmin etməyə çalışdım.

- Belə de!

- Rəna xanım, vaxtnız varsa, sizinlə bir az söhbət etmək istəyirəm.

- Olar! – qadın Bəşirlinin bu təklifini çox yaxşı qarşılıdı. Maraqlısı bu idi ki, ev sahibəsi hələ də, naməlum qonağın gəlişinin məqsədini soruşturmurdı. Bax bu, təcrübəli xəfiyyə üçün qəribə və anlaşılmaz olmuşdu.

- Harada əyləşmək istəyirsiz? Evdə, yoxsa bağçada? – qadın ondan gözünü çəkmədən xəbər aldı.
- Mümkünsə, bağçada – Bəşirli bitkiləri çox sevdiyinə görə seçimi elə həyatə girəndə düşünmüşdü. Odur ki, tərəddüd etmədən cavab verdi.
- Əlbəttə! Mən də buranı çox sevirəm. Yaz-yay vaxtı günümün çoxu burada keçir. Balaca olmasına baxma-yaraq hər cür güllərim var. Keçin, indi mən də gəlirəm. Hamısını göstərəcəyəm sizə. Bunu deyib tələsik evə doğru getdi. Nədənsə onun bu gedisi Bəşirli üçün daha çox yüyürməyi xatırlatdı. Amma polkovnik qadının nə üçün belə sevincli olmasını hələ də tam anlamırıldı. Hətta Rəna xanım indi evə tərəf gedəndə də nə üçün getdiyini başa düşmədi. Bağçaya keçib burada qoyulmuş taxta stola yaxınlaşdı. Yaxınlıqdakı stillardan birini çəkib oturmaq istəyirdi ki, qadın yenidən tələsik qayıtdı:
- Lap başımı itirmişəm, sizə çay gətirməyə getmişdim. Amma heç soruştadım axı, nə içmək istəyirsiniz. Bəlkə başqa...
- Yox, yox, əziyyət çəkməyin! Elə, ən yaxşısı çaydır. Kəklikotu olsa lap yerinə düşər! – Bəşirli onun fikirlərini tamamladı.
- Baş üstə, bu saat gəlirəm! – qadın bunu deyib bayaq-kindən daha yeyin halda evə səri getdi.

O qayıdana qədər Bəşirli onun haqqında yetərinco düşüñə bilməşdi. Demək olar ki, qısa vaxt ərzində bu qadının daxili aləminə bələd olmağa çalışmışdı. Təhqiqlərinin ən qızığın vaxtlarında buna o qədər də çox ehtiyac olmamasına baxmayaraq ev sahibəsinin qəribə davranışları polkovniki buna məcbur etmişdi.

Rəna xanım otuz-otuz iki yaşlarında, gözəl və qamətli bir qadın idi. Özüñə baxmaqdən zövq alırdı həmişə. Saatlarla güzgünün qarşısında dayanmaqdən bezməzdı.

Əsl qadın üçün lazım olan əlamətlərin hamısı cyni anda bu ədalı xanımda toplanmışdı. Bəlkə də, çatışmayan birçə xüsusiyyəti var idi ki, bu da taniyib-tanımadığı adamlara qarşı həddən artıq səmimi münasibət göstərməsi idi. Bu xüsusiyyət onda qızlıqdan qalan şiltaqlıqdan irəli gəlirdi. Həyat yoldaşı buna görə həmişə onu qısqanır və aralarındaki mübahisələr də adətən bu səbəbdən yaranırdı. Amma əri Rəna xanımın təmizürəkli və saf olduğuna inandığı üçün həmişə ona güzəştə gedərdi. Günlər keçdikcə də hər cür şəraitlə təmin olunan bu xanım həyat yoldaşının ona qarşı olan belə münasibətini daha çox duyur və daha dözülməz şiltaqlıq göstərirdi.

\*\*\* \* \* \* \*\*\*

Rəna xanım bir neçə dəqiqədən sonra əlində podnosla bağçaya qayıtdı. Kəklikotu çayının ətri ətrafa yayılmışdı. Qadın əlindəki podnosu stolun üstünə qoyar-qoymaz dilləndi:

- Tomar müəllim, amma demədiniz ha, nə üçün gəlmisiniz... – Rəna xanım sanki indi yadına düşübmüş kimi narahatlıqla xəbər aldı.
- Mən, polis bölməsindənəm. Xalid müəllimin qətl hadisəsini araşdırıram.
- Hə, əslində, siz deməmişdən əvvəl mən də belə düşünmüştüm.
- Nəyə əsasən? – polkovnik bunu deyib sinayıcı nəzərlə həmsöhbətinə baxdı. Rəna xanım isə indi nədənsə onunla göz-göza gəlməkdən çekinirmiş kimi fikrini əlindəki stökana verib dilləndi:
- Nə bilim, vallah. Hiss etmişdim... – qadın növbəti dəfə də təbəssümünü üzündən əskik etmədi.

- Həmin günü siz hadisədən nə vaxt xəbər tutdunuz? – Başırı qarşısındaki kəklikotu çayından bir qurtum içib, nəhayət ki, matləbə keçməyə imkan tapa bildi.

- Tomar müəllim, sizin bütün suallarınıza cavab verəcəyəm. Amma əmin olun ki, bu sualları mən bir neçə dəfə cavablaşdırırmışam. Qədimov var idi. Adı... Hə, adı Sabir idi. Demək olar ki, hər gün gəlib-gedirdi bu tərəflərə. Bir aydan çoxdur ki, səs-sorağı kəsilib. Siz onu tanıyırsınız?

- Hə. Amma sualıma cavab vermədiniz – polkovnik qadına mövzudan uzaqlaşdığını işaret etdi.

- Siz Allah, bağışlayın. Lap başımı itirmişəm. Bu, Rəna xanumin ən çox istifadə etdiyi sözlər idi. Bunu deyib, Xalidin qatla yetirildiyi həmin günü xatırlamağa başladı.

... O gün mən yoldaşılıqla dayımgıldən qayıdırdım. Günortadan keçirdi ki, evə çatdıq. Bir az istirahət edib Cəmilənin yanına keçəcəkdirdim. O, rəhmətlik Xalidin arvadıdır. Biz onunla rəfiqəyik. Hə, evə çatıb maşından düşəndə elə oldu ki, Cəmiləni gördüm. Taksidən düşürdü. Deyəsan, yənə də həmişəki kimi alış-verişdən galirdi. Mən onu səsləsəm də eşitməyib piyada qapısını itələyərək açdı və içəri keçdi. Mən də düşündüm ki, elə hazır Cəmiləni görmüşkən gedib bir az oturum, sonra evə qayıdaram. Buna görə də tələsik gəlib onun arxasında höyətlərinə daxil oldum. Həyətə girəndə bir anlıq çəşib qaldım. Elə, Cəmilə də, özünü çox itirmişdi. Həyət adamlı dolu idi. Bunların arasında polislər də görünürdü. Əvvəlcə nə baş verdiyini anlamamışdım. Sonrası isə sizə məlumdur – hamı kimi biz də Xalidin öldürüldüyü xəbərini eştikdik.

Başırı Xalidgılın qonşusu Rəna ilə görüşüb-danişdiq-dan sonra birbaşa evə qayıtdı. Həm yorğun, həm də ac idi. Demək olar ki, bütün günü səhər yedyiinin üstündə

idi. Bir az əvvəl evə gələrkən mağazadan aldığı ərzaqlarla özünə kiçik də olsa süfrə açıb masanın ətrafindakı yeganə tək stalda əyləşdi. Bir az yeyib istirahət etmək qərarındaydı. Necə olsa, bu gün xeyli işləmişdi. Uğurlu da alınmışdı. Buna görə də özünü daha artıq yormamamaq üçün yeməkdən sonra dərhal yatmayı düşüñürdü.

## 21-ci hissə

Bəşirli ötən gündü gərgin fəaliyyətdən sonra günorta-yaxın ancaq ayıla bilmədi. Evdən çıxmağa hazırlaşır-dı ki, dostu zəng etdi. Görünür, dünənki tapşırığı ilə bağlı nə isə öyrənə bilmədi. Cəld telefonu açıb, gələn zəngə cavab verdi:

- Nə çox yatırsınız, yoldaş polkovnik! Necəsiz?
- Yaxşıyam. Bir şey öyrənə bildin? – Bəşirli tələsdiyini hiss etdirdi.
- Tomar müəllim, həmin məsələri dəqiq araşdırmağımız üçün bizdə imkan yoxdur. Amma mən bir nəfərlə əlaqə saxlamaq istəyirəm. Siz onu yaxşı tanıyırsınız. O, IP ünvanının təpiləsi və istiqamətləri ilə bağlı bizə lazımlı olan bütün məlumatları verə bilər.
- Kimdən danışırsınız?
- Mayor Mikayıl Qüdrətov... – dostu, haqqında bəhs etdiyi adamın sadəcə adını dedi.
- Yaxşı. Mən indi çıxmaliyam. Qüdrətovla özüm danışaram.
- Oldu.

\*\*\* \* \* \*

Bəşirli mayor Qüdrətovla altı-yeddi il bundan əvvəl tanış olmuşdu. Azərbaycanın milli təhlükəsizlik sistemi-

nin bu əməkdaşının son illərdəki qəhrəmanlıqlarından çox eşitmişdi. "Tənha canavar" ləqəbli Qüdrətov keçirdiyi sonuncu genişmiqyashlı dövlət əhəmiyyətli əməliyyatdan sonra ikinci dəfə növbədənkənar rütbə almışdı. Həmin əməliyyat zamanı Qüdrətov və başçılıq etdiyi əməliyyat qrupunun digər üzvləri milliyatca erməni olan Qırqori Zorabyan adlı qatı cinayətkarı Bakıda ələ keçirərək ifşa etmişdilər. Uzunmüddətli bir əməliyyat olmuşdu. Aylarla davam etmiş və sonda müvəffəqiyyətlə başa çatmışdı. Bəşirli də bu əməliyyat haqqında çox eşitmişdi. Nümunəvi iş idi.

\*\*\* \*\*\* \*\*\*

Bəşirlini gətirən taksi Xalidin şirkətinin qarşısında dayandı. Polkovnik taksinin pulunu ödəyib binaya qalxmaga hazırlaşırkı ki, girişdə Nəsimini gördü.

- Nəsimi müəllim, xoş gördük! – Bəşirli onunla köhnə tanışlar kimi salamladı.
- Salam, Tomar müəllim! Buyurun, qalxaq yuxarı – o da öz növbəsində polkovnikla səmimi formada görüşdü.
- Yox, narahat olmayın. Görürəm, tələsirsınız.
- Əslində, bir az tələsirəm. Sahib müəllim indi zəng edib tapşırkı ki, Cəmilə bacımı müayinə üçün həkiminin yanına aparmaq lazımdır. Bir azdan nahar fasılışı olacaq. İşiniz vacibdirse, istəyirsiz yuxarı qalxaq. Mən Sahib müəllimə zəng edib gecikəcəyimi bildirərəm.
- Ehtiyac yoxdur, sizinlə gedək. Elə yolda danışarıq. Yaxşı oldu, mən də beş dəqiqəlik Cəmilə xanıma baş çəkərəm.
- Yaxşı. Bu nədir, Tomar müəllim, maşinsız gəzirsiniz?
- Hə, bir balaca nasazlayıb. Ustanın yanındadır. Sabaha hazır olar.

- Maşın lazım olsa, istədiyiniz vaxt mənim maşınımdan istifadə edə bilərsiniz ha!
- Çox sağ olun. Gedək?
- Ha.

\*\*\* \* \*\*\* \*

Bəşirli Nəsimi ilə Sahibgilin evinə gəlib Cəmилə ilə görüşdü. Son günlərdə baş verənlərdən sonra nə onu, nə da Dilarə xanımı görmüşdü. Ayaqüstü bir az söhbət edib oradan ayrıldı.

Nəsimi hələ ki, Aliklə bağlı məlumat toplaya bilməmişdi. Amma dediyinə görə, bir neçə saatdan sonra onun harada olduğunu öyrənib, bildirməliyidilər.

Bəşirli Sahibgilin evindən ayrılandan sonra dünən keçirdiyi görüşlərin nəticəsini araşdırmaq üçün öz evinə gəldi. İndi daha aydın düşünə bilirdi. Özü üçün süzdüyü kəklikotu çayından bir stekan içib dünən Rəna ilə apardığı söhbəti dinləmək üçün diktafonu işə saldı. Səs yazısının sonuna gətirdi. Diqqətlə qulaq asıb, dəftərçəsində zəruri qeydləri apardı.

Cinayətkarın ifşa olunması üçün əlində kifayət qədər dəlil var idi. Son məlumatları da dəqiqləşdirəndən sonra bu iş bitəcəkdi. Odur ki, sabırlı olmalı idi. Hiss edirdi ki, başında yenə də küt ağrılar başlayır. Ayağa qalxıb iş masasından bir az kənardə olan divanda dincəlmək qərarına gəldi. Ötən gecə xeyli yatmasına baxmayaraq özünü yorğun hiss edirdi. Bu əsasən son günlərin gərgin fəaliyyətindən irəli gəlirdi. Həkim dəfələrlə özünü çıx yormamışı tapşırısa da, Bəşirli bu cinayət işinə başladığı gündən buna az əməl edirdi. Düşünürdü ki, tezliklə qatili ifşa edib, bu ağır cinayətin üstünü açandan sonra bir-iki ay yaxşı istirahət edər. Bu gün-sabah yay da gəlirdi.

Rayonlardan birinə gedib istirahət etmək ləp yerinə düşərdi.

Gözlərini təzəcə yummuşdu ki, telefonuna gələn mesajın səsini eşidib, yerindən qalxdı. Mayor Qüdrətov idi. Bəşirlinin verdiyi kompyuter IP ünvanını dəqiqləşdirib, öyrənə bilmışdı. Polkovnik özü xahiş etmişdi ki, məlumatı zənglə deyil, mesajla bildirsin. Açıb tələsik oxudu:

*Verdiyiniz IP hemin günden 3-4 gün evvel bir-nece defə saytda olmustur.*

Bir cümlədən ibarət bu mesaj Xalidin qətlə yetirilməsindən xəbərdar olan hər kəsi, hətta Bəşirlinin özünü də heyrətə sala biləcək bir xəbəri götirmişdi özü ilə. Təcrübəli xəñiyyə alındığı xəbərdən hiddətlənmişdi. Bu işi elə indi bitirmək istəyirdi.

\* \* \* \* \*

Telefonuna gələn zəng Bəşirlini növbəti dəfə yuxusundan elədi. Zəng vuran Nəsimi idi. Polkovnik də bu zəngi gözləyirdi. Aliklə bağlı məlumatı öyrənə bilmışdlar, deyəsan. Maşını təmirdə olduğu üçün Bəşirli onunla danışib evlərinin yaxınlığında parkda görüşmək istədiyi dedi:

- Nəsimi müəllim, sizə də zəhmət olacaq. Mümkündürsə, biz tərəfdəki parkda görüşək.
- Yaxşı. Bu saat gəlirəm.

\* \* \* \* \*

- Mənə xeyli kömək etdiniz. Çox sağ olun! Təxminən iyirmi dəqiqə sonra parkda Nəsimi ilə görüşən polkovnik

Alikin yaşadığı ünvani öyrəndiyinə görə ona təşəkkürünü bildirdi.

- Siz də sağ olun, Tomar müəllim. Borcumuzdur! Əslində, biz bu günə qədər Alikin Yakutskda yaşamadığını bilirdik. Amma onun Rusiyadan köçüb, Gürcüstana getməsini düşünməzdik. Çünkü, əvvəl də dediyim kimi, imkansız adam idi.
- Mən onunla görüşməliyəm. Vaxtınız varsa, məni dəmiryol vağzalına aparın. İki-üç gün sonra üçün olan reyslərlə maraqlanmaq lazımdır.
- Əlbəttə ki, vaxt var. İstəyirsiz, sabaha qədər maşın sizdə də qala bilər. Mən şirkətin xidməti maşınlarından birini istifadə edərəm.
- Yox, yox. Sizi narahat etmək istəmirəm. Getdiyim yera qədər aparsanız bəs edər.
- Siz nə danışırsınız, yoldaş polkovnik?! Heç bir narahatçılıq yoxdur! Nəsimi bunu deyib maşınının aclarını Bəşirliyə uzatdı.
- Bir daha sağ olun! – polkovnik növbəti dəfə təşəkkür edib, ondan ayrıldı.

## 22-ci hissə

Gecə saat 12-ə qalırdı. Ətrafdakı yaşayış binalarında olan gecə işıqları gecənin əsrarəngiz gözəlliyyini parlaq naxışlarla bəzəməkdə davam edirdi. İndilərdə paytaxt sakinləri daha bir yaz axşamını yola salaraq, tezliklə başlayacaq yay fəsilinə daha bir addım yaxınlaşacaqdılar. Gündüzlər başı işlə qarışan insanlar yuxuda, gün ərzində bekarlılıqdan "əziyyət" çəkən insanlar isə televizor qarşısında oturaraq sonuna yaxınlaşan günün axırındı dəqiqliklərini sayırdılar. Kimlər üçün bu gün adı günlərdən biri, kimlər üçünsə əlamətdar bir gün olmuşdu.

Başırı saatı dəqiqləşdirdi. Tezliklə evdən çıxmış idi. Gecikməz olmazdı. Diktafonu götürüb bir az əvvəl qulaq asdığı səs yazısını növbəti dəfə işə saldı.

- *Bu adam başımıza bəla olmasa yaxşıdır. O biçağı harada gizlədibsin?*

- *Qara sellofana hüküb həyatın somunda əncir ağacının altında basdırılmışam.*

Polkovnik qeydə aldığı səs yazısındaki bu hissəyə bayaqdan bir-neçə dəfə qulaq asmışdı. Artıq həmin cinayət hadisəsinin hansı zəminda həyata keçirildiyini düşünə bilirdi. Aydın olmayan bir-iki kiçik motivlər var idi ki, onlar da tezliklə açılacaqdı. Cinayət işini diqqətlə araşdırma təcrübəli xəfiyyə, istefada olan polis polkovnikı Tomar Başırı buna əmin idi. Gödəkcəsini geyinib evdən çıxdı. Çıxarkən stolun üstündəki qara sellofana bükülü əşyamı da özü ilə götürdü.

\*\*\* \*\*\* \*\*\*

Təxminən iki saat keçirdi. Gecənin bir az əvvəl yaranmış səssizliyi getdiyəcə daha da qətiləşmiş və sanki burada yaşayanlar üzərində hökmranlığını sürmək üçün hərdən bir əsən xəsif küləklə əlbir olmuşdu. Bu dəqiqlərdə səssizliyi pozan yegənə səbəb elə indicə iri darvazadan on beş-iyirmi metr aralıda buraya gələrək dayanan maşının səsi oldu. Maşından düşən naməlum adam sürətlə darvazaya doğru yaxınlaşaraq piyada qapısının önündə dayandı. Sonra idmançılara xas olan cəld hərəkətlə yuxarı dirmaşmağa başladı. İlk cəhddən bunu bacararaq həyətə keçə bildi. Görünür, həyətə bələd idi. Və həyətdə onu hər hansı bir təhlükənin gözləmədiyinə əmin olduğu üçün daha rahat davranışmışdı.

...

Darvazadan içəri keçən adam təxminən on dəqiqə sonra həyatə keçdiyindən daha da cəld hərəkətlərlə oranı tərk etdi. İndi artıq, qaçaraq öz maşınınə tərəf gedirdi. Maşınınə minib fikirləşmədən gəldiyi yerdən uzaqlaşdı.

Gecənin səssizliyində həmin naməlum adamın buraya gəlisi evin yaxınlığında gözləyən daha bir nəfər izləyirdi. Bu, naməlum adamın kimliyini dəqiqləşdirmək üçün bayaqdan bəri səbirsizliklə qara rəngli "Toyota" markalı avtomobilin içərisində gözləmə mövqeyi tutan polkovnik Bəşirli idi. Nəhayət ki, gözlədiyi adam gəlib çıxmışdı. Bəşirli onu tanıyordu.

Qısa müddətli gecə əməliyyatı uğurla tamamlanmışdı. İndi vaxt itirmədən həmin adamı izləmək lazımdı. Maşının mühərrikini işə salıb, faraları yandırmadan yavaş-yavaş onun ardınca sürdü. Çox rahat idi. Hər şey onun düşündüyü plan üzrə gedirdi. Təxminən bir həftə müddətində apardığı gərgin fəaliyyət sayəsində cinayət işinin gedisatını tam olaraq nəzarətə götürə bilmışdı. Qatil baş verənlərdən xəbərsiz halda polkovnikin onun üçün qurduğu tələyə düşmüştü. Hadisələr Bəşirlinin düşündüyü ssenari üzrə davam edirdi. Bu gün o, ağır cinayəti töredən həmin qrupun ən əsas üzvünün adını qətiləşdirmişdi. Cinayətin töredilməsində şübhəli bildiyi əsas adamların hamısını araşdırılmışdı. Əgər hansısa xətaya yol vermişdisə, apardığı tədqiqatlar sayəsində Xalid Səlimovun qətlini həyata keçirmiş həmin qrupun üç nəfərdən ibarət olduğu qərarındaydı.

\*\*\* \*\*\* \*\*\*

Maşını idarə edən naməlum adam sürəti nəzərə çarpa-  
caq dərəcədə azaldaraq yaxınlıqdakı ağaçlığa tərəf sürdü.  
Mühərriki söndürüüb sakitcə ətrafa boylandı. Sakitlik idi.

Maşından düşüb sürətlə sağ tərəfə uzanan dar küçə istiqamətində hərəkət etdi. Əlində bükülü nə isə var idi.

Polkovnik bu naməlum adamin haraya gələcəyini qəsəbənin girişində anlamışdı. Adı gedən ərazi Bakı kəndlərindən biri idi. Bəşirli bir-neçə gün əvvəl qəsəbənin məhz bu hissəsindəki evlərdən birində olmuşdu.

Həmin evə tərəf gələn daha bir yol tanıldığı üçün indi maşını yaxınlıqda saxlayaraq oraya getdi. Daldalandığı yerdən həyətə açılan köhnə giriş qapısı aydın görünürdü. Diqqətini toplayıb səs galən istiqamətə baxdı. Gözlədiyi adam yaxınlaşırıldı. Naməlum adamin buraya gəlişini görmək kifayət idi. Bəşirli onun həyətə girəcəyini, sonra isə, götirdiyini oraya qoyaraq gedəcəyini başa düşmüştü.

\*\*\* \* \* \*

Gecə saat dördü keçirdi. Təcrübəli xəfiyyə nəhayət ki, gərgin günü geridə qoyaraq yorğun halda evə qayıda bilmüşdi. Dəməldiyi kəklikotu çayının sakitləşdirici təsiri altında rahatlıq tapmağa çalışırıdı.

Stolun üstündən dünən qeydlər apardığı vərəqi götürüb çarpayısına uzandı. Cinayət işini sona çatdırması üçün şübhəli məqamların demək olar ki, hamisının üstünü açmışdı. Çatışmayan iki məsələ var idi. Birincisi, Fıruz hələ də tapılmamışdı. İkinci məsələ haqqında isə şübhələndiyi məqamlar olsa da, bunu sonuna qədər dəqiqləşdirə bilməmişdi. Bir daha bu barədə fikirləşməyə çalışdı. Papiros yandırıb, uzandığı yerdən qalxaraq pəncərənin qarşısına gəldi. Deyəsən, nə isə xatırlaya bilmişdi. Cəld gödəkcəsinin cibindəki qeyd dəftərcəsini götürdü. İndilərdə yadına salmağa çalışdığı həmin adı orada axtarmağa başladı. Bu bir dərman adı idi və Bəşirli həmin dərmanın adının tam olaraq necə olduğunu

bilmirdi. Dəftərçəsində olan qeyddə isə dərmanın adının yalnız bir hissəsi yazılmışdı - "iprogesteron". Polkovnik dərman preparatlarını yaxşı tanısa da, nədənsə belə bir dərmanı xatırlamırıldı. Ola bilsin ki, bu, son vaxtlarda istehsal olunan yeni bir dərman idi. Sabah bunu araşdırmaq qərarına gəldi. Nə düşündüə, cəld əlindəki papiro-su söndürüb iş masasına yaxınlaşdı. Telefonunun yaddaşındakı şəkli ekrana gətirərək diqqətlə baxmağa başladı. Bu Sevinc adlı həmin qadının ona göstərdiyi albomdakı fotosəkil idi. Bəşirli həmin gün qadının mətbəxə keçməsindən istifadə edərək bu şəkli çəkə bilmışdı. Sevincin dedikləri yadına düşdü:

*"Mən onları bir-neçə dəfə bir yerdə görmüşdüm. Deyəsən qız onunla gəzirdi. Belə şeylərə çox yaxşı baxmiram. Amma, düşümürdüm ki, onlar arasında ciddi əlaqə yoxdur. Necə olmuşdusa, gənclər gümündə təşkil etdiyimiz qonaqlıqla onlar birlikdə gəlmışdılər. Bu şəkil də həmin qonaqlıqda çəkilib. Həmin gündən sonra mən uzun müddət onu danışdırmadım."*

### 23-cü hissə

On-on beş dəqiqə içərisində rayon polis bölməsinin karşısısı adamlarla dolmuşdu. Bölmədə olan hər kəs mayor Qədimovun təxminən bir saat əvvəl keçirdiyi uğurlu əməliyyatdan danişirdi. Belə ki, səhər tezdən polis bölməsinə zəng edən naməlum şəxs Xalidi qətlə yetirənin şəhərin mərkəzindən kənardə yaşayan Camal adlı adam olduğunu bildirmişdi. Rayon polis bölməsinin cinayət-axtarış şöbəsinin rəisi mayor Qədimov da bu məlumatı alar-almaz əməliyyat qrupu yaradaraq həmin əraziyə getmişdilər. Evdə olan üç nəfər – Camalın atası Fikrət, qardaşları Elnur və Nihad saxlanılmışdı. Cina-

yətdə təqsirli bilinən böyük qardaş Camal isə ortalarda yox idi.

- Qədimov telefonuna gələn zəngə cavab verdi:
- Eşidirəm, yoldaş kapitan! Bir şey tapa bildiniz?
  - Bəli, yoldaş mayor! Həyətdəki ot tayasının içərisindən qara sellofana bükülmüş biçaq tapmışıq.
  - Əla! Gətirin! Hə, bir də ki, ərazini boş qoymayın. Əməkdaşlarımızdan ikisi orada qalsın. Gizli bir yer seçib, keşik çəksinlər. Ola bilsin ki, Camal hər hansı səbəblə evlərinə gələ bilər.
  - Oldu, yoldaş mayor!
  - Bir az tez gəlin, gözləyirəm. Biçağı ekspertizaya göndərmək lazımdır.
  - Oldu!

\*\*\* \* \* \*

Telefonuna gələn növbəti zəngdən sonra Bəşirli oyamb ayağa qalxdı. Günortaya az qalırdı. Gecəki yorğunluğunun təsirindən vaxtin fərqinə varmadan yatıb qalmışdı. Gələn zəngləri da eşitməmişdi. Telefonə cavab vermek istəyirdi ki, əlaqə kəsildi. Zəng edən Sahib müəllim idi. Qədimovun keçirdiyi əməliyyatı polkovnikə xəbər etmək üçün zəng etmişdi. Təxminən iki saat müdətində həm Nəsimi, həm də Sahib müəllim ona beşaltı dəfə zəng vurmuşdular. Sahibə zəng etdi.

- Alo? – Sahibin təşvişli səsi eşidildi.
- Sahib müəllim, hər vaxtınız xeyir!
- Sizin də. Çox narahat olduq. Bayaqdan Nəsimi də, mən də sizə neçə dəfə zəng etmişik. Bir şey olmayıb ki?
- Yox, hər şey qaydasındadır. Bir az xəstələnmişəm. Nə isə baş verib?

- O alçağı təpipler! Daha doğrusu, kim olduğunu öyrəniblər. Camal imiş!
- Kim?! Başırlı bilmədi ki, bu xəbərə sevinsin, yoxsa əsəbiləşsin. Buna görə də qeyri-müəyyən şəkildə sual verdi. Heç özü də bilmirdi ki, niyə belə soruşdu. O ki, dünən gecədən bu gün baş verəcək hadisələri anlaya bilmədi.
- Nəsimi sizə damışmışdı onun haqqında... Üç qardaş var idi ha! – Sahib həyəcanlı olduğu üçün Camalın kim olduğunu birtəhər Başırlıya izah etməyə çalışdı.
- Hə, tanıdım! Camalı ələ keçirə biliblər?
- Yox, hələ ki, axtarırlar.
- Yaxşı. Mən indi evdən çıxıram.

\*\*\* \*\*\* \*\*\*

Başırlı rayon polis bölməsinə gələndə ara bir az səkitləşmişdi. Fikrəti və iki oğlunu hələlik nəzarət altında saxlayırdılar. Sahib və Nəsimi də burada idi. Getməyə hazırlaşırdılar. Başırlı onlara yaxınlaşıb salamlaşan kimi soruşdu:

- Qədimov haradadır?
- İndi çıxdı – Sahib cavab verdi.
- Eybi yox, çalışıb, bu gün onunla görüşərəm. Hadisə yerindən nə isə tapa biliblər?
- Həmin bıçağı təpipler... – Sahib bunu deyib başını aşağı saldı. İndi xəyallarında qardaşının öldürüldüyü həmin günə qayıtmışdı. Gözləri yaşırdı. Özünü əla almağa çalışdı. Papiros yandırıb, bir az kənara çəkildi.
- Nəsimi müəllim, sizi də piyada qoydum. Bilsəydim, bu gün belə bir hadisə baş verəcək, heç dünən maşınızı almazdım.
- Eybi yox. Mən şirkətin maşını ilə gəlmişəm.

- Qədimov nə dedi? Camalı tapa biləcəklər?
- Dediyinə görə, günün sonuna qədər tapacaqlar onu.
- Bəlkə də, heç Azərbaycanda deyil.
- Hə, onlar da bunu istisna etmədilər.
- Yəni, deyirdilər ki, harada olur-olsun bu gün tapa biləcəklər?! – Başırı təəccübləndiyini bəlli etdi.
- Yəqin ki, mayor Qədimov Camalın Azərbaycanda olduğunu daha çox düşündüyünə görə belə deyib.

\*\*\* \* \*\*\* \*

Qatilin tapılması xəbəri Səlimovlar ailəsinin rahatlanmasına səbəb olmuşdu. Amma buna baxmayaraq cinayətin törədilməsində təqsirkar bilinən Camaldan hələ də bir xəbər yox idi. Mayor Qədimov onun axtarışı üçün polis bölməsinin ən təcrübəli əməkdaşlarını əməliyyat qruplarına daxil etmişdi. Qatilin axtarışı ilə beş əməliyyat qrupu məşğul idi. Bunlardan birinə Qədimov özü şəxsən rəhbərlik edirdi.

Fikrətgilin Bakı kəndlərindən birində yerləşən evi polis əməkdaşlarının nəzarəti altında idi. Bu gün artıq dördüncü dəfə idi ki, növbəni dəyişirdilər. Qədimov onlara ayıq-sayıq olmayı tapşırılmış və yaxşı xidmət aparmaları üçün tez-tez növbəni dəyişmişdi. Gecədən xeyli keçməsinə baxmayaraq özü də vaxtaşırı ərazidəkilərlə əlaqə saxlayırdı. Camal isə gəlməyəcəkdi. Çünkü o, indi Qazaxistanda idi. Başırılıdən fərqli olaraq Qədimov bunu bilmirdi...

## 24-cü hissə

Bəşirli polis bölməsində ayrılib xəstəxanaya gəldi. Burada işləyən tanış həkim bir-neçə gün əvvəl polkovni-

kin ondan istədiyi qan analizinin nəticələrinin hazır olduğunu bildirmişdi. İndi həmin analizin nəticələri ilə məraqlanıb, dünəndən bəri onu narahat edən şübhələrinə son qoymaq vaxtı idi. Maşından düşməyərək papiros yandırıdı. Hiss olunurdu ki, hansısa məchul bir sual onun bütün fikirlərinə hakim kəsilmişdi. Həqiqətənmi hər şey onun düşündüyü kimi idi?! Axı bu necə ola bilərdi?!

Tibb mərkəzinin binasına daxil olub qəbul şöbəsinə yaxınlaşdı. Analizin nəticələri buraya göndərilirdi. Nəticələri alar-almaz binadan çıxıb maşınınə getdi. Orada qeyd olunanlara sakit bir şəkildə baxmaq istəyirdi. Nəhayət ki, dünən gecədən bəri haqqında düşündüyü yegana şübhəli məqamı öyrənə biləcəkdi.

Polkovnik kağızda qeyd olunan nəticələri diqqətlə araşdırmağa başladı. Köhnə biliklərinə əsaslanaraq bu analizdə nə isə ziiddiyətli məqam olduğunu hiss etmişdi. Qan qrupları uyğun gəlmirdi. Əslində indi onun əlində olan bu nəticəni öyrənmək üçün çətin bir işin öhdəsindən gəlmişdi. Dostu da çox kömək etmişdi. Bu iş son dərəcə həssas məsələ olduğu üçün gizli həyata keçirilmişdi. Belə ki, polkovnik, dostu və ona kömək edən həkimdən başqa bu barədə heç kim bilmirdi. Hətta...

İndi artıq gecədən bəri davam edən şübhələrdən əsər-əlamət qalmamışdı. Bəşirli bu fikirlə maşından düşüb növbəti dəfə tibb mərkəzinin binasına daxil oldu. Gəlmışkən öz həkimini də görüb müayinə olunmaq istədi. Qapını döyüb içəri keçdi.

- Hər vaxtınız xeyir, həkim! Gəlmək olar? – Bəşirlinin səsi eşidildi.  
- Tomar müəllim?! Sizdən nə əcəb? – həkim onun gəlişini təəccübə qarşıladı. Doğrudur, Bəşirli bir-neçə gün əvvəl buraya gəlmişdi. Amma tamam başqa bir məqsədlə... Həmin gün həkiminə özünü müayinə etdir-

məyə gəldiyini desə də, təsadüfən galdiyi hiss olunmuşdu. Deyəsən, indi də hansısa bir iş üçün burada idi. Çünkü Bəşirli tez-tez həkimlərin yanına gedib-gələn adamlardan deyildi. Bunu sevmirdi. Əvvəllər iynə-dərmanın nə olduğunu bilməyən polkovnik hayatında baş verən həmin hadisədən sonra böyük stress keçirmişdi. Həkimlər səhhətində yaranan ciddi problemləri müalicə də etmişdilər. Həmin hadisədən sonra həddən artıq əsəbi olmuşdu. Son iki ildəki müalicələr isə, nəhayət ki, öz sözünü demişdi. Gündü-gündən özünü yaxşı hiss etməyə başlamışdı. Son bir həftəni nəzərə almasayıd, bu, belə idi. Amma nədənsə, bu cinayət işi üzərində tədqiqata başladığı gündən başında yenə də kəskin ağrılar əmələ gəlmişdi. Həkimi dəfələrlə sanatoriyaya gedib istirahət etməsini tapşırısa da, buna əməl etməmişdi. Əslində, bunların hamısı vaxt tapa bilmədiyinə görə olurdu. Bir neçə il avval istəfa verib işdən çıxmasına baxmayaraq, öz sevimli peşəsini yenə də davam etdirirdi. İşdən ayrıldığı həmin gündən bəri də neçə-neçə cinayət işlərinin tədqiqatını apararaq, ağır cinayətlər törədən onlarla qatılı tapıb ifşa etmişdi.

Həkimin verdiyi sualına cavab gözlədiyini görüb nəhayət ki, dilləndi:

- Hə, həkim. Keçən dəfə tapşırılmışınız ki, iki-üç günə müayinə üçün gəlim.
- Yadımdadır! Siz də gəlməmişdiniz.
- Həmin gün çox vacib bir işim çıxmışdı. Buna görə də gələ bilmədim.

\*\*\*\*\*

- Bu dərmanın adını mənim üçün dəqiqləşdirməyinizi xahiş edirəm - həkimin otağından çıxmağa hazırlaşan

Başırı əlindəki kağızı ona uzatdı. Orada hansısa dərmanın yarımcıq yazılımış adı var idi.

- "IPROGESTERON" – həkim tanımadığı bu adı tərəddüdlə oxuyub, soruşdu:

- Nə üçün yazılıb bu dərman?

- Mən də bilmirəm. Dərman kağızının bir hissəsi cirilmişdi. Buna görə də tam adının necə olduğunu bilmədim.

- Problem yoxdur, mən bu gün adını öyrənib sizə deyərəm.

- Mənim üçün maraqlı olan bu preparatin təyinatıdır. Sizə öyrənə bilarık?

- Əlbattə! Elə bu gün ətraflı məlumat verərəm sizə. Narahat olmayın. Mənca, təzə olmalıdır. Çünkü əvvəllər belə bir dərman adı eşitməmişəm.

Tibb mərkəzindən çıxandan sonra Başırı dostuna zəng etdi. Son iki gündə hadisələr çox sürətlə cərəyan edirdi. Vəziyyətə tam nəzarət etmək lazımdı. Əks halda xoşagəlməz hadisələr baş verə bilərdi. Polkovnik bu məqsədlə dostundan kömək almaq istəyirdi.

- Salam, Tomar müəllim! Xəbərlər necədir?

- Yoldaş mayor, sən yenə də mənə kömək etməli olacaqsan. Özü də əməlli-başlı!

- Baş üstə, yoldaş polkovnik! Sizin qulluğunuzda həmişə hazırlam. Buna inandığınıza əminəm.

- Çox sağ ol! Düşündüyün kimidir.

- Deyirsiz, yeni xəbər var? – dostu maraqlandı.

- Sən mənə dünən axşam dediyim adamı izləməkdə kömək etməlisən. İş nəzarətimdən çıxmamış, biz bunu etməliyik. Mənca, onu öldürəcəklər. Biz buna mane olmaliyiq.

- Necə?! Öldürəcəklər?

- Hə, mən belə düşünürəm. Fikrimcə, qatılı və onun himayədarına bu adam artıq lazımlı deyil. Əgər onlar, həqiqətən də, cinayəti mən düşündüyüm motivlər əsasında həyata keçiriblərə, onda, deməli, izləyəcəyimiz adamı yüz faiz təhlükə gözləyir.
- Başa düşürəm... Kim belə bir cinayətdə şahid saxlamaq istəyər ki?!
- Buna görə də biz gecikməməliyik.
- Oldu. Mən indi işdən çıxıb oraya gedirəm.

## 25-ci hissə

- San heç bilirsən nə danışırsan?! – mayor Qədimov eşitdiyi xəbərdən sonra gözləri bərəlmiş halda yumruqlarını stola çırpıb ayağa qalxdı.

- Çıx otaqdən! Cəld ol! – eşitdiklərinin doğru olduğunu inanmaq istəməyən cinayət-axtarış şöbəsinin rəisi sakitlaşa bilməyib qışkırmaga başladı.

Onun özündən çıxmاسının səbəbi bir az əvvəl otağına gələn ekspertin dedikləri idi. Mayor Qədimov səhər tez-dən öz rəhbərliyi ilə baş tutmuş uğurlu əməliyyatdan sonra belə bir gülünc həqiqətə inanmaq istəmirdi. Həqiqət isə dəyişilməz olaraq qalırdı. Fikrətgilin evindən tapılan həmin qara sellofana bükülmüş bıçaqda olan qan ləkələri insan qanı deyildi. Ekspertlərin rəyinə əsasən, bu qan hansısa xırdbuynuzlu heyvana məxsus idi. Hətta, ekspertlər bıçağın üzərindəki qan ləkələrini birinci dəfə yoxladıqdan sonra, belə bir şeyin qəribə olduğunu nəzərə alaraq bir daha yoxlamışdilar. Amma təkrar nəticə aldıqdan sonra bunun doğruluğuna şübhə qalmamışdı. Ekspertlər həmçinin bıçaqdakı qan ləkələrinin Xalidin qatla yetirildiyi gündən çox sonraya aid olduğunu da müəyyən etmişdilər. Beləliklə, mayor Qədimovun əlində

olan yegana maddi dəlil boşça çıxmışdı. Həm də çox müəmmalı formada. Firuzun, Camalın axtarışını davam etdirmək azmiş kimi, bu bıçaq olayı da baş vermişdi.

\*\*\* \*\*\* \*\*\*

Bayaqdan bəri kabinetindən çıxmayan Qədimov hələ indi-indi özünə gəlməyə başlayırdı. Bu bıçaq işinin necə baş verdiyini düşünməyə çalışırkı ki, mobil telefonuna gələn zəng buna mane oldu. Zəng tanımadığı bir nömrədən idi. Əvvəlcə cavab vermək istəməsə də, zəng edən naməlum admanın bıçaq olayı ilə əlaqədar olmasından şübhələnib telefonu açdı:

- Eşidirəm!
- Yoldaş mayor, bayaq sizin iş yerinizə gəlmışdım. Amma dedilər ki, çıxıbsınız. Düşündüm ki, görüşə biləsəm də, telefonla danışaq – zəng edənin səsi eşidildi.
- Kimdir danışan?
- Sizi narahat edən polkovnik Bəşirli dir!

Qədimov onu tanıydı. Ağır cinayət işlərinin açılması üzrə ad çıxarmış Bəşirlinin keçirdiyi əməliyyatları çoxları kimi mayor Qədimov da eşitmışdı. Bu gün Sahib müəllimdən Bəşirlinin də qətli araşdırlığını öyrənəndən sonra ondan müəyyən məsləhətlər almaq fikrindəydi. Odur ki, Bəşirlinin zəngi lap yerinə düşmüşdü.

- Mən də elə indi sizinlə danışmaq istəyirdim, yoldaş polkovnik! – Qədimov baş vermiş bıçaq olayını ona bildirmək istədi.
- Buyurun, sizi eşidirəm! – Bəşirli danışması üçün ona şərait yaratdı.
- Fikrətgilin həyatından tapılan bıçağı ekspertizaya vermişdik. İndi nəticəsi gəlib. Deyirlər ki, bıçaqdakı qan la-kəsi insan qanı deyil. Hansısa heyvanın qanıdır. Başa

düşmürəm, bu, necə olan işdir?! O biçağı oraya kim qo-yub? Və nəyə görə belə edib?!

- Səbirli olun, yoldaş mayor. Məsləhət görürəm ki, biçaqla bağlı ekspertizanın nəticəsi barəsində heç kimə xəbər verməyəsiniz. Hələlik sizdən və ekspertizanı həyata keçirənlərdən başqa bu məsələni heç kim bilməməlidir.

- Sizcə, bu nayisə dəyişəcək, Tomar müəllim?!

- Hə... Dedim axı, səbirli olmaq lazımdır. Bu hadisədən sonra özünüz də başa düşürsünüz ki, biz qatili tapa bilməsək də, o, bizi görür. Etdiklərimizdən xəbərdardır.

- Elədir... – Qədimov onunla razılaşdı.

- Buna görə də, mənə qulaq asın.

- Yaxşı, siz dediyiniz kimi olsun. Amma bu iş nə vaxt bitəcək, bilmirəm!

- Mən bu gün əməliyyat keçirəcəyəm. Qatilin kim olduğunu bilirəm.

Təcrübəli xəfiyyənin soyuqqanlılıqla dediyi bu sözlər mayor Qədimovu heyrətə gətirdi.

- Siz nə danışırsınız?! Kimdir?

- Yoldaş mayor, axşama qədər səbr etməliyik. Hələlik qatilin kimliyi barəsində danışmayaq – Başırlı onu fikrindən daşındırmağa çalışdı.

- Yaxşı, bununla da razılaşıram. Deyirsiz, əməliyyat bu gün axşam olacaq?

- Ola bilsin ki, gecə.

- Bir şeyi başa düşmürəm...

- Nəyi? – Başırlı onun nədən bəhs etdiyini bilsə də soruşdu.

- Əgər, qatilin kimliyini aşkar çıxarmışınızsa, nəyə görə onu elə indi həbs etməyimizi istəmirsiniz?

- Bilmədiyiniz çox şey var. Axşama qədər səbr etməliyik. Qatilla bağlı indilik yalnız bunu deyə bilerəm.

- ... – Qədimov məcbur qalıb susdu.

- Əməliyyat qrupu yaradın. Axşamkı əməliyyatda sizin də iştirak etməyinizi istəyirəm.

\*\*\* \*\*\* \*\*\*

Gecə növbəti dəfə öz qaranlıq pərdəsini yer üzərinə çəkməyə çalışırdı. Sanki buludlarla əlbir olaraq ayla bəhsə girmişdilər. Ay öz işığı ilə ətrafi aydınlaşdırır. Arabir də qara buludların arxasında itib-batırıdı.

İndilərdə tutduğu gizli mövqeyində dayanan polkovnik Başırlı getdikcə daha çox səbirsizlənir və gözlədiyi adam gecikdikcə əməliyyatın uğursuzluğa düşçər olacağından ehtiyat edirdi. Dostuna zəng etdi.

- Vəziyyət necədir? – dostunun zəngə cavab verdiyini görüb soruşdu.

- Yoldaş polkovnik, izlədiyim adam evlərinin işığını yandırıdı. Bu, elə indi oldu – dostu izahat verdi.

- Lap yaxşı. Diqqətli ol! Deməli, gözlədiyimiz adam gəlir.

- Oldu.

Bura Bakının mərkəzinə o qədər də yaxın olmayan Abşeron kəndlərindən birində yerləşən Habilin evi idi. Başırlı təxminən bir həftə müddətində Xalidin qətl ilə bağlı apardığı təhqiqatdan sonra bu hadisə ilə bağlı çox şey öyrənə bilmışdı. Bunlardan biri də Habilin öldürüləcəyini qabaqcadan başa düşməsi idi. Təcrübəli xəfiyyə buna əmin idi. Başırlının fikrincə, Habil onun ifşa etdiyi cinayətkar qrupun ən gərəksiz və arzuolunmaz üzvü sayılırdı. Bundan başqa, qrupun daha iki üzvü var idi ki, bu işin təşkilatçısı da onlar idi. Gecənin qaranlığında sürətla irəliləyən maşın, qəsəbəyə gedən yolun üstündə yerləşən dairəyə çatanda sürətini azaldıb sola döndü. Bu, qəsəbəyə gələn yeganə yolun başlangıcı idi. Başırlı

yaxınlıqda yerlaşan yarımcıq tikililərdən birinin yanında dayanmışdı. Maşın onun daldalandığı yerin yanından keçəndə polkovnik sükan arxasında oturan adamı tanıdı. Bu o idi – Bəşirlinin gözlədiyi adam. Habili öldürməyə gəlirdi. Həmin adam maşında tək idi.

Polkovnik maşınını hərəkətə gətirib yola çıxdı. Hiss etdirmədən onun arxasında getməli idi. Dostuna zəng etdi:

- Hazır ol! Bir-iki dəqiqəyə çatar.
- Oldu.
- Habili görə bilirsən?
- Hə, bir az əvvəl həyatə düşdü. Bağ tərəfdə oturub papiros çəkir.
- Sən hardasan?
- Tövlənin yaxınlığında gizlənmişəm. Sizcə, onu həyatda öldürmək istəyəcək?
- Yəqin ki, hə. Amma başqa bir yerə də apara bilər. Belə olsa, mən özüm onları izləyəcəyəm. Sən də mən deyəndə gələrsən.
- Yaxşı.

\*\*\*\*

- Yerə ayıl! – Bəşirlinin dostunun səsi bütün həyatə yayıldı. Səsboğucu ilə təchiz olunmuş tapançadan edilən atəş Habilə dəyməmişdi. Həyatda Habil ilə onu öldürməyə gələn adam arasında olan söhbəti müşahidə etdikdən sonra, həmin adamin bilərkəndə Habili qabağa ötürüması onun arxadan atəş açacağına işarə idi. Bəşirlinin dostu da bunu qabaqcadan başa düşərək onun hədəfə atəş etməsinin qarşısını ala bilmışdi. Yaxınlıqda həmlə mövqeyində dayanan polkovnik cəld hərəkətlə Habilin üstünə şığıdı. Deyəsan, o, vəziyyətin nə yerdə olduğunu anlaya-

raq, həyətlərindəki o qədər də hündür olmayan hasardan tullanaraq qaçmaq istəyirdi. Bəşirlinin endirdiyi zərbənin təsirindən yarı hasar, yarı yerdə olan Habil adlı həmin adam bir anda huşunu itirərək polkovnikin qolları arasına düşdü. Bundan sonra Bəşirli cəld hərəkatla dostunun yera yıldızlığı adama tərəf gəldi. Tərəddüd etmədən əlindəki qandalları arxadan onun qollarına keçirdib məcbur ayağa qalxması üçün var gücü ilə yuxarı dardı. Onun gözlərinin içini baxaraq istehzaedici tərzdə dilləndi:

- Axşamınız xeyir, Nəsimi müəllim! – polkovnikin yorğun halda dediyi bu sözlərdə aşkar qalibənlilik duyulurdu. O, qısa vaxt ərzində ağır bir cinayət hadisəsinin üstünü açmış, qatilləri ifşa etmişdi. Heç kimin gözəmədiyi halda Səlimovlar ailəsinin ən yaxın adamlarından biri olan Nəsiminin bu cinayətin içində olduğunu sübuta yetirmişdi. Vaxt itirmədən mayor Qədimova zəng vurdu. Qədimov hava qaralandan polkovnik Bəşirlinin tapşırığına əsasən öz əməliyyat qrupu ilə birgə Sahibgili evinin qarşısında keşik çəkirdilər.
- Bəli, yoldaş polkovnik! – Bəşirlinin etdiyi zəngə dərhal cavab verən Qədimovun səsində gözləməkdən bezdiyini hiss etdirən qəribə bir ahəng var idi.
- Səssizcə evə girin və Cəmiləni həbs edin!
- Nə?!
- Xalidin qatili Cəmilədir! Əməliyyat uğurla bitdi. Onu həbs edin!

## EPİLOQ

- Oturun! – ağır cinayətlər üzrə məhkəmənin baş həkiminin səsi eşidildi. Bəşirli gecə keçirdikləri sonuncu əməliyyatdan sonra Xalidin qatli ilə əlaqədar olan bütün insanların məhkə-

məyə gətirilməsini tələb etmişdi. Müttəhimlər kürsüsündə oturan qrup üzvləri – Cəmilə, Nəsimi və Habilin ətrafında silahlı əsgərlər keşik çəkirdilər. Səlimovlar ailəsinin üzvləri üçün müttəhimlər kürsüsündən xeyli aralıda yer təyin olunmuşdu. Məhkəmənin gedisi zamanı baş verə biləcək bütün xoşagəlməz halların qarşısını almaq üçün polkovnik Bəşirlinin göstərişi ilə Sahib müəllim nəzarət altında saxlanıldı. Qardaşının qatilinin onun həyat yoldaşı olması ilə hələ də razılaşa bilməyən Sahib bayaqdan bəri gözleri ilə Cəmilənin bütün hərəkətlərini izləyirdi. Nəsimi də diqqətindən uzaqda deyildi. Sahibin müttəhimlərə xətar yetirə biləcəyindən ehtiyatlanan təcrübəli xəfiyyə mühafizə əməkdaşlarının rəisindən ona xüsusi nəzarət etmələrini xahiş etmişdi.

Məhkəmə salonunda oturanlar isə sabırsızlıklə gözläyirdilər. Cinayət hadisəsindən xəbərdar olan hər kəs təlaş içorisində keçirdikləri dəqiqlikləri sayaraq polkovnik Bəşirlinin danışmasını gözləyirdilər. Müttəhimlər kürsüsündə oturanlar ağır bir qatl hadisəsi törətmüşdilər. Bu artıq hamiya məlum idi. Amma bu hadisənin necə törədildiyini, hələ ki, Bəşirlidən və cinayət iştirakçılarından başqa heç kəs bilmirdi.

\*\*\* \*\*\* \*\*\*

Nəhayət, gözlənilən an gəlib çatdı. Bəşirli cinayət işi ilə bağlı apardığı təhqiqat zamanı aşkara çıxardığı bütün qaranlıq məqamlar və hadisənin təfərrüatları barəsində məlumat verməyə başladı. Hadisənin baş verdiyi gündən iki aydan çox keçməsinə baxmayaraq cinayətkar qrupun ifşa olunmasında təcrübəli xəfiyyənin məhz son bir həftə ərzində apardığı təhqiqat bu işin açılmasına səbəb olmuşdu. Bəşirlidən əvvəl bu qətlla bağlı rayon polis bö-

məsinin apardığı əməliyyatlar isə uğursuzluqla nəticələnmişdi. Rayon polis bölməsinin cinayət-axtarış şöbəsinin rəisi mayor Qədimovun cinayətkar olaraq sahvən haqqında axtarış elan etdirdiyi Firuz da bu günə qədər tapılmamışdı.

Məhkəmə salonunda oturan hər kəs sakinləşdi. Başırı danışmaq üçün kürsüyə yaxınlaşdı. Özü ilə bir neçə maddi dəlil də gətirmişdi.

- Yəqin ki, burada oturanlar bu cinayətin necə baş verdiyini öyrənmək üçün bayaqdan gözləyirlər. Bunu deyəkən gözəcə əvvəlcə məhkəmənin baş hakiminə, sonra isə Nəsimiyə baxıb fikrinə davam etdi.

Bu cinayət qabaqcadan düşünülmüş xüsusi plan əsasında həyata keçirilmişdir. Məndən əvvəl iki ay müddətində bu hadisəni araşdırın rayon polis bölməsinin cinayət-axtarış bölməsinin rəisi mayor Sabir Qədimov təəssüflər olsun ki, iki cəhdin ikisində də qatili düzgün müəyyən edə bilməmişdi. Onun ilk dəfə gəldiyi qənaətə görə Xalid Səlimov Firuz tərəfindən qatla yetirilərək qaçmışdı. Amma mən bu işi tədqiq etməyə başladığım gündən bəri Firuzdan çox az şübhələnmişəm. Sonra isə onun bu cinayətlə, ümumiyyətlə, əlaqədar olmadığını müəyyən etdim. İşi təhvil aldığı gün bir şeyi düşünür-düm. O da bu idi ki, Firuzun bu qatlı törətməsi ilə razılışa bilmirdim. Həbsxanadan buraxılan bir adamın belə xətasız və düşünülmüş qatlı törətməsi mənim üçün mümkünsüz görünürdü. Elə ilk gün Xalid Səlimovun evində oldum. Həmin vaxt orada heç kəs olmadığı üçün rahat təhqiqtə apara bilmışdım. Evin açarlarını Sahib müəllimdən almışdım. Əvvəcə həyatda axtarış apardım. Orada şübhəli heç nə yox idi. Sonra qatlin törədildiyi ikinci mərtəbəyə qalxdım. Burada da şübhəli heç nə yox idi. Maddi dəlil kimi götürdürüüm əşyalardan hansısa barmaq

izlərinin tapılmasına da ümidiş çox az idi. Ekspertlərin rəyi də bunu təsdiq etdi. Amma mən həmin gün Cəmilənin otağindakı əl çantasından bir şey tapdım. O, bu idi. Bəşirli bunu deyib özü ilə gətirdiyi çeki sellofanın içərisində çıxartdı. Hami onun əlində olan kağızın nə olmasına, orada nələrin yazılıdığını bilmək istəyirdi. Bu, Xalidin öldürülüyü gün Cəmilənin marketdən etdiyi alış-verişin çeki idi. Çekin üzərində yazılın tarix və saat da onun məhz həmin gına aid olduğunu göstərirdi.

Mən sonralar bu çekin qətlənən sonrakı saatlara aid olduğunu dəqiqləşdirdim – Bəşirli izahat verməyə davam etdi. Çünkü gördüyünlər kimi, bu kağızın üzərində saat və tarix aydın yazılmışdır. Bu issə o deməkdir ki, Cəmilə Səlimova ərini qətlə yetirdikdən sonra evdən tələsik çıxaraq marketə gedib. Bu, onu bütün şübhələrdən uzaq olması üçün düşünülmüş bir fakt idi ki, bunu Nəsimi planlaşdırılmışdı. Yəqin ki, hamınız bu çekdən nəyə görə şübhələndiyimi bilmək istəyirsiniz. Əslində bu kağız parçası digər market çeklərindən heç nə ilə fərqlənmir. Amma buradaki alış-verişin məzmununa diqqət yetirdikdə alınan şeylərin bir-biri ilə əlaqəsi olmayan pərakəndə ərzaqlar olduğu görünür. Bu siyahıda uşaqlar üçün oyuncaklı konfet və çaxır issə diqqəti daha çox çəkir. Mən bu ikisi haqqında çox düşündüm. Cəmilə ilə onların evində ilk görüşündə bilərəkdən içmək üçün çaxır istədim. Hamilə bir qadının spirtli içki qəbul etməyəcəyini düşünək, deməli, Xalidin qətlə yetirildiyi gün Cəmilənin marketdən aldığı çaxır Xalid üçün imiş. Amma sonra Sahibdən öyrəndim ki, qardaşı iki ilə yaxın müddətdə ümumiyyətlə spirtli içki içməyib. Çünkü mərhum uşaqları olmadığı üçün müalicə almış. Beləliklə, mən Cəmilənin bu cinayətlə əlaqəli olduğunu müəyyən edə bildim. Onun bütün əlaqələrini gizli şəkildə araşdırmağa başladım. Bu

işdə dostum da mənə çox kömək etdi. Cəmilənin bu cinayətlə əlaqəli olduğunu öyrəndiyim vaxt Firuzla bağlı məlumatları da dəqiqləşdirməyə başladım.

Firuz Cəmilənin keçmiş sevgilisi idi. Oğlan onu sevirdi. Amma Cəmilə gözənlənmədən ondan ayrılib, Xalidə tanış olur və onlar evlənilirlər. Bu işin özü də mənə qəribə gəldiyi üçün dərinindən araşdırdım. Firuzun həbsxanadakı məhbus yoldaşı, Bakıdakı dostu və Gəncədəki ailəsi ilə, hətta bacısının köməkliyi ilə onun türmədə olarkən sevdiyi Zibeydə ilə görüşdüm. Zibeydədə Firuzun yazdığı məktub var idi. Bu məktub Firuzun günahkar olmadığını bir daha sübuta yetirdi. Çünkü o, azadlığa çıxandan sonra Zibeydə ilə evlənib xoşbəxt olmaq istəyirdi. Amma onun azadlığı buraxılacağı günü səbirsizliklə gözləyənlər var idi. Bu, Nəsiminin planları ilə hərəkət edən Habil və Cəmilə idi. Novruz bayramı ilə bağlı verilən amnistiyada Firuzun da adının olması Nəsimiyyə Firuz türmədən buraxıldığı gündən üç-dörd gün əvvəl məlum idi. Mən Nəsiminin iş yerində olarkən internetdən istifadə etmək bəhanəsi ilə onun kompyuterinin IP nömrəsini öyrənib, dostumdan bunu araşdırmasını xahiş etmişdim. Məlum olmuşdu ki, Firuzun da adının olduğu amnistiya siyahısının yerləşdirildiyi sayta Xalid öldürülüyü gündən, yəni ki, Firuz azadlığa buraxıldığı gündən üç-dörd gün əvvəl məhz Nəsiminin kompyuterindən baxılıb. Bu işə Nəsiminin qurduğu plan əsasında həyata keçiriləcək qəlin Firuz tərəfindən törədildiyini göstərə bilmək üçün ən ağıllı və şübhə yaratmayacaq bir fakt idi. Başa düşürəm, cinayətin necə törədildiyini bilməyən sizlər üçün danışdıqlarımı dərk etmək və faktlar arasında əlaqə qurmaq çox çətindir. Xüsusi ilə, Cəmilə və Nəsiminin gizli əlaqələrini bilmədiyinizə görə. Bunun üçün hər şeyi daha əvvəldən bilməyiniz lazımdır. Təcrüb-

bəli cinayət-axtarış eksperti polkovnik Bəşirli bunu deyib, sınaycı nəzərlə anı olaraq məhkəmənin baş hakimini baxdı. Hakimin gözlərindəki razılıq əlaməti aydın görünürdü. Hami kimi o da, bu cinayətin əvvəldən axırı qədər necə baş verdiyini bilmək istəyirdi.

\*\*\* \*\*\* \*\*\*

Nəsimi və Cəmilə eyni universiteti bitirmişdilər. Mən bunu bilirdim. Əslində burada gizli bir şey yox idi. Amma mən sonradan vacib bir faktın üstünü açdım. Cəmilə tələbə olarkən Nəsimi ilə yaxın imiş. Sevgililər kimi gəzib-dolanmışlar. Əslində isə onların birləşdirən sevgi yox, ortaq xüsiyyətləri idi. Hər ikisi pula, vərdövlətə hadsiz bağlı olan adamlar olmuşdur. Mən onların bu əlaqələrini təsadüfən öyrəndim. Bayaq dediyim kimi, Xalidin öldürülüyü gündən əvvəl və sonra Cəmilənin telefonuna gələn bütün naməlum və şübhəli zəngləri araşdırıldım. Bu araştırma sayəsində Sevinc adlı qadını tapdım. Həmin qadın Cəmilədən iki il əvvəl universitetin jurnalistika fakültəsinin məzunu olmuşdu. Yəni Cəmilə ilə eyni fakültədə oxuyurmuş və onunla rəfiqə imiş. Bizim naməlum adam olaraq qeydə alındığımız zəngi də Cəmiləyə o edibmiş. Onlar rəfiqə olduğu üçün Sevinc onunla hal-əhval tutmaq üçün zəng edibmiş. Sevindən tələbəlik illərində Cəmilə ilə bir yerdə çəkdirdiyi şəkillərə baxmaq istədiyimi dedim. Həmin albomda təsadüfən hansısa məclisdə Sevinc, Cəmilə və digər tələbələr arasında Nəsiminin də şəkli var idi. Şəkildə Cəmilənin yanında dayanmışdı. Hətta əlini onun ciyininə qoymuşdu. Mən söhbət əsnasında bu adamın kim olduğunu soruştum. Və Sevinc də Nəsimi barəsində, Cəmilə ilə arasındakı münasibətlər barəsində bildiklərini mənə danışdı.

Sevinc deyirdi ki, üniversiteti bitirəndən sonra o, Cəmiliənin telefon nömrəsini tapıb ona zəng edəndə qadın soyuq danışırmış onunla. Sevinc bir-iki dəfə onların evinə qonaq gəlmək istəsə də, Cəmiliə bəhanə ilə buna imkan verməmişdi. Çünkü Cəmiliə Sevincin Nəsimini onların evində görəcəyindən qorxurdu.

Cəmiliə Nəsiminin gizli təşkilatçılığı ilə Xalidla tanış olub, Firuzdan ayrıldan sonra tezliklə onların toyu olur. Sürətli evlilik planı bunu göstərir ki, üniversiteti bitirdikdən sonra da Cəmiliə və Nəsimi arasındaki münasibətlər davam edib. Onların pula düşkünüyü getdikcə daha da artmışdı. Nəhayət, Xalidi "qanuni" yolla soymaq üçün belə bir iyrənc cinayəti həyata keçirməyi öz aralarında razılaşdırılmışdılar. Elə Xalid Cəmiliə ilə tanış olduğu gün Nəsimi Cəmiliə ilə razılaşaraq onun ölüm fərmanını imzalamışdılar. Bu ölüm fərmanını həyata keçirmək üçün hər bir cinayətə əl atmağa hazır idilər.

Nəsimi ilə Cəmiliənin planlaşdırıldıqları cinayəti törətmələri üçün lazıim olan ssenari işə Xalidin Cəmiliə ilə evlənməsindən bir neçə ay sonra artıq tam hazır idi. Nəsimi Firuzun həbsdən çıxacağı günü səbirsizliklə gözləyir və günlər keçdikcə öz ssenarisini daha da təkmilləşdirirdi. Hadisə ya Firuzun türmədən çıxacağı gün, ya da ki, onun səhəri günü baş verməli idi. Nəsimi bila-rəkdən Habilin işdən qovulmasına şərait yaradır. Xalid Habili mühafizəçi işindən çıxartıldıqdan sonra Sahib ayrı-ayrı vaxtlarda onun yerinə bir neçə yeni mühafizəçi gündərmişdi. Amma Nəsimi yüz cür bəhanə ilə onların işə düzəlməsinə mane olmuşdu. Çünkü evin mühafizəcisiz olması planlarını daha qüsursuz formada həyata keçirmələri üçün çox yaxşı şərait idi.

Habili işdən qovduran Nəsimi onu gizli şəkildə himaya-yərə götürür. Öz planında Habilə də kiçik bir "rol" verir.

Əvəzində isə ona külli-miqdarda pul verəcəyini söyləyir. Hətta, avans olaraq "07" markalı təzə jiquli də alır onun üçün. Habil baş verəcək əsas cinayətdən xəbərsiz idi. Yəni ki, Xalidin öldürüləcəyini bilmirdi. Onun bu cinayətdəki işi Firuzu türmədən buraxıldığı gün əla keçirib öldürməkdən ibarət idi. Hətta Firuzu hansı yolla əllə keçirməsinin də planı Nəsimi tərəfindən qabaqcadan ona verilmişdi. Mən Firuzun məhz Habil tərəfindən qaçırlıb öldürülməsini telefon zənglərini araşdırarkən öyrəndim. Ümumiyyətlə, Nəsiminin Habili öldürmək istədiyi günə qədər mən Firuzun öldürülmədiyinə inanmaq istəyirdim. Amma həmin gün, yəni dünən, qatilin necə amansız olduğunu görüb Firuzun yaşamasına inanmadım artıq. Həqiqatən də, Firuz azadlığa buraxıldığı gün Habil Nəsiminin tapşırığı ilə onu öldürmüdü. Bunu dünən gecə Habili danışdıranda o da boynuna alıb. Cəsədin yərini övrənən kimi ekspertlər gecə ilə Firuzun meyitini oradan çıxardılar.

Xalidin öldürülüyü ərəfədə Habilin telefonuna gələn zəngləri araşdırından sonra ona zəng edən şübhəli bir adamın izinə düşdüm. Bu adam Xalidin öldürülüyü gün Habilə zəng etmişdi. Ən vacibi isə bu idi ki, həmin zəng Firuzun həbsxanadan çıxmışından təxminən on beş - iyirmi dəqiqə sonra edilmişdi. Həmin adam həbsxana yaxınlığındakı çörək mağazasında satıcı işləyirdi. Kişi Habili tanımadığını və ona zəng etmədiyini dedi. Başqa birisinin onun telefonundan zəng etdiyini bildirdi və mən Firuzun şəklini ona göstərməklə həmin zəngin Habilə məhz Firuz tərəfindən edildiğini öyrəndim. Deməli, Habil qabaqcadan yoldan keçən hansısa təsadüfi adamdan öz nömrəsi yazılın kağızın Firuz türmədən çıxan kimi ona verilməsini xahiş edib. Yəqin ki, bunun qarşılığında ona pul da verib. Habil özü həbsxanadan uzaqda

olub və Firuzun türmədən çıxandan sonra ona zəng etməsini gözləyib. Onu aldadaraq gizli bir yera aparıb və boğaraq öldürüb. Məhz elə həmin gün da Nəsimi Cəmiləyə ərini öldürməsini bildirir. Beləliklə, iş Firuzun üstündə qalacaqdı. Bundan sonra Cəmilə qanunla ərindən ona qalan böyük var-dövlətə təkbaşına sahib olacaqdı. Sözsüz ki, Nəsiminin payı istisna olmaqla. Nəsimi bununla bağlı bütün sənədləşmə işlərini də qabaqcadan planlaşdırmışdı. Əgər cinayət Nəsiminin tərtib etdiyi sənari üzrə baş tutsaydı, onun sahib olacağı var-dövlət Cəmiləninkindən qat-qat çox olacaqdı.

\*\*\* \* \* \* \*

Cəmilə Xalidi öldürdüyü gün əvvəlcə evdə olub. Əri işdən qayıdanınan sonra hətta onun yatmasını da gözləyib. Sonra onu öldürüb tələsik marketə gedib. Qayıdar kən guya alış-verişdən gəldiyini göstərmək üçün marketdə olarkən əlinə keçəni almağı da unutmayıb. Mən cinayət günü onun şəhərin mərkəzində yerləşən həmişə alış-veriş etdiyi həmin böyük marketdə olduğu zamanı təhlükəsizlik kamerasının çəkilişlərini gətirdim. Video görüntülərə dəfələrlə baxmışdım. Cəmilə çox həyacanlı idi. Həm də qorxmuşdu. Marketdə olduğu altı-yeddi dəqiqə müddətində düşünülməmiş şəkildə bazarlıq edirmiş kimi əlinə keçəni səbətə yığırdı. Və təsadüfən bayaq dediyim kimi həmin çaxırı da səbətə atmışdı. Mən o çaxırın adını çekdən öyrənib mağazadan bir dənəsin almışdım. Çaxırın xaricdən görünüşü daha çox hansısa meyvə şirəsinin şüşəsini xatırladırı. Qadın da onu elə zənn edib tələsik almışdı. Təhqiqat göstərir ki, Cəmilə cinayəti törədəndən sonra bir müddət şok keçirib. Nə etdiyini bilməyib. Elə buna görə də törətdiyi cinayətin

açığa çıxması üçün özündən xəbərsiz bir neçə səhvə yol verib. Marketdən çıxanda kassaya ödəniş etdiyi pulun qalığını da almayaraq oradan uzaqlaşıb. Və nəhayət, taksiyə minib evə gələndən sonra ən böyük səhvi edib. Mən taksinin nömrəsini marketin xaricində qurulan təhlükəsizlik kameralarının çəkdiyi görüntülərdən öyrənərək həmin maşının sürücünü tapdım. O da həmin gün Cəmilənin çox həyəcanlı olduğunu deyirdi. Hətta Cəmilia bir müddət haraya getdiyini demədən sürücüdən şəhərin müxtəlif küçələrinə sürməsini istəyib. Bu, yəqin ki, vaxt qazanmaq üçün edilmişdi. Evlərinin qarşısında düşəndə tələsik əlindəki dolu sellofani da götürərək darvazanın piyada qapısını itələyərək açıb, içəri keçib. Yəni ki, qapının açıq olduğunu qabaqcadan bilmiş. Əslində isə əri işdə olduğu üçün qapı bağlı olmalı idi. Cəmilənin qapını açarla açmayıb girdiyini qonşusu Rəna xanım da ifadəsində bildirmişdir. Bunun təzkib olunmaz sübutu isə həmin gün Cəmilənin öz açarlarını taksidə salaraq həyatə girməsi idi. Taksi sürücüsü həmin açarı təzəlikcə maşının içərisini təmizləyərkən arxa oturacağın altın-dan tapmışdı.

\*\*\* \* \* \* \*

Sevincin göstərdiyi şəkildən sonra Nəsimini ətraflı araşdırmağa başladım. Cəmilə ilə aralarında olan əlaqənin hansı səviyyədə olmasını bilmək istəyirdim. Xalid ABŞ-da müalicə olunanından sonra, müalicəsinin yerdə qalan kiçik hissəsini Bakıda edirdilər. Mən onun müalicə olunduğu tibb mərkəzində oldum. Həmin gün cinayətlə bağlı daha vacib bir faktın üstünü aça bildim. Həkiminin dediyinə görə, Xalidin sağalmasına və tezliklə ata ola biləcəyinə çox az qalırıbmış. Hələ ki, tam sağalmayıbmış.

Amma sonradan Xalid həkiminə yoldaşının ondan hamilə qaldığını deyəndə həkim o qadər də heyvətlənməmiş, analizdə hansısa xırda əskiklərin olması qənaətinə gəlmışdi. Buna görə də bu işi ciddi araşdırılmamışdı. Əslində həkimlərin diaqnozlarına görə Xalidin ata ola biləcəyinə az qalırıldı. Həkim də bu hamiləlik məsələsini eşidəndə sevinmiş, Xalidin sağalmasının gözlədiklərdən daha tez baş tutduğunu demişdi. Mən həkimdən bu işi bir daha dəqiq araşdırmasını tələb edəndən sonra Cəmilənin həmin vaxt Xaliddən hamilə qala bilməyəcəyi aşkara çıxdı.

Cəmilənin uşağı tələf olandan sonra çox şübhələnməyə başladım. Çünkü, dediyim kimi, bu qadının qatil olduğunu və özünü necə soyuqqanlı apardığını görürdüm. Odur ki, onun bütün hərəkətlərindən və başına gələn bütün hadisələrdən şübhələnməli idim. Şübhələrimdə bu dəfə də yanılmamışdım. Mən onların evində olarkən təsadüfən Cəmilənin "antiprogesteron" adlı Fransadan xüsusi sıfarişlə gətirilən yeni dərman preparatından istifadə etdiyini aşkara çıxartmışdım. Həkimdən bu dərmanın hamiləliyin qarşısının alınması və uşaqlığın selikli qışasının qopub düşməsi üçün istifadə edildiyini öyrəndim. Cəmilə öz bətnində daşıdığı dünyaya gəlməmiş körpənin də qatili idi. O dərmanları da bilərkədən içirmiş. Bir ana nəyə görə öz övladını öldürməlidir?! Bu sualın cavabını isə qan qruplarının gizli analizini öyrəndikdə qətiləşdirə bildim. Əslində şübhələnmışdım. Xalidin qan qrupu I(RH<sup>+</sup>), Cəmiləninki isə III(RH<sup>+</sup>) olduğu na görə onlardan ikinci qan qruplu uşaq əmələ gələ bilməzdi. Döлün qan analizlərində isə onun məhz ikinci qan qrupuna malik olduğunu çox çətinliklə də olsa öyrənə bildim. Nəsiminin qan qrupunu dəqiqləşdirib onun dör-

düncü qan qrupuna malik olduğunu biləndən sonra, uşağıın atasının o olduğunu müəyyən etdim.

\*\*\* \*\*\* \*\*\*

Nəhayət, üç qardaşın evindən tapılan bıçaq məsələsi. Əvvəlcədən deyim ki, Camalın və onun ailəsinin bu işlə əlaqəsi olmayıb. Həqiqətən də, Xalid öldürüldüyü günün səhəri Camal Azərbaycandan getmişdi. Bu onun atası Fikrətin yalvar-yaxar etməsindən sonra olmuşdu. Fikrət oğlunun Xalidin öldürülməsində şübhəli bilinməsindən qorxaraq onu Qazaxıstandakı qohumlarının yanına göndərmişdi. Kişi günahsız oğlunun tutulacağından qorxurdu. Çünkü Camal aralarındaki mübahisəli torpaq məsələsinə görə Xalidi öldürəcəyi ilə hədələmişdi. O vaxt Camal türmədən təzə çıxmışdı.

Mən Nəsiminin yanına gəlib-gedəndə Xalidin birinci həyat yoldaşı Ayan xanımın qardaşı Alıkdən şübhələndiyimi göstərmək istəyirdim. Onu buna inandırma bilmışdım. Hətta onun Gürcüstana köçdüyünü öyrənib mənə demişdi və mən də guya onun arxasında oraya gedəcəkdirdim. Əslində bu, Nəsimini şübhələndirməmək üçün düşündüyüm kiçik bir plan idi. Məhz bu plan sayəsində Nəsimi mənim ondan şübhələndiyimi heç vaxt ağlına gətirməzdı. O, mənim üç qardaşdan da ciddi şübhələrim olduğunu bilirdi. Və artıq qərara gəlmışdı ki, bütün bu cinayəti üç qardaşın üstüna yıxsın. Çünkü mənim getdikcə daha çox şey öyrənəcəyimdən qorxurdu. Düşünürdü ki, əgər cinayət aləti olan bıçaq üç qardaşın evindən tapılarsa, hər şey daha inandırıcı olar. Çünkü o bıçağın üstündə Xalidin qan ləkələri var idi. Amma mən buna da imkan vermədim.

Bıçaq əhvalatından bir gün əvvəl öz maşınımı təmir etdirmək bəhanəsi ilə ustanın yanına qoyub, taksi ilə Nəsiminin iş yerinə getdim. Mənimlə çox yaxşı münasibət qurmuşdu. Onun maşını ilə Cəmiləyə dəyməyə getdik. Çünkü uşağı tələf olandan sonra ona dəymək lazımdı. Özümlə götürdüyüm səs qeydənləci cihazı maşında görünməyən yerdə yerləşdirdim. Elə şərait yaratdım ki, Nəsimi maşinsiz olduğuma görə həmin gün öz maşını mənə verdi. Beləliklə, o gün Nəsiminin Sahibin tapşırığı ilə Cəmiləni müayinə üçün həkimə aparması zamanı etdikləri söhbəti səs yazısından əldə edə bildim. Həmin gecə mənə məlum idi ki, Cəmilə öz ərini öldürdüyü bıçağı qara sellofana bükərkərək həyatlarında kəncir ağacının altında basdırıb.

Habil Nəsiminin göstərişi ilə həmin gün o bıçağı oradan götürərək üç qardaşın evinə aparmalı idi. Amma mən onlardan əvvəl gecə ilə Xalidgilin həyatınə girərək Cəmilənin basdırıldığı həmin bıçağı oradan götürüb, özümlə gətirdiyim və üzərinə qoyun qanı tökdüyüm bıçağı onun yerinə qoymudum. Maraqlısı bu idi ki, ötən bir neçə gündə evdə heç kəs olmadığı üçün Nəsimi mühafizəçini də dincəlmək üçün evlərinə yollamışdı. Habil də həyatın iyisizliyindən yaxşı istifadə edə bilməşdi. Amma onlar hər şeydən xəbərsiz idilər.

Habil Nəsiminin bıçaqla bağlı istəyini də edərək, bıçağı gecə ilə üçqardaşların həyatındakı ot tayasına ata bilmişdi. Nəsiminin onu öldürəcəyini təxmin etmişdim. Çünkü Habil bacardığı işlərin hamisini edərək gərəklilik funksiyasını itirmişdi. O, indi sadəcə heç bir cinayətkarın arzu etmədiyi şahid idi. Ötən gün keçirilən əməliyyat zamanı mən Nəsiminin onu öldürməsinə imkan vermədim.

- Yeri gəlmışkən, gecəki əməliyyata görə Qədimova da təşəkkürümüzü bildirirəm! Böyük səbr nümayiş etdirmiş olduğunuz, yoldaş mayor! - Başırlı bunu deyib fikirlərini tamamladığını bildirdi. Dərhal da məhkəmə salonunu tərk edib, papiros çəkmək üçün binanın çölünə çıxdı. Çox əsəbi və yorğun idi. Binanın qarşısındaki skamylardan birində oturdu. Papiros yandırıb, köynəyinin üst düymələrindən birini açdı. Cəmilənin öz uşağını öldürməsini düşündükçə qadına daha çox nifrət etmişdi. İmkanı olsaydı, onu elə burada güllələyib gedərdi. Amma sonra nə düşündüse, "qoy qanun qarşısında cavab versinlər!" - deyib ayağa qalxaraq, maşınınə tərəf getdi.

Deyəsan, həmin uşaqın bilərəkdən anası tərəfindən tələf edilməsi onu bir az kövrəltmişdi. Axı uşaqın nə günahı var idi, ay alçaqlar?! Mühərriki işə salıb sürətlə oradan uzaqlaşdı. İstirahət etmək üçün fikrində tutduğu rayonlardan birinə gedəcəkdi. İndilərdə işə, həmin uşaq yadına düşəndə öz oğlunu xatırlamışdı... Həyat yoldaşı, xoşbəxt günləri gözləri önungdə canlanmağa başladı. Oğlu onun əlindən tutub həyatda qurduğu evciyi göstərmək üçü "Ata, gəl, gəl!" deyirdi. Həmişə ailəsini düşünəndə bütün o xoşbəxt günlərin bitdiyi gün gəlib gözlərinin qarşısında dayanırdı. Həmin gün ermənilər rayonu işğal edərək, yüzlərlə insan öldürmüştülər. Poikovnik Başırlı üçün də həmin gün bütün sevincli günlərinin zəhərə çevrildiyi bir tarix olmuşdu. Beş yaşı oğlu anasının gözü qarşısında güllələnmiş, qadının işə başı kəsilmişdi...

\*\*\* \* \*\*\*

Məhkəmənin binası qarşısındaki tacili tibbi yardım maşını buraya gəldiyindən daha artıq sürətlə geri qayıtdı.

Zibeydəni aparmağa gəlmişdilər. Başirlinin tələbi ilə məhkəmə prosesində zərərçəkən kimi iştirak edən qadın canı qədər sevdiyi Firuzun öldürülməsi xəberinə döza bilməyib özündən getmişdi. İndi o, təcili tibbi yardım maşınının sirenasının ətrafa yaydığı tükürpədici səsin-dən, ətrafdakı bütün insanlardan, dünənidən və bu günündən xəbərsiz halda öz daxili dünyasına qərq olmuşdu. Bu dünyanın işiqli yolları ilə qaranlığa doğru irəliləyirdi. Gözünü qırpmadan bu qaranlığı yarıb keçmək, öz sevgilisinə qovuşmaq üçün bütün əngalləri aşmaq üçün bütün gücünü səfərbər etmişdi sanki. Durmadan irəliləmək, Firuza çatmaq istəyirdi. Ona qovuşacaq və bir daha ondan ayrılmayacaqdı. Bir zamanlar sevgisini cavabsız qoyan nakam sevgilisini bağışlamış, onun olmaq üçün hər şeyə hazır olduğunu sübut etmişdi.

Zibeydə bu şəhərdə qərib idi. Məhkəmədə iştirak etmək üçün bu gün gəlmişdi. Firuzun ölüm xəbərini gözləmirdi. Firuzu bir dəfə itirsə də, qarşılıqsız olaraq sevməyə davam etmişdi. Ona olan sevgisi heç vaxt azalmamışdı. Əksinə, günü-gündən bu sevgi daha da ölçətməz olmuşdu. Bakıya getdiyini, başqa birisini sevdiyini bili-bilə yenə də onu sevməyə davam etmişdi. Firuz itkin düşəndən sonra da, onun yerini-yurdunu, sağ olub-olmadığını bilmədən öz sevgisine davam etmişdi. Qəlbində əzizləmişdi bu ünvansız sevgini... Ürək ağrısı ilə böyütmüşdü... Və gec-tez bu sevgisinin öz ünvanına çatacağına inanırdı. Bu dünyada olmasa da, o biri dünyada Firuzunu görə biləcəkdi!..

SON

Bakı, 26 yanvar – 23 aprel, 2011-ci il

## MÜNDƏRİCAT

<b>PROLOQ .....</b>	<b>3</b>
1-ci hissə .....	6
2-ci hissə .....	12
3-cü hissə .....	16
4-cü hissə .....	19
5-ci hissə .....	22
6-ci hissə .....	26
7-ci hissə .....	29
8-ci hissə .....	33
9-cu hissə .....	35
10-cu hissə .....	40
11-ci hissə .....	43
12-ci hissə .....	47

13-ci hissə .....	52
14-cü hissə .....	55
15-ci hissə .....	61
16-ci hissə .....	64
17-ci hissə .....	67
18-ci hissə .....	72
19-cu hissə .....	77
20-ci hissə .....	80
21-ci hissə .....	87
22-ci hissə .....	91
23-cü hissə .....	95
24-cü hissə .....	98
25-ci hissə .....	102
<b>EPİLOQ .....</b>	<b>107</b>

## Qeydlər üçün

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

## **Qeydlər üçün**

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

## **Qeydlər üçün**

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

## Qeydlər üçün

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

*Müşfiq XAN  
(Fərziyev Müşfiq Füzuli oğlu)*

# ÜNVANSIZ SEVGİ

d e t e k t i v

Əsərdəki hadisələr və şəxs adları yalnız yazılı  
təxəyyülünün məhsuludur və istintaq materialı  
kimi istifadə oluna bilməz.

© Müşfiq XAN

**Kitabın satışı üzrə məsul şəxslər:**

Sadiqov Elçin Kamil oğlu – (055) 627 02 37

Fərziyev Teymur Füzuli oğlu – (055) 441 90 44

---

Çapa imzalanıb: 10.01.2013

Formatı: 84x108 1/32. Ofset çapı.

Tiraj: 6000. Həcmi 8.

Sifariş № 10. Qiyməti: 3 manat



POLYGRAPHIC


PRODUCTION

Tel/Fax: 447 75 04, Tel: 447 75 05

mətbəəsində çap olunub

Telegram:@pdf\_kitablar

3 m



Telegram:@pdf\_kitablar



Müşfiq XAN

Bilasuvar rayonu  
BDU-nun biologiy  
NDU-da magistr,  
bitirmiştir. "Tənhi"

"Sonuncu hədiyyə" detektiv romanlarının, "Ö" adlı  
hekaya və şeirlər kitabının müəllifi, "Ümidlərin izi  
ile" kriminal-detektiv romanın hammüəllifidir.  
Hazırda "U geni" adlı detektiv hekayalar kitabı  
üzərində çalışır.

Ar 2013  
2527

Badii yaradıcılıqla yanaşı onlarla metodik və dərs vəsaitlerinin, ixtisası üzrə  
30-dan çox elmi məqalənin müəllifidir.



Romanlarını mətiqli oxucular üçün yazırəm.

Müəlliflə əlaqə

Tel.: (+99412) 511 65 84

Badii yaradıcılıq bloqları: [www.dayanacaq.blogspot.com](http://www.dayanacaq.blogspot.com)

[www.yuxusuz.wordpress.com](http://www.yuxusuz.wordpress.com)

[www.paradoks.at.ua](http://www.paradoks.at.ua)

[www.twitter.com/Müsfiq\\_XAN](http://www.twitter.com/Müsfiq_XAN)

[www.facebook.com/Müsfiq XAN](http://www.facebook.com/Müsfiq-XAN)

Romanlarının e-versiyaları: [www.kitabxana.net/Müsfiq\\_XAN](http://www.kitabxana.net/Müsfiq_XAN)

3 manat

Müəllif hüquqları qorunur. Müəllifin razılığı olmadan əsərin təkrar  
nəşri və roman əsasında film çəkilişi qadağandır.

Telegram:@pdf\_kitablar

103098